

# **İLHAM ƏLİYEV**

---

**İNKİŞAF –  
MƏQSƏDİMİZDİR**

# **İLHAM ƏLİYEV**

---

**YÜZ İYİRMİ SƏKKİZİNCİ KİTAB**

---

**MAY 2023**



---

AZƏRNƏŞR  
BAKİ - 2023

# *İLHAM ƏLİYEV*

---

**ÇIXIŞLAR \* NİTQLƏR**

---

**BƏYANATLAR \* MÜSAHİBƏLƏR**

---

**MƏKTUBLAR \* MƏRUZƏLƏR**

---

**MÜRACİƏTLƏR**



---

AZERNƏŞR  
BAKİ - 2023

**BBK 32**

**Ə 56**

## **ƏLİYEV İLHAM**

**Ə 56 İnkışaf – məqsədimizdir.** B., Azərnəşr, 2023, 392 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkışaf – məqsədimizdir» çoxcildliyinin bu cildində dövlət başçısının ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda keçirilmiş IV beynəlxalq konfransda, Laçın, Xocavənd, Füzuli, Kəlbəcər və Şuşaya səfərləri zamanı bir sıra açılış, Qubadlıda ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirakına dair materiallar verilmişdir.

Kitabda, həmcinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciəti, o cümlədən Belçika Krallığına işgüzar, Litva Respublikasına isə rəsmi səfərlərinə aid materiallar toplanmışdır.

**ISBN 978-9952-8100-7-3**

**Ə 0801000000  
M – 651(07) – 2023**

**BBK - 32**

© Azərnəşr, 2023

---

**ADA UNIVERSİTETİNİN TƏŞKİLATÇILIĞI  
İLƏ ŞUŞADA ÜMUMMİLLİ LİDER  
HEYDƏR ƏLİYEVİN 100 İLLİK  
YUBİLEYİNƏ HƏSR OLUNMUŞ  
«BÖYÜK AVRASIYA GEOSİYASƏTİNİN  
FORMALAŞMASI: KEÇMİŞDƏN BU GÜNƏ  
VƏ GƏLƏCƏYƏ» MÖVZUSUNDΑ  
KEÇİRİLMİŞ IV BEYNƏLXALQ  
KONFRANSIN DAVAMI**

*Əvvəli ötən cildə*

*4 may 2023-cü il*

**M a h m u d H e s e n x a n** (*Pakistan Cənubi Asiya və Beynəlxalq Araşdırırmalar Mərkəzinin sədri*): Cənab Prezident, bizim Sizə və Azərbaycan xalqına xüsusi bağlılığımız, hörmət və ehtiramımız var. Azərbaycanın tam sosial-iqtisadi transformasiyası və Qarabağın uğurla azad edilməsi ilə bağlı strateji düşüncələrinizi yüksək dəyərləndiririk. Geosiyasətə aid bir çox sualların verildiyini nəzərə alaraq, mənim sualım geoiqtisadiyyatla bağlıdır. Zati-aliləri, Azərbaycanın Zəngəzur dəhlizi məsələsinin həllində Çinin diplomatik yardımına ehtiyacı varmı? Çünkü bu dəhlizlərin bir çoxu «Bir kəmər – bir yol» layihəsinin tərkib hissəsidir. Bunu nla yanaşı, Çin Səudiyyə Ərəbistanı və İran arasında anlaşmanın əldə edilməsində vasitəçi oldu və bu hadisə region iqtisadiyyatına və geosiyasətinə təsir göstərəcək.

**Siz bu baxımdan böyük Avrasiya məkanında Azərbaycanın rolunu necə görürsünüz? Bununla yanaşı, dollardan istifadənin azaldılması meyillərinə, Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsinə və BRICS-in getdikcə artan dinamikasına münasibətinizi bilmək istərdim. Təşəkkürlər.**

**İlhəm Əliyev:** Təşəkkür edirəm. Əvvəlcə bildirmək istərdim ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq. İstər işgal dövründə, istərsə də müharebə zamanı və ondan sonrakı dövrdə Pakistan Prezidenti, Baş Naziri və digər yüksəkrütbəli məmurları Azərbaycanı dəstəkləmişlər. Sizdən xahiş edirəm ki, bütün qardaşlarımıza bizim təşəkkürümüzü bildirəsiniz. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı işgal səbəbindən Ermənistanla diplomatik münasibətlər qurmayan dünyanın 3 ölkəsidir. Biz bunu çox yüksək qiymətləndiririk.

Zəngəzur dəhlizi və Çinin vasitəciliyi sualınıza gəldikdə, hesab edirəm ki, bu dəhlizin böyük potensialı var və mən artıq bu haqda danışdım. Çin, Qırğızistan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, «Bir kəmər – bir yol» layihəsinin və ya Şimal–Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünkü Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yükler daşına bilər. Zəngəzur dəhlizi sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin

qlobal səviyyədə əhəmiyyəti vardır. Çünkü daha böyük həcmidə yüklerin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bizə gəldikdə, biz işgal dövründə ermənilər tərəfindən söküllüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni manələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar. Çünkü bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışımız var, digər tərəfdən, İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur.

Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılması məsələsində Çinin rolü ilə əlaqədar sualınıza gəldikdə deyə bilərəm ki, biz Çinin rolunu çox yüksək qiymətləndiririk. Yeri gəlmışkən, Azərbaycan və Çin arasında əla münasibətlər var. Mən Si Cinpinlə dəfələrlə görüşmişəm və görüşlərin birində o məni Çinin yaxın dostu adlandırıb. Bunun özü bizim əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir. Əlbəttə, biz Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik. Bu razılaşmanın mahiyyəti bizə məlum deyil. İstənilən halda, bu, yaxşı hadisədir. Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir və bu ölkə ilə gözəl münasibətlərimiz var. Biz onlara yalnız tərəqqi, sabitlik və inkişaf arzu edirik. Dediym kimi, onlar bizə görə Ermənistanla diplomatik münasibətlər qur-

mayıb və bunun böyük əhəmiyyəti var. İran isə qonşumuzdur və orada sabitlik və proqnozlaşdırıla bilən vəziyyətin olmasını istəyirik. Bu baxımdan Çinin rolü yalnız yüksək qiymətləndirilməlidir.

Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, mən təşkilatın Özbəkistanda baş tutmuş Zirvə toplantısında iştirak etmişəm. İlk dəfə idi ki, mən təşkilatın toplantısına dəvət edilmişdim. Bildiyiniz kimi, Azərbaycan təşkilatın üzvü deyil, heç müşahidəçi də deyil. Azərbaycanın statusu dialoq üzrə tərəfdasıdır. Buna baxmayaraq, Azərbaycan dəvət edilmişdi və hesab edirəm ki, bu bizim üçün olduqca vacib idi. Çünkü Şanxay Əməkdaşlıq Təşkilatının bir çox üzvü ilə bizim çox yaxşı münasibətlərimiz var.

**Hafız Paşa ev:** Cənab Prezident, toplantımız artıq 2 saatdır ki, davam edir.

**İlham Əliyev:** Sizin siyahınız var? Mən onu görməmişəm. Hər şey əlinizdədir.

**Hafız Paşa ev:** Siyahı böyükdür və bəzi yeni sual vermək istəyənlər də var.

**İlham Əliyev:** Yorulmamışınızsa, zənnimcə, davam edə bilərik.

**Hafız Paşa ev:** İlayda Nichar, Böyük Britaniyanın Xarici İnkişaf İnstitutu.

**İlayda Nichar**(*Böyük Britaniya Xarici İnkişaf İnstitutunun (ODI) qlobal risk üzrə eksperti*): **Cənab Prezident**, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm və burada olmağimdən məmnunam. Bir çox məsələlərə toxunduq və Orta Dəhlizli müzakirə etdik. Dünən Rəqəmsal İnkişaf və Nəqliyyat naziri çıxışında Orta Dəhlizin yalnız problemlər yarananda istifadə edilməsi ideyası-

nın yanlış olduğunu bildirdi. Sizin fikrinizcə, Orta Dəhlizin xarici tərəfdaşlar tərəfindən istifadəsi və inkişafı baxımından nələr edilə bilər? İcazənlə, daha bir qısa sualım var. Türk Dövlətləri Təşkilatı ilə bağlı sual verildi, ancaq mən yenə soruşmaq istəyirəm. Müşahidəçi ölkələri və Şimali Kipri nəzərə alaraq, TDT-nin inkişafında Azərbaycan hansı rolü oynaya bilər?

**İlhəm Əliyev:** Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var. Burada anlamaq lazımdır ki, biz yalnız yükdaşımaları üçün tranzit marşrutu olmamalıyıq. Biz bu imkandan istifadə edərək, marşrut boyu biznes fəaliyyətini stimullaşdırmağa çalışıb. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir. Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar, fikrimcə, investorlar üçün cəlbedicidir. İlkən infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik. Azərbaycanda yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə bizim bütün maliyyə sisteminizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar hesab edirəm ki, böyük potensial yaradır. Bundan əlavə, həm də coğrafi yerləşməmiz. Dediyim kimi, Azərbaycan təkcə Şərqi-Qərbi deyil, Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib.

Yəni potensial böyükdür. Yenə də deyirəm, bu imkanlara daha geniş baxılmalıdır. Sadəcə, tranzit ölkəsi olmaq kifayət deyil.

Türk Dövlətləri Təşkilatına gəldikdə, Azərbaycan təşkilatın bütün fəaliyyəti dövründə fəal olub. Vaxtilə onun adı fərqli olsa da, biz çox fəal olmuşuq. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, bəziləri daha fəal, digərləri az fəal olub. Elə dövr olub ki, Zirvə toplantıları müntəzəm keçirilməyib. Lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında Bəyannamə 10 il bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun sadəcə, necə adlandırılmasının məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir və biz görürük ki, təşkilata üzv olan ölkələr səylərini səfərbər etməlidir. Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək, hər kəs bundan faydalananar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrin böyük təbii sərvətləri, o cümlədən enerji ehtiyatları, bəzi ölkələrin güclü hərbi imkanları vardır. Beləliklə, biz bütün səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır. Bir daha deyirəm, əhali, coğrafiya, nəqliyyat marşrutları, Avrasiya komponenti, enerji ehtiyatları var. Türkiyə NATO-nun ikinci böyük ordusuna malikdir. Azərbaycan öz hərbi imkanlarının olduqca yüksək olduğunu nümayiş etdirib. Bütün bu imkanları birləşdirsək, hər kəs bundan yalnız faydalana bilər. Hesab edirəm ki, nə qədər toplaşsaq, ünsiyyətdə olsaq, ölkələrimizdə daha yaxşı anlaşış olacaq ki, bu, məhz belə olmalıdır. Bundan əla-

və, mənim yanaşmam belədir ki, hər kəs öz ailəsində, öz ölkəsində yaşamanlıdır. Düzdür, bu gün qlobal dünyada yaşayırıq və insanlar fərqli ölkələrdə yaşaya bilər. Bu normaldir. Ancaq mənim şəxsi fikrimdir ki, insan vətənində, ailəsində yaşasa, daha yaxşı olar. Yəni bu təşkilat da bizim ailəmizdir. Bu hamımızın təbii məkanıdır. Şimali Kipr Türk Respublikasına gəldikdə, bilirsiniz ki, onlar müşahidəçi oldular. Biz bunu əvvəldən sona qədər dəstəkləyirdik və qardaşlarımızı təbrik edirik. Yeri gəlmışkən, bizə müəyyən yerlərdən, yəqin özünüz bilirsiniz haradan, bununla bağlı mesajlar gəldi. Bizim cavabımız o oldu ki, birincisi, onlar bizim qardaşlarımızdır, ikincisi isə onlar artıq İsləm Əməkdaşlıq Təşkilatında müşahidə statusundadırlar ki, o təşkilatın daha çox üzvü var. Beləliklə, hesab edirəm ki, potensial var və mən beynəlxalq arenada gələcək əlaqələndirilmiş fəaliyyətlə bağlı daha çox anlaşmanın şahidiyəm.

**H a f i z P a ş a y e v:** Söz Maykl Riçiyə verilir.

**M a y k l R i c i** (*Böyük Britaniyanın «Energy Intelligence» nəşrinin redaktoru*): **Təşəkkür edirəm, cənab Prezident.** Siz «Cənub Qaz Dəhlizi» ilə bağlı məni maraqlandıran bəzi məsələlər haqqında artıq danışdırınız. Mənim fəaliyyət sahəm enerjidir. Siz ehtiyatlar və kommersiya faydası haqqında danışdırınız. Mən icazənizlə, daha konkret olmaq istəyirəm. Avropa İttifaqının prezidenti Ursula Fon der Lyayen ilə imzaladığınız Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığı dair Anlaşma Memorandumundan irəli gələrək, 2027-ci il üçün Azərbaycan Avropa İttifaqını nə qədər qazla təmin

**edə bilər? Bu, olduqca sıx zaman kəsiyidir, burada hər hansı bir dəyişiklik ola bilərmi? Nəzərə alsaq ki, Avropa İttifaqı tədricən ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasını hədəfləyir. Bu baxımdan Avropa İttifaqı qarşınızda hansı əlavə uzunmüddətli öhdəlik götürməlidir?**

**İlham Əliyev:** Siz uzunmüddətli öhdəlik kimi çox vacib məsələyə toxundunuz. Rusiya–Ukrayna müharibəsi başlayandan biz bir çox ölkələrdən, 10-dan artıq dövlətdən müraciət almışıq. Müraciətlər təchizatın həcminin artırılması və ya təchizata başlamaq imkanlarının axtarılmasından ibarətdir. Bunun üçün əlavə sərmayə lazımdır və bir sıra texniki məsələlər öz həllini tapmalıdır. Biz qaz qılığının hansı həcmdə olacağını və gələcəkdə təbii yanacaq növlərinə münasibətin necə olacağını bilməliyik. Bildiyiniz kimi, Avropa İnvestisiya Bankı artıq təbii yanacaqla bağlı layihələri maliyyələşdirmir. Bunu şərh etmək istəmirəm. Ancaq biz bunu nəzərə almalıyıq. Biz elə bir vəziyyətə düşmək istəmirik ki, planlaşdırmadığımız halda milyardlarla dollar sərmayə yatırıq və sonra bizə desinlər ki, bizim artıq hidrogenimiz var, təşəkkür və əlvida.

Bu səbəbdən, Avropa Komissiyası ilə enerji dialogumuzun elementlərindən biri də məhz sizin çox doğru olaraq qeyd etdiyiniz məsələ ilə bağlıdır. Bizim proqnozlaşdırılmaya ehtiyacımız var. Yardım etməyə hazırlıq, artıq bunu edirik və əlavə sərmayə yatırıraq. Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq. Əlbəttə, biz istəyirik Avropa Komissiyası bi-

zim mövqemizi anlasın ki, gələcək fəaliyyətimizi planlaşdırıa bilək. Ümumilikdə bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var – təkcə qaz deyil, buraya bərpa olunan enerji və «yaşıl hidrogen» daxildir. Yəni portfel olduqca genişdir. Konkret rəqəmlərə gəldikdə, Anlaşma Memorandumuna əsasən, 2027-ci il üçün qaz təchizatımız 2 dəfə artıracaq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu tamamilə realdır. Bu, real olmasa idi, biz onu imzalamadıq. Hər hansı bir fors-major baş verməsə, bu tamamilə realdır. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu isə bu rəqəm 12 milyard kubmetr olacaq. Yəni 2 ildə 8-dən 12-yə qalxıb və belə iri addımlarla irəliləsək, 2027-ci ildə 20 milyarda çata bilərik. Mənbə barəsində sual verə bilərsiniz. Sizə deyim ki, birincisi, biz «Şahdəniz» yatağından əlavə qaz gözləyirik. Təqribən 4 ildən sonra, bəlkə də daha tez biz «Şahdəniz» yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. «Abşeron» yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacaq. İlk mərhələdə «Abşeron»dan 1,5 milyard kubmetr əldə edəcəyik, daha sonra isə ikinci mərhələnin nədən ibarət olacağına qərar verəcəyik – hansı bazara nəql edəcəyik, yerli, yoxsa xarici? Sizi çox detallarla yormaq istəmirəm. «Azəri-Çıraq-Günəşli» yatağının böyük potensialı var, *bp* və SOCAR o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. «Ümid» və «Babək» yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq

biz xarici tərəfdaşlarla işləməyə hazırlıq. «Qarabağ» neft yatağımız var və orada da potensial var. Beləliklə, qazın mənbəyi bunlardır. Digər tərəfdən, əlavə həcm üçün idarəciliyin səmərəliliyi, itkilərin azaldılması və qazpaylayıcı şəbəkəmizin müasirləşdirilməsi həyata keçirilir və bərpa olunan enerji. Bu gün biz ən azı 5 milyard kubmetri enerji istehsalında istifadə edirik. Yəni kifayət qədər bərpa olunan enerjimiz olsa, bu 5 milyard bazara çıxarıla bilər.

Lakin yenə də qayıdırıq bir məsələyə. Qazın nəqli üçün imkanlar olmalıdır. TAP genişləndirilməlidir. Onun səhmlərinin 20 faizi Azərbaycana məxsusdur, bir şirkətdən başqa, digərlərinin də payı 20 faizdir. Burada TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayıacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və *bp* var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropa-da interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik.

Bu il artıq Ruminiyaya qazın nəqli başlanılıb. Yunanistan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sərmayə qoyuluşuna dair danışıqlar aparılır. Çünki Albaniya tranzit ölkəsi olmasına baxma yaraq, qazpaylayıcı şəbəkəyə malik deyil. Biz həmin şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq. Mən bir neçə gün əvvəl Sofiya-

da idim və «Həmrəylik halqası» layihəsinin başlanılması tədbirində iştirak etdim. Artıq Slovakiya da bu prosesə qoşulur. Hazırda biz 6 ölkəyə qaz ixrac ediriksə, işlər qrafik üzrə getsə və fors-major halları olmasa, ölkələrin sayı bir ilə 10 ola bilər. Bu səbəbdən komissar Simson deyir ki, Azərbaycan pan-Avropa təchizatçısı olacaq. Bu hələ yekun deyil. Bazar olarsa və interkonnektorlar tikilərsə, bizə hələ də müraciət edən ölkələr var. Balkanlarda və Avropanın digər regionlarından adını çəkmədiyim ölkələr var ki, onlar da Azərbaycan qazını ala bilər. Beləliklə, geniş mənzərə aydınlaşdır. lakin bütün bu layihələr üçün əla-qələndirmə lazımdır. Biz vaxtında «yaşıl enerji» layihəsinə icra etməsək, bu, digər layihələrin gecikməsinə səbəb olacaq.

**Fərhəd Azimov (ABŞ-in «ALG Transportation» şirkətinin rəhbəri): Təşəkkür edirəm, cənab Prezident. Bu məkanla bağlı mərhum Prezidentin arzusu Sizin tərəfinizdən reallaşdırıldı. Burada olmaq mənim üçün şərəfdır. Özbəkistan, Türkmənistan və Qazaxistan qazının asanlıqla Xəzər dənizinin dibini ilə boru kəməri vasitəsilə Bakıya, oradan isə Avropaya nəqli üçün bütün imkanlar varmı? Bu layihənin qarşısında duran maneələr hansılardır?**

**İlhəm Əliyev:** Bunu demək çətindir, çünkü, adətən, qaz infrastrukturunun inşası layihələrinin təşəbbüskarı və onları maliyyələşdirənlər həmin enerji resurslarının sahibi olan ölkələrdir. Nümunə olaraq bizi göstərmək olar. Biz resursların sahibiyik, «Cənub Qaz Dəhlizi» layihəsinin təşəbbüskarı olmuşuq, onu tərəfdaşlarımızla birgə inşa etmişik və bu işdə beynəlxalq

maliyyə qurumları bizə kömək ediblər. Bu, Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik boru kəməridir, onun bir hissəsi dənizin dibini ilə keçir. Bu, milyardlarla dollarlıq mühüm sərmayədir və biz hələ mənfəət əldə etməmişik. Yəni bu, uzunmüddətli sərmayədir və bu, strateji qərar ididir. Bu olmasaydı, indi haqqında danışdıqlarımızın heç biri mümkün olmazdı. Yeri gəlmışkən, tarixi yaddaş üçün qeyd edim ki, Azərbaycan «Cənub Qaz Dəhlizi»nin təşəbbuskarı olub. Buna qədər müxtəlif layihələrlə bağlı fərqli mülahizələr və müzakirələr olub. Mən NABUCCO ilə bağlı 10-a yaxın beynəlxalq tədbir və konfransda iştirak etmişəm. Bəlkə bu da 907-ci düzəliş kimi, hamının yadından çıxıb. Bu layihə baş tutmadı. Niyə? Çünkü sual verilirdi ki, bunu kim maliyyələşdirəcək? Bu sual yaranan kimi, hamı geri çəkilirdi. Beləliklə, biz «Cənub Qaz Dəhlizi»nin təşəbbuskarı olduq, onu vaxtında inşa etdik və indi də onun bəhrəsini görürük.

Mərkəzi Asiya qazına gəlincə, bu qərar təbii ehtiyatların sahibləri tərəfindən verilməlidir. Sahiblər haraya, hansı istiqamətdə ixrac etmək istəyirlər – şərq, yaxud qərb. Onlar qərb və ya hər iki istiqaməti seçəcəklərsə, Azərbaycan olaraq, buna vasitəçi olmaq üçün əlimizdən gələni edəcəyik. Biz texniki yardım göstərə bilərik. Xəzər dənizində yalnız bizdə olan boru inşa edən barjalarımızı təklif edə bilərik. Səngəçal terminalına və boru kəmərləri sistemimizə çıxışı təmin edə bilərik. Lakin bu qərar onlar tərəfindən verilməlidir və belə bir qərar olarsa, layihə ilə bağlı maliyyə paketi də onlar tərəfindən təşkil edilməlidir. Yəni konsorsium yaradılmalıdır, korporativ sərmayə, kre-

ditlər kimlər tərəfindən veriləcək – bütün bunlar layihənin mühüm parçasıdır. Bu, bir növ, tətikdir və o sixlımsa iş getməyəcək. Deyək ki, bütün sadaladıqlarım həll edildi və qaz Azərbaycanın sahillərinə çatdırıldı. Sonra o necə ixrac olunacaq, həcmələr nə qədər olacaq, sahiblər və istehlakçılar arasında kommersiya şərtləri nədən ibarət olacaq? Biz sadəcə, tranzit ölkəsi ola bilərik və ədalətli tranzit ölkəsi olacaq. Yeri gəlmışkən, neft və qaz satışından əldə etdiyimiz gəlirin fonunda tranzitdə əldə edə biləcəyimiz vəsait o qədər də böyük deyil. Yəni bunun mühüm iqtisadi əhəmiyyəti yoxdur. Bu sadəcə, enerji təhlükəsizliyinə töhfədir, şərq və qərbdə olan dostlarımız üçün vəsiyyətçi olmaqdır. Bir sözlə, biz bu layihənin təşəbbüskarı və onu maliyyələşdirən ola bilmərik. Beləliklə, bu layihənin nədən baş tutmaması sualına mən deyil, bəlkə qonşunuz cavab verə bilər.

**S o d i q Ş a f o y e v** (*Özbəkistan Ali Məclisinin Senat Sədrinin birinci müavini, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin rektoru*): **Möhtərəm cənab Prezident, Türk Dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Sizə minnətdarlığımlı özək dilində bildirmək istəyirəm. Biz bu gün böyük ilham aldık. Dünən məndən soruşulanda ki, Sizə sual verəcəyəmmi, dedim mən dinləyəcəyəm. Mən bu toplantıya görə Sizə böyük təşəkkürümüzü bildirirəm. Sizin baxışınızı, ilhamlandırmağınızı və dərin təhlilinizi yüksək qiymətləndiririk. Əminəm ki, hər birimiz üçün Sizin qiymətləndirməniz, proqnozlarınız və təhlilinizi dinləmək olduqca maarifləndirici oldu. İki gün öncə Daşkənddə bizim üçün də dahi dövlət xadimi Heydər Əliyevin**

100 illik yubileyinə həsr edilmiş konfrans keçirdik. Şadəm ki, referendumu müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də həmin tədbirdə iştirak etdi. Mayın 10-na qədər Özbəkistanda Heydər Əliyevin irsinə həsr edilmiş silsilə tədbirlərin başlanğıcı olan bu konfransımızdan hasil olan əsas qənaətimiz ondan ibarət oldu ki, o, böyük nüfuza və zəngin təcrübəyə malik insan olub. O, bu gün hamimizə lazımlı olana – liderliyə sahib olub. Bu gün burada – Şuşada onun arzularının gerçəkləşdirildiyini görürük. Biz onun irsini gözəl və möhtəşəm Bakıda, Azərbaycanın qüdrətli Ordusunun gücündə və ruhunda, Şuşanın dirçəlməsində görürük. Bizə bunu görmək üçün fürsət yaratdığınıza görə təşəkkür edirəm. Heydər Əliyevin böyük mirası əbədi olsun, ideyaları Azərbaycana yeni-yeni zəfərlər gətirsin. Sizə bir daha minnətdarlığını bildirirəm.

**İlhəm Əliyev:** Yəqin başa düşdünüz ki, bizim tərcüməciyə ehtiyacımız yoxdur. Bizim dillərimiz və xalqlarımız o qədər yaxındır ki, biz bir-birimizi təkcə anlamır, həm də bir-birimizin nəbzini hiss edirik. Sözlərinizə görə çox təşəkkür edirəm. Bütün Özbəkistandakı qardaşlarımıza Heydər Əliyevin xatirəsinə ehtirama görə minnətdarıq. Mənim Daşkəndə rəsmi səfərim zamanı qardaşım Prezident Mirziyoyev ilə birgə Heydər Əliyevin onun adını daşıyan parkda ucaldılmış abidəsinin açılışını etdik. Bu bizim dostluğumuzun və qardaşlığımızın bayramı idi. Biz bu-na görə minnətdarıq.

Bu fürsətdən istifadə edərək, Özbəkistan xalqını mühüm siyasi hadisə olan uğurlu referendumla bağlı

təbrik etmək istəyirəm ki, nəticədə siyasi sistemin da-ha da inkişafı, iqtisadi və sosial tərəqqi üçün imkanlar yaranacaq. Bilirsiniz ki, mən və Prezident Mirziyoyev yaxın dostuq və nazirlərə demişik ki, biz təlimatlarımızın icrasına şəxsən nəzarət edəcəyik və bu, artıq baş verir. Vaxtinizi çox almaq istəmirəm, ancaq əməkdaşlığımızın mahiyyəti və ruhu unikaldır. Təqribən eyni dildə danışan və eyni dəyərləri paylaşan iki qardaş xalq arasında bu, məhz belə də olmalıdır. Təşəkkür edirəm və «Qarabağa xoş gəlmisiniz!» deyirəm.

**H a f i z P a ş a y e v:** Cənab Prezident, Siz vaxtinız baxımından çox səxavətlisiniz. Mən sualları bitirərək, burada iştirak edən bir nəfəri qeyd etmək istəyirəm. Dünən o özünün baxışı, Qarabağa dair hissləri və Heydər Əliyevlə görüşlərinə həsr olunmuş qısa film təqdim etdi. Həmin şəxs Tomas Qoltsdur və o bizimlədir. Səhhəti ilə bağlı konfransı daha böyük töhfə verə bilməsə də, etdiyi çox dəyərli idi və biz ona Şuşaya, Qarabağa səfərə gəldiyinə görə təşəkkür edirik. Mən xatırlamıram ki, hər hansı bir jurnalist və ümumiyyətlə, amerikalı Qarabağı Amerika ictimaiyyətinə bu dərəcədə düzgün tanıtsın və reallığı çatdırısın. Biz çox minnətdariq. Dediym kimi, dünən filmin təqdimati oldu. Heydər Əliyevin Naxçıvanda yaşıdığı vaxtda Tomas oraya ilk səfər edənlərdən olub. Filmdə arxa planda özü də var idi. Tomas, bir daha sağ olun və məmnuniyyətlə sizinlə şəkil çəkdirərdik.

**İlham Əliyev:** Bəli, böyük məmnuniyyətlə. Mən cənab Qoltsu tanıyıram, biz bir neçə dəfə tədbirlərdə görüşmüşük. Mən onun ədalətin bərpa olması məsələsinə nə qədər sadıq olduğunu bilirəm və ədalətin

bərpasının bir elementi də onun Şuşada olmasıdır. Bu, ədalətin təntənəsidir. Sizə bütün gördüyünüz işlərə görə və bu gün bizimlə olduğunuzə görə çox təşəkkür edirəm.

Hər kəsə təşəkkür edirəm. Şəkilə gəlinçə, biz bir ailə fotosu və fərdi fotolar çəkdirə bilərik. Gəlin bunu açıq havada edək və yaxşı yer seçək.

\* \* \*

*Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı «beyin mərkəzləri»nin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə hali alıb.*

Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidən qurulma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin təhlükəsizliyinin və rifahının təməli kimi, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalasdırıldığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər.

## LAÇIN RAYONUNA SƏFƏR

*4 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 4-də Laçın rayonuna səfərə gəlmişlər.*

*Həmin gün dövlətimizin başçısı Laçın rayonu Gülbəird kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Gülbəird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kənddə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird-yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.*

*Qeyd olundu ki, Gülbəird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq,*

*idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşillaşdırma işləri görülcək. Dövlət başçısinin tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.*

*Prezident İlham Əliyev Gülbəird kəndinin təməlini qoydu.*

---

## QUBADLI ŞƏHƏRİNDE İLK YAŞAYIŞ MƏHƏLLƏSİNİN TƏMƏLQOYMA MƏRASİMİ

4 may 2023-cü il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Şərqi Zəngəzur İqtisadi Rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xiüsusü nümayəndəsi Vahid Hacıyev dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verdi.*

*Bildirildi ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.*

*Məhəllədə idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşlılıq zo-*

*laqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.*

### **Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına layihə barədə məlumat verildi.*

*Bildirildi ki, inzibati bina şəhərin giriş hissəsində, baş plana əsasən, işgüzər zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Binanın konsepsiyasının hazırlanması zamanı milli memarlıq elementləri, yaşıl fasad və dam həlləri, həmçinin günəş panellərinin integrasiyası nəzərə alınıb. Üçmərtəbəli binada avtomobilər üçün yeraltı parklanma nəzərdə tutulub. Binanın daxili planlaşdırılması müxtəlif mərtəbələrin vizual şəkildə əlaqələnməsini təmin edir. Bu yanaşma dinamik və müasir tələblərə cavab verən işgüzər mühitin formalaşmasına şərait yaradacaq.*

*Binanın birinci mərtəbəsi müxtəlifipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri üçün nəzərdə tutulub. Burada, həmçinin bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələri fəaliyyət göstərəcək. İkinci və üçüncü mərtəbələrdə isə müxtəlif kateqoriyalara uyğun iş sahələrinin yaradılması planlaşdırılıb.*

*İnzibati binanın inşasında metal konstruksiyalardan istifadə olunacaq. Fasad həlli və yastı dam Günəş panellərinin quraşdırılması, həmçinin yaşıl elementlərin orqanik şəkildə integrasiya olunmasına imkan verəcək.*

*Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.*

### **600 şagird-yerlik tam orta məktəb binasının təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird-yerlik tam orta məktəb binasının təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına məktəb binası ilə bağlı məlumat verildi.*

*Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazilədə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydancalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndləri də istifadə edə biləcəklər.*

*Qeyd edildi ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.*

*Dövlətimizin başçısı məktəb binasının təməlini qoydu.*

## **91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına xəstəxana binasının layihəsi barədə məlumat verildi.*

*Bildirildi ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.*

*Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiya, maqnitrezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcək.*

*Prezident İlham Əliyev xəstəxana binasının təməlini qoydu.*

## Xanlıq kəndinin təməlqoyma mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı rayonunun Xanlıq kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, kənd Qubadlı rayonunun mərkəzin-dən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazi-si elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur.*

*Qeyd edildi ki, birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dörd-oتاqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4000-dən çox sakinin (1024 ailə) məskunlaşdırılması planlaşdırılıb.*

*Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər şərait yaradılacaq. Həmçinin inzibati bina, məktəb, uşaq bağçası, ailə sağlamlıq, klub icma və idman sağlamlıq mərkəzləri fəaliyyət göstərəcək.*

*Prezident İlham Əliyev Xanlıq kəndinin təməlini qoydu.*

## Mahrizlı kəndinin təməlqoyma mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı rayonunun Mahrizlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına kəndin layihəsi barədə məlumat verildi.*

*Qeyd olundu ki, Mahrizlı kəndi Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahrizlı kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Müğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zali, çayxana da yaradılacaq.*

*Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.*

*Sonra kəndin inkişaf planı barədə videoçarx nümayiş olundu.*

## Zilanlı kəndinin təməlqoyma mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı rayonunun Zilanlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi.*

*Diqqətə çatdırıldı ki, kənd Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşəd çaylarının qovuşduğu ərazidə yerləşir. Zilanlı Zəngilan rayonunun Ağalı kəndi ilə qonşudur. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahrizli və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.*

*Kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğullüğünün təmin edilməsi də diqqət mərkəzində olacaq.*

*Dövlət başçısı kəndin inkişaf planı barədə videoçarxa baxdı.*

*Sonra Prezident İlham Əliyev Zilanlı kəndinin təməlini qoydu.*

## ZƏNGİLANDA KONQRES MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ

*4 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olmuşdur.*

*Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına görülən işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlidir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub.*

*Bu ərazidə müvafiq yaşlılıq zonaları salınacaq, avtomobilər üçün yerüstü parklanma sahəsi yaradılacaq.*

*Ekoloji memarlıq konsepsiyasına əsasən, mərkəzin damı yaşlılıq zolağı və Günəş panelləri ilə əhatə olunacaq. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.*

## Zəngilan şəhərində inzibati binanın təməlqoyma mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan şəhərində inzibati binanın təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına layihə barədə məlumat verildi.*

*Bildirildi ki, inzibati bina Zəngilan şəhərinin mərkəzində, əsas küçələrin kəsişməsində yerləşir. Ərazi əsas ictimai obyektlərə, təhsil müəssisələrinə, peşə məktəbinə, memorial parka və məscidə yaxındır.*

*Qeyd olundu ki, üçmərtəbəli bina quruluşuna görə şəhərin müxtəlif yerlərindən görünə biləcək. İnzibati binanın daxili atrium quruluşda layihələndirilib. Binanın ardıcıl quruluşu isə iki hissəni birləşdirir. İnzibati binanın külək turbinləri şəklində olan fasad strukturu damın kənarı boyunca düzülüb. Dam örtüyü Günəş panelləri ilə əhatə olunur. Damin quruluşu binanın daxilinin təbii işıqlanmasına imkan verir və böyük tədbirlərin keçirilməsi üçün əlavə yer imkanı yaradır.*

*Bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələrinin fəaliyyət göstərəcəyi binada müxtəlifipli iclas və təlim otaqları, həmçinin çox-funksiyalı xidmət sahələri yaradılacaq. İnzibati binanın ətrafında müxtəlif istirahət məkanları və iaşə obyektləri fəaliyyət göstərəcək.*

*Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.*

## «Azərenerji» ASC-nin Sarıqışlaq Su-Elektrik Stansiyasında tikinti işlərinin gedisi ilə tanışlıq

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də «Azərenerji» ASC-nin Zəngilan rayonunda Sarıqışlaq Su-Elektrik Stansiyasında tikinti işlərinin gedisi ilə tanış olmuşdur.*

*«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görüldən işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansianın qoyuluş gücü 10,5 meqavatdır. Su-elektrik stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur.*

*Qeyd olundu ki, yeni stansiya binasının tikintisi, perimetr boyu hasarlama işləri yekunlaşdırılmışdır. Maşın zah, aqreqatlar, generatorlar, idarəetmə panelləri, rele mühafizəsi, avtomatika və idarəetmə panellərində məsafədən idarəetmə kompüterlərinin quraşdırılması üzrə işlər icra edilir. Həmçinin Şaylı Kiçik Su-Elektrik Stansiyasından çıxan suyun Sarıqışlaq Su-Elektrik Stansiyasına ötürülməsi məqsədilə nəzərdə tutulmuş derivasiya borusunun çəkilməsi üzrə işlər davam edir. Derivasiya tipli su-elektrik stansiyasının suqəbuləcicisi ilə stansiyaarası məsafə 5239 metrdir. Sarıqışlaq Su-Elektrik Stansiyasının turbinlərindən keçən suyun heç bir itki olmadan Zəngilan Kiçik Su-Elektrik Stansiyasına ötürülməsi istiqamətində işlər davam etdirilir.*

*Bu stansiyada 110 kilovoltluq açıq paylayıcı qurğunun tikintisi, istehsal olunacaq elektrik enerjisinin enerjisistemə integrasiyası və stansiyada avtomatik idarəetmə sisteminin qurulması da nəzərdə tutulub. «Yaşıl enerji» zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək Sarıqışlaq Su-Elektrik Stansiyasında il ərzində 33,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.*

*Dövlət başçısına Zəngilan, Laçın və Kəlbəcər rayonlarında tikilən su-elektrik stansiyaları barədə də məlumat verildi.*

*Bildirildi ki, hazırda «Azərenerji» tərəfindən Zəngilan və Laçın rayonlarında 7 yerdə ümumi gücü 70,5 meqavat olan su-elektrik stansiyalarının tikintisi aparılır. Oxçuçayın üzərində yerləşən və Zəngilan rayonunun ərazisində yaradılan Şayifli, Sarıqışlaq, Zəngilan və Cahangirbəyli Su-Elektrik stansiyaları yeni tiki-lir və həmin stansiyaların hər birinin gücü 10,5 meqavat olmaqla, ümumilikdə 42 meqavat təşkil edəcək. Laçın rayonundakı 14,25 meqavat gücündə Ağbulaq, 8,25 meqavat gücündə Mişni və 6 meqavat gücündə Alxashlı stansiyaları isə yenidən qurulur.*

*«Yaşıl enerji» zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək bu stansiyaların hər biri rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitoring və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalar-a Bakıdan və digər yerlərdən nəzarət etmək əlçatan olacaq. Su-elektrik stansiyalarında il ərzində ümu-milikdə 230 milyon kilovat-saat ekoloji cəhətdən təmiz «yaşıl hidroenerji»nin istehsalı nəzərdə tutulub.*

*Həmçinin diqqətə çatdırıldı ki, hazırda Laçın və Kəlbəcər rayonlarında daha 9 yerdə ümumi gücü 76,8 meqavat olan su-elektrik stansiyalarının tikintisində başlanılır. Laçın rayonu ərazisində Mirik, Qaraqışlaq, Ağbulaq, Zabux və Kəlbəcərdəki Zar Su-Elektrik stansiyaları tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisində Nadir-xanlı, Yuxarı Vəng, Aşağı Vəng və işğaldan azad edilmiş Murovdağın aşağı istiqamətində Toğanalı Kiçik Su-Elektrik stansiyaları yeni layihə əsasında tikiləcək.*

*Bu günədək «Azərenenerji» tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan kiçik su-elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib.*

*Beləliklə, böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə tikilən su-elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz «yaşıl hidroenerji» istehsal etmək mümkün olacaqdır.*

### **Hotel kompleksinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilanda hotel kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Azərbaycan Prezidentinin İslər müdürü Ramin Quluzadə dövlət başçısına kompleksin layihəsi barədə məlumat verdi.*

*Bildirildi ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.*

*Diqqətə çatdırıldı ki, 110 nömrədən ibarət olacaq hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Hotel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.*

*Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.*

*Sonra Prezident İlham Əliyev hotel kompleksinin təməlini qoydu.*

### **Mərkəzi Xəstəxananın təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına xəstəxana binasının layihəsi barədə məlumat verildi.*

*Bildirildi ki, baş plana əsasən, yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yara-*

dilacaq. Beləliklə, doğma yurdlarına qayıdacaq rayon sakinləri bu səhiyyə ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Prezident İlham Əliyev Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu.

Əhalinin sağlamlığının qorunması və vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi dövlət başçısının daim diqqəti mərkəzindədir. Bu baxımdan işgal-dan azad edilmiş ərazilərdə də tibbi xidmətin səmərəli təşkili və həyata keçirilməsi üçün genişmiqyaslı işlər görülür.

### **Cahangırbəyli kəndinin təməlqoyma mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonunun Cahangırbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.

Əvvəlcə kəndin inkişaf planı barədə videoçarx nümayiş olundu.

Dövlət başçısına kənddə görüлəcək işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangırbəyli kəndində birinci mərhələdə 2, 3, 4 və 5 otaqlı olmaqla, ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Qeyd edildi ki, birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangırbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.

*Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşa obyektləri və digər müəssisələr olacaq.*

*Prezident İlham Əliyev Cahangirbəyli kəndinin təməlini qoydu.*

### **Xudafərin qəsəbəsinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Şərqi Zəngəzur İqtisadi Rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdi.*

*Qeyd edildi ki, qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada 2,3,4 və 5 otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürülləcək.*

*Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət*

*müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), Mədəniyyət evi, «Karvansara» hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.*

*Dövlət başçısı qəsəbənin inkişaf planı barədə videoçarxa baxdı.*

*Sonra Prezident İlham Əliyev Xudafərin qəsəbəsinin təməlini qoydu.*

### **330 kV-luq «Cəbrayıl» qovşaq yarılməstansiyasının açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də 330 kV-luq «Cəbrayıl» qovşaq yarılməstansiyasının açılışı mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.*

*Qeyd edildi ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan–Türkiyə–Avropa Enerji Dəhlizi layihəsi çərçivəsində təməli qoyulmuş 330/110 kV-luq «Cəbrayıl» qovşaq yarılməstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq «Ağcabədi–Cəbrayıl» ötürmə xətti «Azərenerji» tərəfindən rekord müddətdə – bir ildə tikilib və 330 kV-luq «Ağcabədi» yarılməstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulubdur.*

*Ən əsası bu müddətdə işğaldan azad edilmiş rayonlarda 11 yerdə tikilən 110 kV-luq yarılməstansiya-*

*lari selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kV-luq «Cəbrayıl» qovşaq yarımtansiyası ilə 110 kV-luq «Qubadlı» yarımtansiyası arasında ötürmə xətti çəkilibdir. Bu layihənin bir neçə mühüm əhəmiyyəti vardır. Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasılısız elektrik təchizatına nail olmaq, yaradılan meqalayı-hələrin tələbatını qarşılamaq, bp Günəş və digər bərpa olunan enerji mənbələrində, həmçinin «Xudafərin» və «Qız qalası» elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə «Azərenerji» tərəfindən tikilən 25su-elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün «Cəbrayıl» enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir.*

*Digər tərəfdən, perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sistemində qoşmaq, həmçinin Cəbrayıl–Naxçıvan–Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün «Cəbrayıl» qovşaq yarımtansiyasının işə düşməsi xüsusü önem daşıyır.*

*Dövlət başçısı «Cəbrayıl» qovşaq yarımtansiyasını işə saldı.*

*Bildirildi ki, üçmərhələli ölkələrarası enerji layihəsinə həyata keçirmək üçün «Cəbrayıl» enerji qovşağında tikilmiş 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Eyni zamanda, burada avtomatik açılıb-qoşulma, intellektual idarə-*

*etmə, operativ monitoring və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.*

*«Cəbrayıl» enerji qovşağının ətrafında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar iri-miqyaslı ağaçəkmə və bağsalma aksiyası keçirilib.*

*İşğaldan azad edilmiş ərazilərdə «Azərenerji» tərəfindən bu günədək 37 enerji obyekti – 12 yarımkəndə, 25 su-elektrik stansiyası tikilib və tikilməkdədir. Bu enerji obyektlərinə in迪yədək 170 nəfər yerli sakin məskunlaşma siyasetinə uyğun olaraq daimi işlətəmin edilibdir.*

---

## «ARAZ VADİSİ İQTİSADI ZONASI» SƏNAYE PARKINDA «AVTOLİZİNQ AZƏRBAYCAN»IN TİKİNTİSİ İLƏ TANIŞLIQ VƏ «HOLCİM AZƏRBAYCAN», «AZ-TEX-IMPORT», «IMPROTEX QARABAĞ SƏNAYE KOMPLEKSİ» MÜƏSSİSƏLƏRİNİN TƏMƏLQOYMA MƏRASİMİ

*Cəbrayıl rayonu*

*4 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunda «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkında «Avtolizing Azərbaycan» MMC-nin tikintisi ilə tanış olmuş, «Holcim Azərbaycan» ASC-nin, «Az-Tex-Import» MMC-nin, «Improtex Qarabağ Sənaye Kompleksi» MMC-nin müəssisələrinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye parkında görülmüş işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyüümüzün bərpası olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda möv-*

cud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır.

Şərqi Zəngəzur İqtisadi Rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefi və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyində malik olması «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, sənaye parkı yeni salınmış magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradacaq.

«Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə sənaye parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaqdır.

Bildirildi ki, bu sənaye parkı 200 hektar ərazini əhatə edir. Sənaye parkının prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikanın təmiri məntəqələrinin və s. təşkili müəyyənləşdirilib. Sənaye parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görüлübdür. Sənaye parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında Günnəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam olaraq yekunlaşdırılıb. Həzirdə parkda inzibati binanın tikintisi işləri, rezidentlər üçün infrastruktur sisteminin qurulması, əraziyə dəmir yolu xəttinin çəkilməsi üçün layihələndirmə istiqamətində işlər davam etdirilir.

«Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanaliza-

siya, daxili avtomobil və dəmir yolları, fiber-optik internet və s.) təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxali zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar. Bunlarla yanaşı, İqtisadi Zonaların İnkışafı Agentliyi tərəfindən rezidentlərə hər cür təşkilati dəstək tədbirləri göstərilir. Həmçinin bu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştərək tətbiq edilir. Buraya sosial siğorta haqlarının subsidiyalasdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştərək tətbiq edilir.

Prezident İlham Əliyev sənaye parkında «Avtolizing Azərbaycan» MMC-nin tikintisi ilə tanış oldu. Məlumat verildi ki, Rusiya və Azərbaycanın birgə müəssisəsi olan «Avtolizing Azərbaycan» MMC tərəfindən sənaye parkının 3 hektar ərazisində yüklər avtomobilləri və kənd təsərrüfatı texnikasına texniki servis xidmətlərinin göstərilməsi mərkəzi yaradılacaq. Sənaye parkının ilk rezidenti kimi qeydiyyatdan keçmiş və 2021-ci il oktyabrın 5-də təməli qoyulmuş «Avtolizing Azərbaycan» MMC-nin texniki servis mərkəzinin tikinti işləri uğurla davam etdirilir. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin ediləcək. Texni-

*ki servis mərkəzinin 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulur.*

*Sənaye parkının 5 hektar ərazisində «Holcim Azərbaycan» ASC tərəfindən müasir texnologiyalar əsasında əmtəə beton və quru yapışdırıcı istehsali üzrə zavod inşa olunacaq. Bununla bərabər, sement satışı üçün terminal da qurulacaq. Ümumi investisiya dəyəri 3,74 milyon manat olan müəssisədə Avropanın qabaqcıl texnologiyalarından istifadə ediləcək. Layihənin həyata keçirilməsi ilə 25 nəfər daimi işlə təmin olunacaq. Zavodda istehsal olunacaq məhsullar regionda dayanıqlı tikintinin həyata keçirilməsinə töhfə verəcək, məhsulların daşınması prosesinin optimallaşdırılması ətraf mühitin qorunmasına xidmət edəcək.*

**İlhəm Əliyev:** Mən həmişə deyirəm, çalışmaq lazımdır ki, burada daha çox yerli insanlar işə cəlb edilsinlər. Mənim nümayəndəmlə, nazirliklə də six təmasda olmaq lazımdır. Birinci mərhələdə təbii ki, sizin təcrübə toplamış işçilər çalışacaq, amma bir neçə ildən sonra onları yetişdirilmiş sərf yerli kadrlar əvəz etməlidir.

«Holcim»in buraya gəlməsinin tarixçəsini mən yaxşı bilirəm. Yadimdadır, Davosda «Holcim»in ovaxtkı rəhbəri mənə yaxınlaşaraq belə bir təklif irəli sürdü. Mən də dərhal razılıq verdim və qısa müddət ərzində o zavod inşa edildi. Ondan sonra Azərbaycanda sement istehsalına maraq artdı. O vaxta qədər biz sementi idxal edirdik. İndi rəqabət də var, o da çox yaxşıdır. Amma «Holcim» hər halda, öz keyfiyyət markasını saxlayır.

*Dövlət başçısı zavodun təməlini qoydu.*

Prezident İlham Əliyevə məlumat verildi ki, «Az-Tex-Import» MMC tərəfindən sənaye parkının 2 hektar ərazisində investisiya həcmi 3,8 milyon manatdan çox olan yüksək avtomobilərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yüksək avtomobilərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yüksək avtomobilərinin yiğimi nəzərdə tutulur. İtaliya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazar tələbatının ödənilməsinə yönəldiləcək. Müəssisədə 25 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyev müəssisənin təməlini qoydu.

«Az-Tex-Import» MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 4 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə IVECO markalı yüngül, orta və ağır tonnajlı yüksək və xüsusi təyinathlı avtomobilərin istehsali layihəsi də həyata keçirilir. Həmin müəssisənin təməli 2022-ci il iyulun 20-də dövlətimizin başçısının iştirakı ilə qoyulub. Hazırda müəssisədə tikinti işləri davam etdirilir. İşlərin 2024-cü ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. Investisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin ediləcək.

«Improtex Qarabağ Sənaye Kompleksi» MMC tərəfindən «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinathlı texnika və metal məmulatların istehsali nəzərdə tutulur. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli

*yarımqoşqu istehsal olunacaq. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryani və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə 120-dən çox iş yeri yaradılacaq.*

*Azərbaycan Prezidenti müəssisənin təməlini qoydu.*

## CƏBRAYIL RAYONUNUN ŞÜKÜRBƏYLİ KƏNDİNİN TƏMƏLQOYMA MƏRASİMİ

*4 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılib. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur.*

*Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəcəl, Şixalağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.*

*Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüлəcək.*

## **Mehdi Meh dizadə adına tam orta məktəb binasında aparılan tikinti işlərinin gedişi ilə tanışlıq**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Meh dizadə adına tam orta məktəb binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.*

*Dövlət başçısına məktəb binasında görülən işlərlə bağlı məlumat verildi.*

*Bildirildi ki, 960 şagird-yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.*

*Məktəbin həyatında geniş idman meydançası yaradılacaq ki, bu da sağlam gənc nəslin yetişməsi üçün vacib amillərdəndir.*

*Bir sözlə, doğma torpaqlarına geri dönen cəbra-yılli şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar.*

## **Horovlu kəndinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Əvvəlcə kənddə görüлəcək işlər və yaradılacaq şərait barədə videoçarx nümayiş olundu.*

*Dövlət başçısına kənddə görüлəcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fügənli və Həsənqayalı kəndləri ilə birlikdə layihələndirilib.*

*Qeyd olundu ki, birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər 2, 3, 4 və 5 otaqlı olacaq.*

*Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyali bina, bazar kompleksi, idman sahələri, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüüləcək.*

*Diqqətə çatdırıldı ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.*

*Prezident İlham Əliyev Horovlu kəndinin təməlini qoydu.*

## XOCAVƏND VƏ FÜZULİ RAYONLARINA SƏFƏR

*5 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfər etmişlər.*

*Dövlət başçısına və xanımına Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verildi.*

*Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində 3 istiqamətdə – tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və «yaşıl destinasiya» konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.*

*Qeyd olundu ki, ilk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur. Kəndin tarixi memarlığı dərin-dən öyrənilidikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünkü Tuğda ənənəvi Azərbaycan*

memarlığına işgal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Bu-na görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadrat-metr olan tikililərin konservasiyası və konsolidasiya-sı işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisi-nin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa ediləcək, Turizm İnformasiya Mərkəzi və şərab de-qustasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar bu-rada keyfiyyətli xidmətlərin göstərildiyi iaşa obyek-tinin yaradılması nəzərdə tutulur.

Tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələ-rindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadrat-metrdir və onun ətrafindakı 850 kvadratmetrlik sahə-nin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müa-sır turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsin-də tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxta-yinathlı məkanlar olacaq.

*Diqqətə çatdırıldı ki, Kulinariya Təlim Mərkəzi təkcə Qarabağın deyil, bütün Azərbaycan mətbəxinin turistlərə təbliğ və eksperimental kulinariya metodla-rının tətbiq edildiyi məkanlardan biri olacaq. Tikilinin tərkibində qruplar və heyətlər üçün mətbəx, qəbul, de-qustasiya otaqları nəzərdə tutulur. Həmçinin Tuğ kən-*

dinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq.

Bildirildi ki, Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir. Gələcəkdə Tuğ kəndində turizm infrastrukturunun inkişafından və yerli icmanın kəndə qayıtmasından sonra bir sırada fəal turizm məhsullarının inkişaf etdirilməsi planlaşdırılır. Tuğ kəndinin Hadrut qəsəbəsinin və Füzuli şəhərinin yaxınlığında yerləşməsi, Şuşaya gedən yolun buradan keçməsi amilləri nəzərə alınaraq, gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cişələrinin keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial vardır.

### **Tuğ kəndində inzibati mərkəzin təməlqoyma mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində inzibati mərkəzin təməlqoyma mərasimində iştirak etmişlər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Emin Hüseynov dövlət başçısına və xanımına ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verdi.

Bildirildi ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.

Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunika-siya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı inzibati mərkəzin təməlini qoydu.

### **Tuğda ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişlər.

Dövlət başçısına və xanımına yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş baş planına uyğun qaydada salınacaq. 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yeni-

dən tikiləcək. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur.

Məhəllədə 360 şagird-yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyətlə, yaşayış məhəlləsində əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.

Diqqətə çatdırıldı ki, Tuğ kəndində bir sıra binaların – inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2024-cü ilin martında tamamlanması planlaşdırılır.

Dövlət başçısı Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlini qoydu.

### **Hadrut qəsəbəsində 360 şagird-yerlik Tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Hadrut qəsəbəsində 360 şagird-yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olmuşlar.*

*Dövlət başçısına və xanımına layihə barədə məlumat verildi.*

*Bildirildi ki, bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidən qurulma işlərinin dən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün*

*sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək.*

*Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işgal olunmuş rayonların təhsil infrastrukturunu da tamamilə dağıdılib. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi də bu işlərin tərkib hissəsidir.*

### **Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına görünləcək işlər barədə məlumat verildi.*

*Qeyd edildi ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70–120 kvadratmetr təşkil edəcək.*

*Bildirildi ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi «PMD Group» MMC tərəfindən yerinə yetirilir.*

*Dövlət başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoydu.*

*Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırıran tarixi müraciətində Prezi-*

*dent, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi «Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimiz-dən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq» ifadəsi Hadrut rayonunda ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. 30 ilə yaxındır doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrulular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.*

### **Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası ilə tanışlıq**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verildi.*

*Dövlət başçısına və xanımına Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə, qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirildi.*

*Qeyd olundu ki, Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qaf-qaz Albaniyasının tarixi-mədəni irlərinə aid məbədin, onun yanındaki 3 tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə*

*olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq.*

*Məlumat verildi ki, bu xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtalif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub. Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafində Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünkü işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşeyinə ermənilər tərəfindən müdaxilələr edilib.*

*Yerli əhəmiyyətli memarlıq abidəsi kimi, rəsmi olaraq dövlət mühafizəsinə götürülen məbəd kompleksinin ərazisində onlarla qəbir daşı yerləşir. Bununla əlaqədar ərazinin arxeoloji cəhətdən tədqiq edilməsinə ehtiyac yaranıb.*

*Azərbaycan Prezidentinə və xanımına Turizm Məlumat Mərkəzi barədə də məlumat verildi.*

*Qeyd olundu ki, Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək, Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaq. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur.*

## **Hadrut qəsəbəsində inzibati mərkəzin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlqoyma mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına layihə barədə məlumat verildi.*

*Bildirildi ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofis binaları daxildir.*

*Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.*

*Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoydu.*

## **Şükürbəyli–Cəbrayıł–Hadrut avtomobil Yolunun 8,2 kilometrlik hissəsinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Şükürbəyli–Cəbrayıł–Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı mərasimində iştirak etmişdir.*

*Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi.*

*Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qisaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.*

*Dövlət başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıllı-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.*

*Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıllı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıllı şəhəri də daxil olmaqla, həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.*

*Bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.*

### **«Hadrut» qovşaq yarımtansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də «Hadrut» qovşaq yarımtansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.*

*Yeni inşa edilmiş «Hadrut» qovşaq yarıanstansiyasının təməli 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.*

*«Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi.*

*Bildirildi ki, «Şükürbəyli», «Hadrut» və «Şuşa» yarıanstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxemində daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni «Hadrut» qovşaq yarıanstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisini tələbatını ödəyəcək. Həmçinin yeni qovşaq yarıanstansiyası Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.*

*Yarıanstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin idarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, «Hadrut» qovşaq yarıanstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.*

*Prezident İlham Əliyev yarıanstansiyani işə saldı.*

*Qeyd olundu ki, Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait nəzərə alınıb.*

*Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sa-*

həsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poligonundan ibarətdir. Tədris zali  $35/0,4\text{ kV-luq müasir şəbəkə modelinin}$ ,  $35\text{ və }0,4\text{ kV-luq fiber-optik kabellərin}$ , kompozit şüşəlifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı və üstünlüklerinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element və ləvazimatlar qurulub.

İşğaldan azad edilmiş ərazilərdə «yaşıl enerji» mənbələrinin (işlək Günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib edilib, həm personalin, həm də gələcəkdə fəal istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Elektroenergetika sahəsində əldə edilmiş tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, «smart», NFC saygacları) və müasir təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim edilir.

Məlumat verildi ki, beynəlxalq tədbirlər poligonu isə peşə ustalığı yarışları və müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Eyni zamanda, poliqonda Günəş və külək enerjisi qurğularının quraşdırılması, istismarı və müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poligonunda real iş şəraitində istifadə edilən müasir şəbəkə modeli, «yaşıl enerji» elementləri (Günəş və külək enerji mənbələri) və innovativ layihə

*maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poligon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün də geniş imkanlar yaradacaq.*

*Burada yaradılmış Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın nəqli, təmiri və saxlanması üçün nəzərdə tutulub. Məqsəd tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması və saz vəziyyətdə saxlanılmasından ibarətdir.*

*Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması və müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.*

*Mərkəzi laboratoriya «smart» saygacalar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.*

### **Füzuli rayonu Pirəhmədli kəndinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına kənddə görüləcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2369 nəfərin köçü-*

rülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadrat-metr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yüksəkünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılib. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur.

Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaqdoldurma məntəqəsinin, aptekin, idman klubunun, Ailə Sağlamlıq Mərkəzinin, 480 şagird-yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb.

Diqqətə çatdırıldı ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoydu.

### **Füzuli–Hadrut avtomobil yolunun açılışı mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli–Hadrut avtomobil yolunun açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.

*Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında müüm rol oynayacaq yol infrastrukturunu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürrətə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 kilometr olan yol 1-ci texniki dərəcəlidir. Bu yol başlangıcını «Zəfər yolu»ndan götürür və yeni inşa edilmiş Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.*

*Layihəyə əsasən, yolun 6,7 kilometrliyində «Qarğabazarı» adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub.*

### **Dədəli kəndinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli rayonunun Dədəli kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi.*

*Bildirildi ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.*

*Kənddə çox funksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 şagird-yerlik orta məktəb,*

100 yerlik iki uşaq bağçası, istirahət və yaşlılıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.

Məlumat verildi ki, Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Dədəli kəndinin təməlini qoydu.

### **Mənzil İnşaati Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanışlıq**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Mənzil İnşaati Dövlət Agentliyi tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olmuşlar.

Mənzil İnşaati Dövlət Agentliyinin idarə Heyətinin sədri Sadiq Sadıqov dövlət başçısına və xanımına tikinti işlərinin gedişi barədə məlumat verdi.

Qeyd olundu ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda üümilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nə-

zərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54–68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71–109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92–108 kvadratmetr təşkil edəcək.

Hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Tikinti işlərinin 2023-cü ilin sonuna-dək başa çatdırılması planlaşdırılır.

Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayığacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

### **Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak etmişlər.

Dövlət başçısına və xanımına şəbəkə barədə məlumat verildi.

Bildirildi ki, şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. İlk mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır. 1-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44, 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34,

üümüşəhər əhəmiyyətli küçə və yolların eni 24, yerli əhəmiyyətli küçə və yolların eni isə 20 metr olacaq.

Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, ətraf mühitə dəyən zərəri azaltmaq üçün yaşlılıq zolaqları, saqlamlığa faydalı vərdişləri artırmaq üçün velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlərin dördzolaqlı, küçə və yolların isə ikizolaqlı olacağı planlaşdırılır.

Füzuli şəhərində daxili yol-küçə şəbəkə sxemi və kommunikasiya xətlərinin layihəsi vahid İşçi qrupu tərəfindən bütün qurumların rəyi alınmaqla hazırlanıb. Şəhərdaxili yollar inşa olunarkən piyada səki-lərin altından keçəcək elektrik, qaz, su, rabitə, kana-lizasiya və yağış sularının axıdılması xətləri ilə birlidə həyata keçiriləcək. Bu isə həm vaxta, dövlət və-saitinin qənaətinə, işlərin optimallaşdırılmasına və yüksək səviyyədə əlaqələndirilməsinə imkan yarada-caq, habelə kommunikasiya şəbəkələrinin paralel çə-kilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılmasına imkan verəcək.

Prezident İlham Əliyev Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini qoydu.

Sonra dövlət başçısına və xanımına Qazaxıstanın «Bİ-Group» holdingi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradılıcığın İnkışafı Mərkəzinin tikintisi barədə də məlu-mat verildi.

## «Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də «Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir.*

*Dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.*

*Ölkənin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində inşa edilmiş Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.*

*Bildirildi ki, mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV-luq «Füzuli» yarımstansiyasından iki-dövrəli yeraltı kabel xətləri çəkililib. Mərkəzin birinci mərtəbəsində birinin gücü 2500 kVA olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə rəqəmsal idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.*

*Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzini işə saldı.*

*Qeyd olundu ki, rəqəmsal şəbəkələrin təməl elementi olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu*

layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasılələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə integrasiyası prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasılələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə əlaqələndirilməsini tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, «yaşıl enerji» mənbələrinin şəbəkəyə integrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir.

## 960 şagird-yerlik məktəb binasında tikinti işlərinin gedisi ilə tanışlıq

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird-yerlik məktəb binasında tikinti işlərinin gedisi ilə tanış olmuşlar.*

*Dövlət başçısına və xanımına inşaat işlərinin gedisi barədə məlumat verildi.*

*Bildirildi ki, ötən il başlanılmış tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zırzəmidən ibarətdir. Məktəbdə 40 sınıf otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qəçiş zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.*

*Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin «Azərbaycan bizim üçün yaxın dost və zamanın sinağından çıxmış etibarlı strateji tərəfdəşdir» sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.*

## Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoymuşdur.*

*Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına layihə haqqında məlumat verdi.*

*Bildirildi ki, layihə 2040-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyuşumun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullanti sutəmizləyici qurğunun inşası, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur. Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək.*

*Dövlət başçısı kompleksin təməlini qoydu.*

---

## SERBİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR VUÇIÇƏ

Hörmətli cənab Prezident!

Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 6 may 2023-cü il

## ŞUŞA ŞƏHƏRİNƏ SƏFƏR

*8 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər etmişlər.*

*Dövlət başçısı və xanımı Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolunun 66–81-ci kilometrliyində görülən işlərlə tanış olmuşlar.*

*Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verdi.*

*Bildirildi ki, başlanğıcını M6 Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işgaldən azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66–81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlət başçısının tapşırığına əsasən, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla, 1-ci texniki dərəcəyə uyğun inşa edilir.*

*Qeyd edildi ki, layihəyə əsasən, yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və 1 körpünün tikintisi üzrə əsas işlər yekunlaşdırıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırı qəliblərin üfüqi sürüsdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlifləşdirilmiş 15 dairəvi suötürüçü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib.*

*Dövlət başçısı və xanımı görünlən işlərlə bağlı videoçarxa baxdırılar.*

*Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunu layihələrindən biri saylanı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil magistrallının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.*

### **Daşaltı kəndində Zarışlıçay nasos stansiyasının açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 8-də Şuşanın Daşaltı kəndində Zarışlıçay nasos stansiyasının açılışı mərasimində iştirak etmişlər.*

*Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına Şuşa şəhərinin*

*içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verdi.*

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldən azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandalları tərəfindən məqsədli şəkil-də dağıdılib və şəhərə suyun nəqli dayandırılıb.

Təxirəsalılmaz Tədbirlər Programına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs–Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi – Zarışlı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarışlı–Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarışlı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarışlı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 ki-

*lometr olan yeni təzyiqli kəmər inşa edilib, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530–426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.*

*Dövlət başçısı nasos stansiyasını işə saldı.*

*Məlumat verildi ki, 2040-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən, şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarılı mənbələrindən, həmçinin Zarılıçay su anbarından veriləcək. Gələcəkdə Zarılıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlılığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir.*

*Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalasən tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qur-*

ğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur «ağillı su» sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.

## AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN RƏSMİ «TWITTER» HESABINDAN

*9 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi «Twitter» hesabında 9 May Qələbə Günü ilə bağlı paylaşım etmişdir.*

*Paylaşımında bu sözlər qeyd olunub: «9 may – İkinci dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm!»*

## ŞUŞADA BİR SIRA AÇILIŞ VƏ TƏMƏLQOYMA MƏRASİMLƏRİNDE İŞTİRAK

*9 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak etmişlər.*

### **«Azərişiq» ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da «Azərişiq» ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.*

*«Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımkəndə inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA*

*dispetçer idarəetmə sistemi quraşdırılıb. Mərkəzin ərazisində elektromobilərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin Günnəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.*

*Suşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülrək planlama və ölçmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşündə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kəbelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3–3,5 faizdək azalıdır, işçi qüvvəsi, malmaterial və istismar xərclərinə 60 faizdək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir.*

*Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılmış dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, «nöqtə buludu» texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihə-*

*ləndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq.*

*Bildirildi ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq, Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılmış xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımtansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, «Yeni Yaşma» Külək Elektrik Parkının, mikrofotovoltaiq stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpa olunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturunun, Şəbəkələrin Dron Monitoring Sisteminin, müasir 0,4 kV-luq Dispetçer və Smart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranacaq.*

*Prezident İlham Əliyev «Azərişq» ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzini işə saldı.*

*Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımtansiyalar arasında əlaqələr, eləcə də yarımtansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.*

Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə geniş abadlıq işləri görünlüb. «Yaşıl enerji» zonasında «Azərişq» ASC tərəfindən qurulmuş paylayıcı şəbəkələrdə mikrosəviyyəli bərpa olunan enerji mənbələrinin tətbiqi enerji itkilərinin kompensasiyası, xüsusü sərfiyyat tələbatının ödənilməsi, enerji böhranı hallarında güc mərkəzlərinin dayaniqli işinin təminini və elektrik avtomobilərinin enerji ilə təchiz edilməsi üçün nəzərdə tutulub. Bununla yanaşı, paylayıcı şəbəkələrdəki enerji obyektlərinin dam örtüklərində quraşdırılmış Günəş enerji mənbələri bir sırada üstünlüklərə malikdir. Belə ki, bu mənbələr əlavə torpaq sahəsi tələb etmir, müasir ekoloji tələblərə cavab verir, güc mənbəyinə kommutasiyası ciddi xərc tələb etmir, illik ən azı 40 min kVts enerji istehsalı imkanına malikdir. Bir Günəş enerji mənbəyi ilə ildə 1150 elektromobilin enerji tələbatını təmin etmək mümkündür ki, bu da ildə 23 min ton karbohidrogen yanacağına qənaət deməkdir.

Müasir paylayıcı şəbəkələrdə tətbiq edilən paylanmış generasiya mənbələri eyni zamanda, enerji böhranı hallarında global mənbələr şəbəkəsi yaratmağa imkan verir ki, bu da enerji təchizatunda dayaniqlılığı artırır. «Azərişq» ASC-nin bütün şəbəkələri üzrə transformator yarımsənşiyalarının «yaşıl enerji» mənbələri ilə təchiz edilməsi nəticəsində illik 48 milyon kVts elektrik enerjisinin hasil olunması ilə 12 milyon kubmetr təbii qaza qənaət etmək mümkündür. Nəticədə Günəş enerji sistemlərinin bütün istismar dövrü ərzində CO<sub>2</sub> (karbon dioksid) kvota dəyəri də nəzərə alınmaqla, 145,4 milyon manat vəsait əldə edilə bilər.

*İşğaldan azad edilmiş ərazilərdə inşası nəzərdə tutulan 400-dən çox enerji obyektində tətbiq ediləcək «yaşıl enerji» mənbələrinin bütün istismar dövrü ərzində orta hesabla 480 milyon kWts elektrik enerjisi ilə 120 milyon kubmetr təbii qaza qənaət təmin oluna bilər. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin paylayıcı şəbəkələrdə tətbiqi iqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısının alınmasında ölkəmizin Paris Sazişi üzrə istilik effekti yaradan qazların emissiyasının 2030-cu ilədək 35 faiz azaldılmasına imkan verəcəkdir.*

### **Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını etmişdir.*

*Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydin Kərimov dövlət başçısına küçədə aparılacaq bərpa və yenidən qurulma işləri, yaradılacaq ictimai iaşə obyektləri barədə məlumat verdi.*

*Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.*

*Dövlət başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.*

---

## Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlqoyma mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Şuşada Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoymuşdur.*

*Əvvəlcə dövlət başçısına Qarabağ və Sadıqcan külçələrində görüləcək işlər barədə məlumat verildi.*

Bildirildi ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edildi ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Sonra dövlət başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoydu.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən, Qarabağ küçəsinin abadlaşdırılması ilə bağlı ilkin vəsait ayrılib. Abadlıq və infrastruktur işləri binaların inşası prosesi ilə paralel aparılır. Görülən işlərin bir qismi Prezident İlham Əliyevin tapşırığı ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq «Qarabağ» adını verib. Gövhər ağa məscidi, «Qarabağ» hoteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı

*Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqətdə saxlanılır.*

*Şuşalı keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə doğma şəhərlərinə qayıdışından sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada əsasən yerli sakinlərin işə götürülməsi nəzərdə tutulur. Bu baxımdan əhalinin məşğulluğunun təmin olunması istiqamətində də fasıləsiz iş aparılır, siyahilar dəqiqləşdirilir. Şuşada fəaliyyət göstərmək məqsədilə qeydiyyatdan keçən şirkətlər tərəfindən yerli sakinlər üçün təşkil olunan üç əmək yarmarkasında 200-dək şüşalı gənc siyahiya alınıb. Hazırda onlar üçün treninglər təşkil olunur.*

### **Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı mərasimində iştirak etmişdir.*

*Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydin Kərimov dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10–15 metr aralığında dəyişir.*

*Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağına uyğun olaraq 10–13 metr təşkil edəcək.*

*Qeyd edildi ki, küçələr müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaqdır.*

## Cıdr düzündə Mir Möhsün Nəvvab Qarabağının Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş məzarını ziyarət

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdr düzündə Mir Möhsün Nəvvab Qarabağının Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş məzarını ziyarət etmişdir.*

*Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi.*

*Bildirildi ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünməxsus rolü olmuş ensiklopedist-alim Mir Möhsün Nəvvab Qarabağının Şuşa şəhərindəki məzarı və qəbirüstü abidəsi bərpa olunub.*

*Şuşa şəhəri işgal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağının Cıdr düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlayıb və qəbirüstü abidə bərpa olunub.*

*Prezident İlham Əliyev Mir Möhsün Nəvvab Qarabağının məzarı üzərinə gül dəstəsi qoydu.*

*Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatırəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.*

*Xatırladaq ki, Mir Möhsün Nəvvab Qarabağı 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib.*

## **Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 9-da Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına kompleksdə görülmüş işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrдə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.*

*Diqqətə çatdırıldı ki, 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedisi ilə tanış olarkən istifadəyə verilib.*

*Kompleksə daxil olan evin və məscid binalarının dam örtükləri yenilənib, tavanlar bərpa edilib. Malikanə kompleksinin dağılmış divarı bərpa olunub, zədəli divarda bərkitmə işləri aparılıb. Evin döşəmə daşlarının dağılmış yerləri, pilləkəni yenidən qurulub, divar və tavanlardakı rəsmlər eskiz layihələri üzrə bərpa edilib. Məscidin «Güldəstə»si restavrasiya olunub.*

*Qeyd olundu ki, yaşayış evinin həyatında XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib.*

Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. «Qarabağ zadəganının evi» mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyahı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürürlüb.

Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxiv, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənat Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib.

Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edildirdi. Otaqda milliliyi nümayiş etdirən elementlər də var idi. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto və məlumatların çərçivələri dövrə uyğun tərtib edilib. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri – Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir.

Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Burada ziyarətçi özünü XIX əsrin sonu – XX əsrin

əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur.

*Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.*

*Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir.*

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.

Heydər Əliyev Fonduunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir.

Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.

## **Şuşada Xüsusi Nümayəndəliyin inzibati binasının karşısındaki meydana baxış**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 9-da Şuşada Xüsusi Nümayəndəliyin inzibati binasının qarşısındaki meydanda olmuşlar.*

*Dövlət başçısına və xanımına meydanda görülsəcək işlər barədə məlumat verildi.*

## AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN RƏSMİ «TWİTTER» HESABINDAN

*10 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rəsmi «Twitter» səhifəsində paylaşım etmişdir.*

*Ulu öndərin rəsmi üzərində: «Heydər Əliyev – 100» sözləri yazılıb.*

---

## ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

*Şuşa*

*10 may 2023-cü il*

**Əziz bacılar və qardaşlar!**

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi, 2023-cü il mənim sərəncamımla «Heydər Əliyev ili» elan olunmuşdur. İlin əvvəlindən bu gün qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatırəsinə böyük hörmətlə yanaşır.

Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmaliyam, Şuşada olmaliyam, bu binanın önündə olmaliyam. Şuşa Zəfərimizin rəmziidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan bayrağı qaldırılmışdır və Şuşanın azad olunması tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı.

Bu il başlayandan ulu öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır. Hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik. Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir, 10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir. 10 günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görülürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Büttün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.

Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

Heydər Əliyev bütün dövrlərdə xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə – 1969–82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə getirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalasmışdır. O illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gün də fəaliyyət göstərərək, bizim ümumi inkişafımızı təmin edirlər.

Heydər Əliyev 1982–87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və Sovet Hökuməti Sədrinin Birinci müavini kimi, daim

Azərbaycana diqqətini, qayğını göstərirdi. Bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi. Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyətdən getməsindən sonra başlanmışdır. 1987-ci ildə istefa verməsindən 2 həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarından olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılib Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırılmışdır və Azərbaycan xalqının faciələri o gündən başlanmışdır.

Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyətdə təmsil olunsayıdı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq, birləşib Heydər Əliyevə qarşı çirkin şər-böhtan kampaniyası aparmışdır. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənardə qalmışdı, amma ulu öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırıdı, ürəyi Azərbaycanla bir döyüñürdü və xalqımız üçün ağır günlərdə – 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdı. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqı rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınlıqla bağlı dünyaya bəyanat vermişdi. Mən onun yanında idim, o günü yaxşı xatırlayıram, həm faciəvi gün idi, həm də qürurverici.

Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin öünüə toplaşmışdilar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaq ki, o, bütün vəzifələrdən çıxarılmışdı, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırırdı.

Bu tarixi çıxışdan sonra – çünki Sovet İttifaqının dağılmasına hələ 2 ilə yaxın bir vaxt var idi, heç kimin ağlına gəlməzdidi ki, Sovet İttifaqı 2 ildən sonra dağılacaq, bu bəyanat böyük cəsarət tələb edirdi, əsl vətənpərvərlik tələb edirdi – təbii ki, bu bəyanatdan sonra Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücum keçdi və onun Moskvada qalması artıq mümkün deyildi. Bir neçə aydan sonra – 1990-ci ilin iyul ayında o, Moskvadan Bakıya gəldi, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi bunu da ona çox gördü. Onun faktoru, güclü lider olması görünür ki, onları yaman narahat edirdi və faktiki olaraq, ona edilən təzyiqlər nəticəsində o, doğulduğu şəhərə – Naxçıvana getdi və orada yaşamağa başladı.

Naxçıvanın da ağır günləri davam edirdi, Naxçıvan tam blokadada idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər necə ki, Qarabağı ələ keçirməyi planlaşdırıldılarsa, eləcə Naxçıvanı da ələ keçirməyi planlaşdırırlılar. Naxçıvanı işğal etmək onların planlarının tərkib hissəsi idi. Heydər Əliyev Naxçıvanı qorudu, işgaldən qorudu. Erməni düşmənlər yerinə otuzduruldu və Naxçıvan çətin də olsa, blo-

kada şəraitində də olsa yaşadı, əyilmədi, sınınmadı, ayaqda qaldı.

Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq onu özünə rəhbər seçdi, bu, demokratianın əsl təntənəsi idi. Azərbaycan hakimiyyəti – həm kommunist, həm dırnaq-arası demokrat hakimiyyəti hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərildilər, çevrilişə cəhd edildilər. Sanki istəyirdilər ki, Naxçıvan da işgal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşdi və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işgalına məruz qalmadı.

Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlanmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından «Sovet Sosialist» sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiya-nın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq, müstəqiliyə gedən yol Naxçıvandan başlanmışdır.

Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının

yaratılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq, Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünkü Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Bu partiyanın – Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddətdə Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildi və bu gün də bu belədir.

Azərbaycanın isə Qarabağ kimi problemi, əfsuslar olsun ki, öz həllini tapmırıldı. Hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC–Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırıldı. Görün bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac vermişlər. Torpaqlar əldən gedirdi, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan 1 ay sonra AXC–Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Ondan sonra faciələrimiz daha da artdı. Şuşa işğal olunandan sonra Laçının taleyi də, demək olar ki, böyük təhlükə altında idi və 10 gün

sonra Laçın da işgal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işgal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı.

Məhz bu ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi, təki hakimiyyətdə qalsın və öz talançılıq fəaliyyətini davam etdirsin. Xalq isə ayağa qalxdı, xalq Heydər Əliyevi tələb edirdi, ancaq Heydər Əliyevin simasında nicat yolu görürdü. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev, demək olar ki, gənc müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi. Çünkü müstəqilliyimiz əldən gedirdi, torpaqlar əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırılmışdı, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr faktiki olaraq, müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. Özbaşınlıq, quldurluq, xaos, anarxiya – 1993-cü ilin Azərbaycanı, bax, budur. Yəqin ki, gənc nəsil indi bunu kitablardan öyrənə bilir. Amma biz – o dövrü yaşamış insanlar o günləri yaxşı xatırlayıraq və heç vaxt o günləri unutmamalıyıq.

Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dərhal ciddi islahatlara başlanıldı. Siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC–Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Çünkü bizim

torpaqlarımız işgal altında idi, ancaq ovaxtkı hakimiyyətin yaritmaz fəaliyyəti nəticəsində dünyada elə bir təsəvvür var idi ki, sanki Azərbaycan təcavüz-kardır. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işgalla bağlı ədalətli və bizim mövqemizi gücləndirən qərar və qətnamələr qəbul etdilər.

Aydın idi ki, ölkənin gələcəyi yalnız xarici sərmayə hesabına mümkün ola bilər. Çünkü xəzinə boş idi, inflyasiya min faizlərlə ölçüldü, sənaye iflic vəziyyətdə idi, hətta neft-qaz sənayesi də faktiki olaraq, iflic vəziyyətdə idi. Belə bir vəziyyətdə xarici investorları ölkəyə gətirmək, onları inandırmaq böyük siyasi məharət tələb edirdi. 1994-cü il sentyabrın 20-də imzalanmış «Əsrin müqaviləsi» növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti «Əsrin müqaviləsi»nin icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün «Əsrin müqaviləsi»nin icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır, bunu da biz kontrakt imzalayarkən şərt kimi qoymuşduq. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da bizə böyük əlavə üstünlük verir.

Əlbəttə ki, daxili və xarici düşmənlər – onlar da başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çek-

mək fikrində deyildilər. «Əsrin müqaviləsi» imzalanandan 2 həftə sonra Azərbaycanda dövlət çəvrilişinə cəhd edildi. Yenə də Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq, liderinə dəstəyini göstərdi və hərbi çəvrilişdə əli olan ünsürlər pərən-pərən oldular. Vəziyyət təzə-təzə sabitləşirdi ki, 1995-ci ilin mart ayında ikinci dövlət çəvrilişinə cəhd oldu. Artıq digər qanaddan gələn zərbə yenə də gənc dövlətimizi sarsıdı. Yenə də xalq ulu öndərin ətrafinə birləşərək, o cəhdə də imkan vermədi. 1996-ci ildə sabitliyi pozmaq üçün əlavə cəhdlər göstərildi, onların da heç bir nəticəsi olmadı və yalnız ondan sonra ölkəmizdə, sözün əsl mənasında, sabitlik yarandı. O vaxtdan bu günə qədər biz sabitliyi qoruyuruq.

Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir, o ölkələri geriyə atır. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün, müdrik qərar qəbul edir.

Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi, misilsiz xidmətləri vardır. Onun qoymduğu yolla bu gün Azərbaycan uğurla gedir. Burada onun fəaliyyəti təkcə iqtisadi islahatlarla məhdud-

laşmırıdı. Milli-mənəvi dəyərlərin qorunmasında onun çox böyük rolü olmuşdur, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rolü olmuşdur. Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər.

Heydər Əliyev xalqına sıx bağlı adam idi. Onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz ulu öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir.

Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız məhdud idi, orduya lazımı qədər vəsaitin ayrılması mümkün deyildi. Çünkü ölkə qarşısında duran problemlər çox ciddi idi və 1 milyondan çox insan evsiz-eşiksiz qalmışdı, ağır vəziyyətdə yaşayırıdı. Neft Fonduna yığılan birinci vəsait yenə də Heydər Əliyevin təşəbbüsü ilə məhz keçmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirildi. Birinci qaçqın şəhərciyi o vəsaitlə inşa edilmişdir. Vəsaitin

qılığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır.

Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa–Qafqaz–Asiya beynəlxalq nəqliyyat dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün Orta Dəhliz dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa–Qafqaz–Asiya. Yəni bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənardan qoymaq isteyirlər, amma onların arzuları gözlərində qalacaq.

Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə «Ösrin müqaviləsi», 1996-ci ildə «Şahdəniz» qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi xeyli dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, 1 il ərzində bu ölkələrin sayı 10-a çatacaq, sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu həm bizə gəlir gətirir, həm bimiz siyasi çəkimizi, həm də təsir imkanlarını artırır. Bütün bu işlərin təməli o illərdə qoyulub. Mən bütün bu layihələrin iştirakçısı kimi, bunu çox yaxşı bilirəm. O vaxt Azərbaycanın neft-qaz potensialı ilə

bağlı bir çox uydurmalar, bir çox şayıələr gəzirdi, hələ bu gün də var. Amma həyat onu göstərir ki, biz nə demişiksə, hər bir sözümüz həyatda öz əksini tapıb.

Yəni ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə Prezident seçkiləri ərefəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadıq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və dura-cağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan ulu öndərin yolu ilə gedərək, öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyaset apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdən ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünkü güclü iradəmiz var, güclü ordumuz var və güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslarımız hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq.

Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil

ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. Bir daha demək istəyirəm ki, dünyanın hər yerində müharibələr, toqquşmalar, qarşidurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünkü biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq.

Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir, insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada bir nümunədir və bunu təkcə mən yox, bir çoxları – bu məsələ ilə yaxından məşğul olan ekspertlər, siyasetçilər, dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri qeyd edirlər. Bu unikal ab-hava bu gün ölkəmizi gücləndirir. Bax, bu gün durduğum Şuşa şəhərinin mərkəzində bunu bir daha demək istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına bu gün burada dayanmışıq. Bu, böyük sərvətdir. Amma elə ölkələr var ki, orada milli, dini zəmində qarşidurmalar baş verir, toqquşmalar baş verir. Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir, elə Ermənistani misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistən, bax, bu rəqəmlə faktiki olaraq, öz faşist siyasetini göstərir. Ancaq vaxt var idi indiki Ermənistəninin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi. İndi Avropanın bəzi ölkələrində,

Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, qanunlar qəbul edilir, dinimizə qarşı çirkin əməllər törədir, Quran yandırılır və buna da biganə yanaşırlar. Bu sözləri söyləməklə bir daha demək istəyirəm ki, bizdə mövcud olan abhava unikaldır. Bu bizim həyat tərzimizdir, bu bizim siyasetimizdir, bu bizim gücümüzdür. Bu gün belədir, bundan sonra da belə olacaqdır. Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik.

Ölkəmizin beynəlxalq nüfuzu görün nə qədər yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. «Qoşulmama Hərəkatı» kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxındır biz rəhbərlik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik. Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha 1 il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmlı ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri – 9 ölkə ilə strateji tərəfdasıq.

Yəni beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmışik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünkü biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmışik.

İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni bu nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik, heç kimin işinə qarışmırıq. Amma heç kimə də imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan–Ermənistən məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir.

Bununla paralel olaraq, son 20 il ərzində ulu öndərin yolu ilə gedərək, sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçküն yeni evlərlə, mənzillərlə təmin edilib. İndi isə onlar üçün biz Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Laçında, Xocavənddə, Hadrutda, Ağalıda, Talışda, Suqovuşanda evlər inşa edirik və inşa edəcəyik. Mən qeyd etdim kimi, son günləri Qarabağda və Zəngəzurda keçirmişəm, bizim siyasetimizin, qəbul edilmiş qə-

rarların təzahürləri artıq hər yerdə görünür. Bu, böyük xoşbəxtlikdir. Müharibədən cəmi 2 il yarım keçəndən sonra biz keçmiş köckünlərimizi 2 kəndə qaytarmışiq. Qeyd etdiyim kimi, 10 kəndin bünövrəsi bu son günlərdə qoyulubdur. Bütün şəhərlərin baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır.

Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışiq. Bura həm kadr potensiali məsələsi, həm bizim investisiyalarımız, sərmayələrimiz aiddir – biz indi kosmik dövlətə çevrilmişik. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensiali var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensiali yaranmalıdır ki, özümüz bu texnologiyaların müəllifləri olaq.

Ulu öndərin yolu ilə gedərək, istənilən sahədə inkişafdan, uğurlardan bəhs etmək olar. Əlbəttə, bizim gördüyüümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadıq qalaraq, öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəсли belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə

bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işgal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq, yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!

Əlbəttə, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk. İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünkü biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və hər bir təhlükəni dəf etməyə qadır olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır – həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünkü ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz elə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məglub edib, düşməni torpaq-

larımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayraqımızı bu binada və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb. Ordu quruculuğu bu gün lazımı səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir.

İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. Ermənistan 30 il ərzində himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, həm də 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacaqıq. Amma mən deyirdim ki, yox, barışmayacaqıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacaqıq, öz bayraqımızı qaldıracaqıq və doğma torpaqlarımızda yaşayacaqıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi.

Qeyd etdiyim kimi, Qarabağı azad görmək Heydər Əliyevin və dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayraqımız qaldırıldandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!»

Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.

Bu gün ulu öndərin əziz xatirəsinə hörmət edərək, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıdır, hər birimiz, hər bir yerdə. Bu Zəfər hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıdır. Əminəm ki, belə də olacaq.

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, ulu öndərin vəsiyyətini yerinə yetirərək, doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.

Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün əcdadlarımızın ruhu şaddır. Biz fəaliyyətimizlə elə etməliyik ki, daim onların ruhunu şad edək.

Eşq olsun Azərbaycan xalqına!  
Yaşasın Azərbaycan!

## ŞUŞA ŞƏHƏRİNDƏ BİR SIRA TƏDBİRLƏRDƏ İŞTİRAK

*10 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olmuş, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməl-qoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidən qurulma və təmir işlərinə başlanılması ilə bağlı tədbirlərdə iştirak etmişlər.*

*Dövlət başçısı, xanımı və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfin-dən aparılan bərpa işlərindən sonra açılışında iştirak etdilər, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilmiş «Heydər Əliyev və Qarabağ» fotosərgisi və Gül Festivalı ilə tanış oldular.*

*Sonra Azərbaycan Prezidenti, xanımı və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şu-sinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak etdilər.*

*Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər ağa məscidinin yenidən qurulma və bərpa işlərindən sonra açılışında, həmçinin məscid ərazisində yerləşən mədrəsə binasında «Mir Möhsün Nəvvab Qarabağı – XIX əsrin ensiklopedist-alimi» sərgisinin açılışında iştirak etdilər.*

*Dövlət başçısı, xanımı və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak etdilər, müzeydə sərgilənən ekspozitrlər və sənət əsərləri ilə tanış oldular.*

*Sonra Azərbaycan Prezidenti və xanımı Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər.*

### **23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanışlıq**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşlar.*

*Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydin Kərimov dövlət başçısına və xanımına görülən işlər barədə məlumat verdi.*

*Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 bina-nın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.*

*Diqqətə çatdırıldı ki, yaşayış kompleksində ümumiyyətdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 bir-oتاqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.*

### **17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına kompleksdə görüldəcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Şuşa şəhərinin baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.*

*Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görülləcək.*

*Dövlət başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoydu.*

### **Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanumuna küçələrdə görünləcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10–14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir. Bu küçələr də müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaqdır.*

### **Hotel-Konqres Mərkəzi Kompleksinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışı mərasimində iştirak etmişlər.*

*İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və xanumuna Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində yaradılmış şərait barədə məlumat verdi.*

*Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, «şeytan yuvası» – «parlement» binasının tikintisi planlaşdırılmışdı. Ancaq indi həmin yerdə beşulduzlu hotelin açılışı gerçəkləşdirilir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində – 2021-ci il yanvarın 14-də bu barədə demişdi: «Qondarma rejim bəyan etmişdi ki, «Dağlıq Qarabağ respublikası»nın «parlamentini» Şuşa şəhərinə köçürücək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar «Dağlıq Qarabağ respublikası»nın «parlement» binası kimi inşa etməyə başlamışdır. Ancaq çatdırıa bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çıxın əməlləri həyata keçmədi».*

*Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulmuş Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində – Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə – «Şuşa ili»ndə karvansara konsepti əsas götürülmüş layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.*

*Bildirildi ki, beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin*

*fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relief işləmələr mövcuddur.*

*Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, spa, fitnes və digər xidmət bölmələri yaradılıb. Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Belə ki, kompleksdə tətbiq olunan müasir idarəetmə panelləri səmərəli fəaliyyəti, təhlükəsizliyi və qonaqların rahatlığını təmin edəcək. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Kompleksin elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Həmçinin binanın dam örtüyündə yüksək enerji səmərəliliyini təmin edən Günəş enerjisi panelləri də yerləşdirilib ki, bu da «təmiz» enerjiyə keçid istiqamətində görülən işlərin növbəti nümunəsidir.*

*Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə yaxın kitab mövcuddur. Beynəlxalq*

*Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmenistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib. Hoteldə «Miras Rəsm Qalereyası» tərəfindən Azərbaycanın mədəni irləsinə həsr olunmuş, «Doğma Mədəniyyət Ocağımız» şüarı altında sərgi açılıb.*

*Sərgidə Qarabağdan olan korifey sənətkarlarımızin, eləcə də Azərbaycanın bu bölgəsindən ilham almış şəxslərin əsərləri nümayiş olunur. Ekspozisiyada Xalq rəssamları Nadir Əbdürəhmanov, Maral Rəhmanzadə, Altay Hacıyev, Səttar Bəhlulzadəyə məxsus 23 rəsm əsəri, o cümlədən qarabağlıların portretləri, eləcə də bu ərazinin gözəl dağ mənzərələri yer alıb. Qarabağ mövzusundan ilhamlanan Xalq rəssamı Akif Əsgərovun, heykəltəraşlar Cavanşir Məmmədovun və Müşfiq Heydərovun 6 sənət nümunəsi də tamaşaçılara təqdim olunur.*

*Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşillığıdırılib, yeni ağaclar və bəzək gülləri əkililib, həyətində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır.*

*Dövlət başçısına və xanimına məlumat verildi ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd Şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası, hazır silah və sursatın saxlanması üçün anbar*

*və emalatxananın həyətində qazılmış təsərrüfat quyu-su da buraya gələcək qonaqlara nümayiş etdiriləcək.*

\* \* \*

*Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyüümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün əlavə üfüqlər açır. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı bu ərazilərin bərpası və yenidən qurulması prosesini də sürətləndirir.*

*İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.*

*Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabətqabiliyyətli turizm məkanına çevriləməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilmiş, Laçında təməli qoyulmuş beynəlxalq hava limanları azad edilmiş ərazilərimizin turizm potensialının reallaşmasında, turist cəlbində mühüm rol oynayacaq.*

*Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə «Şuşa şəhərinin tarixi hissəsini Tarix-memarlıq Qoruğu elan etmək haqqında» qərar*

*qəbul edilib. Həmin qərarın nəticəsində Şuşada tarixi-mədəni irsin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Lakin işgal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurulub.*

*İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Məhz Şuşa qalibiyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldı.*

*Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün «Türk Dünyasının mədəniyyət paytaxtı» elan edilib.*

*Şuşa mədəniyyət paytaxtı olduğu kimi, turizm mərkəzi olmaq imkanına da malikdir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkündür. Şuşa şəhəri həm fəsil, həm də nadir memarlıq üslubu baxımından fasıləsiz turizm potensialına sahibdir və bu potensiala uyğun turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.*

## **Dövlət Xidmətləri Mərkəzinin yenidən qurulma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidən qurulma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına görüləcək işlər barədə məlumat verildi.*

*Şuşada Dövlət Xidmətləri Mərkəzinin yenidən qurulma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən başlanılıb. Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə əsaslı təmir işləri aparılacaq. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada «ASAN xidmət» və DOST mərkəzləri, KOB evi, Rəqəmsal İnnişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialının fəaliyyət göstərməsi nəzərdə tutulur.*

## **Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işlərindən sonra açılışı mərasimində iştirak etmişlər.*

*Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və xanımına görülmüş işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarasi yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.*

*Dövlət başçısı, xanımı və ailə üzvləri Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılmış «Heydər Əliyev və Qarabağ» sərgisi ilə tanış oldular.*

*Sərgidə ulu öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini öks etdirən nadir fotosəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə ümummilli liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.*

*Ümummilli lider Heydər Əliyev qədim Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilir, böyük diqqət və qayğı göstərərək onun inkişafına çalışır. 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüs dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürrəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrin-*

də geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də ümummilli liderin iştirakı ilə Ağdam-Xankəndi dəmir yolunun açılışı oldu. Bu, ulu öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Şuşada təşkil edilmiş Gül festivalı ilə də tanış oldular.

Festivalın keçirildiyi ərazidə müxtəlif növ gülлərdən maraqlı kompozisiyalar qurulub, eləcə də ayrı-ayrı növlərdən olan gülлərin sərgisi təşkil edilibdir.

Ziyarətçilər, «Xarıbülbül» Beynəlxalq Musiqi Festivalının qonaqları mayın 12-dək Gül festivalindəki sərgi və təqdimatlarla tanış ola biləcəklər.

### **Xurşudbanu Natəvan və Zəfər, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışı mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Xurşudbanu Natəvan və Zəfər, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışları mərasimində iştirak etmişlər.

*Dövlət başçısına və xanımına küçələrdə görüləcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, uzunluğu 438 metr, eni 14 metr olan Xurşudbanu Natəvan küçəsi şəhərin tarixi mərkəzi hissələrini əhatə edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10-11 metr aralığında dəyişir. Şuşada əsas küçələrdən biri də Qarabağ küçəsidir. Bu küçənin uzunluğu 338 metr, eni isə 11 metrdir. Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskiyin adını daşıyan küçənin uzunluğu 293 metr, eni isə 10 metrdir.*

*Qeyd olundu ki, Şuşanın tarixi-mədəni ərsinin bir sıra nümunələrinin yerləşdiyi bu küçələr şəhərin orijinal memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq. Yenidən qurulma işləri zamanı bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.*

*Dövlət başçısı küçələrin adı yazıldığı lövhələrin üzərindən örtükləri götürdü.*

### **Yuxarı Gövhər ağa məscidinin əsası yenidən qurulma və bərpa işlərindən sonra açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Yuxarı Gövhər ağa məscidinin əsası yenidən qurulma və bərpa işlərindən sonra açılışı mərasimində iştirak etmişlər.*

Dövlət başçısı və xanımı, həmçinin ensiklopedist-alim Mir Möhsün Nəvvab Qarabağıyə həsr olunmuş sərginin açılışında iştirak etdilər.

Əvvəlcə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məsciddə görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, Yuxarı Gövhər ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbəlayi Səfixan Qarabağdır. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayib-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabağı tərəfindən işlənilib.

Şuşa şəhəri işgal altında olduğu müddətdə Yuxarı Gövhər ağa məscidi ermənilər tərəfindən dağdırılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın «Wehdorn Architekten» şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə «PAŞA Holding»in maliyyə dəstəyi ilə həyata keçirilib.

Məscidin daxilindən götürülen məhlul, suvaq, təbii daş, kərpic, ağac və boyalı nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Məhmət Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.

*Bu gündək məsciddə möhkəmləndirmə işləri görü-lüb. İşgal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.*

*Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boyası işləri və qoruyucu qatın tətbiqi yekunlaşış, məscidin dam örtüyünün qurulması həyata keçirilib.*

*Məlumat verildi ki, bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentlərini və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgi açılıb.*

*Dövlət başçısı, xanımı və ailə üzvləri, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında «Mir Möhsün Nəvvab Qarabağı – XIX əsrin ensiklopedist-alimi» sərgisi ilə tanış oldular.*

*Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrinin-dən biri – istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağıya həsr olunmuş sərgidə onun Milli Azərbaycan Tarixi Muzeyində qoru-nan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olun-duğu eksponatlar nümayiş etdirilir. Sərgidə astro-nomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabin*

*bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də nümayiş olunur.*

### **Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işlərindən sonra Saatlı məscidinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işlərindən sonra Saatlı məscidinin açılışı mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına görülmüş işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağının layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.*

*Şuşa şəhəri işgal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdırılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. «PAŞA Holding»in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın «Wehdorn Architekten» şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.*

*İşgal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.*

*Dövlət başçısı, xanımı və ailə üzvləri məscidin həyətində ağac əkdilər.*

### **Milli Xalça Muzeyinin Şuşa filialının açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Milli Xalça Muzeyinin Şuşa filialının açılışı mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına görülmüş işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin yuxarı məhəlləsində yerləşir. İşgal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülürək, binanın tarixi siması*

*özünə qaytarılıb. Binanın fasadındaki çatlar bərpa olunub və daşla üzlənib.*

*Qarabağ torpaqlarının Ermənistənin işgalinə məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındaki 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işgal altında olduğu dövrdə Şuşa filiali öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. Hazırda Şuşada yeni xalça ekspozisiyası təqdim olunur.*

*Dövlət başçısı, xanımı və ailə üzvləri muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış oldular.*

*Ekspoziyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII–XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.*

*Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilmələri üçün ekspoziyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusişlə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992–2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir.*

*Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların,*

*o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaratır.*

### **Dəmir Yumruq küçəsinin lövhəsinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışı mərasimində iştirak etmişlər.*

*Dövlət başçısına və xanımına küçədə aparılan bərpa və yenidən qurulma işləri barədə məlumat verildi.*

*Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsi ni təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzi-nə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılmış bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir. Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10–15 metr aralığında dəyişir. Bərpa və yenidən qurulma işləri Şuşanın tarixi görkəmənə uyğun qaydada yüksək səviyyədə aparılır.*

*Dövlət başçısı Dəmir Yumruq küçəsinin lövhəsinin açılışını etdi.*

## FƏXRI XİYABANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT

10 may 2023-cü il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmişlər.*

*Fəxri xiyabanda Fəxri qarovul dəstəsi düzülmüşdü.*

*Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, ulu öndərin xatirəsini ehtiramla andı.*

*Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.*

*Mehriban xanım Əliyeva və ailə üzvləri ümummilli liderin xatirəsini dərin hörmətlə yad etdilər.*

*Sonra dövlət başçısı, xanımı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək, məzari üzərinə gül dəstələri qoymalar.*

*Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatırələri yad olundu.*

## «TOTALENERGIES» ŞİRKƏTİNİN KƏŞFİYYAT VƏ HASİLAT ÜZRƏ PREZİDENTİ NİKOLAS TERRAZ İLƏ GÖRÜŞ

*11 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də «TotalEnergies» şirkətinin kəşfiyyat və hasılata üzrə prezidenti Nikolas Terrazı qəbul etmişdir.*

Görüşdə SOCAR ilə «TotalEnergies» arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. «Abşeron» qaz yatağında yaxın ay larda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olundu.

Nikolas Terraz «TotalEnergies» şirkətinin Azərbaycanla əməkdaşlığı sadiqliyini və davamlı marağını vurgulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduğunu bildirdi.

Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə, bərpa olunan enerji istehsali sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparıldı.

## BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏR

*13 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Avropa İttifaqı Şurasının Prezidenti Šarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfərə gəlmişdir.*

## AVROPA KOMİSSİYASININ VİTSE-PREZİDENTİ MAROŞ ŞEFÇOVİC İLƏ GÖRÜŞ

*Brüssel*

*13 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşmüştür.*

*Söhbət əsnasında Azərbaycan Prezidentinin Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmənluqla xatırlandı. «Cənub Qaz Dəhlizi»nin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd edildi və «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının həmsədri kimi, onun fəal rolu vurgulandı.*

*Maroş Şefçoviç «Cənub Qaz Dəhlizi» layihəsinin uğurla həyata keçirilməsi və səmərəli fəaliyyəti ilə əla-qədar dövlətimizin başçısına təbriklərini çatdırıldı.*

*Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdəşliğə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi. Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracı-*

---

*nin artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulandı. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyani əhatə etməsinin önəmi qeyd olundu.*

*Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpa olunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi, bu sahənin böyük perspektivlərə malik olduğu bildirildi.*

*Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulandı.*

## AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL İLƏ GÖRÜŞ

*Brüssel*

*14 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olmuşdur.*

*Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılıdı.*

*Sonra birgə foto çəkdirildi.*

*Görüşdə dövlətimizin başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirdi. Hər iki tərəf Azərbaycan və Ermənistən münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmənunluqlarını ifadə etdilər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirdi.*

*Söhbət zamanı son aylar Azərbaycan–Ermənistən münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan–Ermənistən sərhədində vəziyyət, habelə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistənin baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olundu.*

## AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYAN İLƏ GÖRÜŞ

*Brüssel*

*14 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistən Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olmuşdur.*

### **Səfər başa çatdı**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri mayın 14-də başa çatdı.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

*15 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng etmişdir.*

*Dövlətimizin başçısı Türkiyədə keçirilən Prezident və parlament seçimlərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik etdi.*

*Prezident İlham Əliyev qeyd etdi ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq, qardaş Türkiyə xalqı öz liderinə bu seçimlərdə də etimad göstərib.*

*Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.*

*Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd etdilər.*

## **ƏRƏB PARLAMENTİNİN SƏDİRİ ADEL BİN ƏBDÜLRƏHMAN ƏL-ASUMİ İLƏ GÖRÜŞ**

*15 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin Sədri Adel bin Əbdülrəhman əl-Asumini qəbul etmişdir.*

*Dövlətimizin başçısı Adel bin Əbdülrəhman əl-Asuminin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə etdi.*

*Prezident İlham Əliyev ulu öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini vurğulayaraq, bu gün də bu siyasetin davam etdirildiyini bildirdi, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu söylədi. Xalqlarımızı ortaq tarixin birləşdiriyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini diqqətə çatdırıcı, ötən il Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.*

*Dövlətimizin başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı,*

həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy ol-  
duqlarını yüksək qiymətləndirdi və Ermənistanın Azər-  
baycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq  
Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələrin qəbul  
olunmasının önəmini qeyd etdi.

Azərbaycan Prezidenti 30 illik işgal dövründə er-  
mənilərin xalqımıza qarşı mədəni soyqırımı törətdik-  
lərini bildirərək, həmin ərazilərdə onların islam mad-  
di-mədəniyyət irlərini məhv etdiklərini, 67 məsciddən  
65-ni daşıtdıqlarını diqqətə çatdırıdı.

Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad  
olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri  
haqqında məlumat verdi.

Prezident İlham Əliyev Ərəb Parlamenti Sədrinin  
ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsi işinə töh-  
fə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq  
ümmək milli lider Heydər Əliyevin 100 illik yubileyi  
münasibətilə keçirilən tədbirlərdə iştirak etməkdən  
şərəf hissi duyduğunu söylədi.

Qonaq Bəhreyn Kralı Həməd bin İsa əl-Xəlifənin və  
Bəhreyn Krallığının vəliəhdid, Nazirlər Şurasının Sədri  
Salman bin Həməd əl-Xəlifənin salamlarını dövləti-  
mizin başçısına çatdırıdı.

Prezident İlham Əliyev salamlara görə minnətdar-  
lığını bildirdi, onun da salamlarını Bəhreyn Kralına və  
vəliəhdinə çatdırmağı xahiş etdi. Eyni zamanda, dövlə-  
timizin başçısı dost və qardaş ərəb ölkələrinin rəhbər-  
lərinə də öz ehtiramını çatdırıdı.

Ərəb Parlamentinin Azərbaycana qardaş ölkə kimi  
münasibət bəslədiyini bildirən qonaq Fələstin problemi

*ilə bağlı göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.*

*Dövlətimizin başçısının ulu öndərin layiqli davamçısı olduğunu məmənunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqqorən siyaseti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğuladı. O, Azərbaycanın islam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu diqqətə çatdırıldı.*

*Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdülrəhman əl-Asumi daha əvvəl Azərbaycana «Qoşulmama Hərəkatı»nın Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini qeyd etdi.*

*Qonaq Azərbaycanın «Qoşulmama Hərəkatı»na sədrliyini təqdir etdiklərini bildirdi, ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyaset həyata keçirdiyini məmənunluqla vurğuladı.*

*Azərbaycan Prezidenti ölkəmizin islam həmrəyliyini hər zaman dəstəklədiyini bildirdi. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın Xarici İşlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsini xatırlatdı, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə etdi, bu cür meyilləri qinadığını bildirdi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiğini vurgulayaraq,*

gələcəkdə bu xiüssusda birgə platformanın yaradılmasının önəmini qeyd etdi.

Görüşdə Azərbaycanla islam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırıldı, əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi. Bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdül-rəhman əl-Asumi bildirdi ki, müstəsna hal kimi, bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyar.

## ÖZBƏKİSTAN ALİ MƏCLİSİ SENATININ SƏDRİ TƏNZİLƏ NARBAYEVA İLƏ GÖRÜŞ

*15 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Özbəkistan Ali Məclisi Senatının Sədrı Tənzilə Narbayevanı qəbul etmişdir.*

*Prezident İlham Əliyev Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirərək, ulu öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi.*

*Dövlətimizin başçısı Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə ulu öndərin abidəsinin və onun adını daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu söylədi. Ümummilli liderin dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirdiğini xatırladan Azərbaycan Prezidenti bu siyasetin bu gün də bütün istiqamətlərdə davam etdiyini məmənunluqla vurğuladı. Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostluq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə xidmət etdiyini bildirdi və bu işdə qarşılıqlı səfərlərin önəmini qeyd etdi.*

Dövlətimizin başçısı bu yaxılarda Füzulidə olarkən Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından hədiyyə olaraq burada inşa edilən məktəb binasında aparılan tikinti işləri ilə tanış olduğunu məmənunluqla bildirdi.

Prezident İlham Əliyev Tənzilə Narbayevanın ölkəmizə səfərinin də əlaqələrimizin inkişafı baxımından önemini qeyd etdi.

Tənzilə Narbayeva ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Özbəkistan Prezidenti strateji tərəfdashlığı söykənən Azərbaycanla dostluq əlaqələrini yüksək qiymətləndirir və Azərbaycan Prezidentinə qardaşlıq münasibəti bəsləyir.

Azərbaycan Prezidenti salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda uğurlu islahatların aparıldığını qeyd etdi, bu yaxılarda keçirilmiş referendum münasibətilə təbriklərini çatdırdı.

Öz növbəsində, Tənzilə Narbayeva hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğuladı.

Özbəkistan Ali Məclisi Senatının Sədri ümummilli liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmənunluq hissi keçiriyini bildirərək, ulu öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd etdi. Vurğuladı ki, Özbəkistanda ulu öndərin

*xatırəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.*

*Qonaq bildirdi ki, torpaqlarımızı işgaldan azad etməklə, Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.*

*O eyni zamanda, «Qoşulmama Hərəkatı»na Azərbaycanın uğurlu sədrliyini xüsusilə qeyd etdi və ölkəmizin rəhbərliyi ilə Hərəkatın nüfuzunun artığını, onun təsisatlanması istiqamətində mühüm işlərin görüldüyünü vurguladı.*

*Tənzilə Narbayeva mədəniyyət və humanitar sahələrdə əməkdaşlığımızın xüsusi əhəmiyyət kəsb etdiyini deyərək, bu xüsusda Azərbaycan Prezidentinin Özbəkistanın mədəniyyət xadimlərini, Özbəkistan Prezidentinin isə Azərbaycanın mədəniyyət xadimlərini təltif etmələrinin önəminə toxundu, bunun mədəniyyət işçilərinə böyük ruh və həvəs verdiyini diqqətə çatdırdı.*

*Qonaq Özbəkistandan Azərbaycana səfər edən nümayəndə heyətlərinə daim göstərilən diqqətə görə da təşəkkürünü bildirdi.*

*Söhbət zamanı xalqlarımız arasında ortaş tarixi köklərin, mədəniyyət və dil bağlılığının olması xüsusilə qeyd edildi.*

*Görüşdə qeyd edildi ki, maşınqayırma, kənd təsərrüfatı, tekstil sənayesi, energetika, investisiya qoyuluşu və digər sahələr üzrə konkret layihələr və birləşmiş fond var. Hər iki Prezident tərəfindən bu layihələr davamlı şəkildə diqqət mərkəzində saxlanılır.*

*Ölkələrimizin beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı vurğulandı, gənclər sahəsində əməkdaşlığın, Azərbaycan və Özbəkistan gənclərini bir araya gətirən forumların keçirilməsinin önəmi bildirildi.*

## GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRI ŞALVA PAPUAŞVİLİ İLƏ GÖRÜŞ

*15 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvilini qəbul etmişdir.*

*Dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmənunluğunu bildirdi.*

*Prezident İlham Əliyev Şalva Papuaşvilinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusisi iclasında iştirakının əlaqələrimizin genişlənməsi baxımdan önemini qeyd etdi.*

*Dövlətimizin başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş Nazirinin isə Azərbaycana səfərini məmənunluqla xatırlatdı və bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını qeyd etdi.*

*Prezident İlham Əliyev ötən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxundu, birgə layihələrin icrasının əhəmiyyətini vurğuladı. Bu xüsusda ilk layihə kimi, Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırıldı*

və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini söylədi.

Bu gün ölkələrimizin bu layihələrin icrası sayəsində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulandı. Həmçinin Orta Dəhliz vəsi-tasılə nəqliyyat imkanlarının artırılmasında Azərbaycanla Gürcüstanın əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olundu.

Şalva Papuaşvili ulu öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçirdiklərini bildirdi. Qonaq ümummilli liderin Azərbaycanın hərtərəfli inkişafındakı rolunu vurgulayaraq, eyni zamanda, məhz onun rəhbərliyi ilə strateji layihələrin həyata keçirildiyini qeyd etdi. Gürcüstan Parlamentinin Sədri vurğuladı ki, vaxtilə ulu öndərin atlığı müdrik addimlar Azərbaycanın gələcəyi üçün böyük önəm daşıyır. O, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirdi.

Qonaq ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxundu. Bu xüsusda Azərbaycan, Gürcüstan, Ruminiya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi.

Şalva Papuaşvili Azərbaycan Prezidentinin və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiklərini yüksək qiymətləndirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

## MİSİR ƏRƏB RESPUBLİKASI PARLAMENTİNİN NÜMAYƏNDƏLƏR PALATASININ SƏDRİ HANAF ƏLİ ƏL-GEBALİ İLƏ GÖRÜŞ

*15 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Əli əl-Gebalini qəbul etmişdir.*

Prezident İlham Əliyev Misir Parlementi Nümayəndələr Palatasının sədrinə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xiüsü iclasında iştirakına görə təşəkkürünü bildirdi. Ulu öndərin Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyət olduğunu vurgulayan dövlətimizin başçısı ümummilli liderin Azərbaycan–Misir əlaqələrinin inkişafında böyük xidmətlərini qeyd etdi.

Prezident İlham Əliyev Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Azərbaycana səfərini məmənluqla xatırlatdı, bu səfərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıldı, səfər zamanı Azərbaycan ilə Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.

*Dövlətimizin başçısı salamlarını Misirin Prezidentinə çatdırmağı xahiş etdi.*

*Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycan ilə Misir arasında çox möhkəm dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğuladı. Hanaf Əli al-Gebali qeyd etdi ki, Misirdə ulu öndərin xatırəsi daim böyük ehtiramla anılır. O vurğuladı ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyaseti müvəffəqiyyətlə davam etdirir.*

*Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı, bu xüsusda dövlətimizin başçısının Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştiraki məmənunluqla xatırlandı.*

*Qonaq Azərbaycanın «Qoşulmama Hərəkatı»nda uğurlu fəaliyyətinə görə təbriklərini çatdırıldı, məhz Azərbaycanın sədrliyi dövründə «Qoşulmama Hərəkatı»nın dünyada rohunun və nüfuzunun daha da artığını qeyd etdi.*

*Misir Ərəb Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri dövlətimizin başçısına xatırə hədiyyəsi təqdim etdi.*

## İORDANIYA HAŞİMİLƏR KRALLIĞI PARLAMENTİNİN NÜMAYƏNDƏLƏR PALATASININ SƏDRİ ƏHMƏD ƏS-SƏFADI İLƏ GÖRÜŞ

*16 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd əs-Səfadini qəbul etmişdir.*

*Prezident İlham Əliyev Əhməd əs-Səfadinin ümum-milli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmənunluğunu bildirdi.*

*Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.*

*İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi.*

*Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev Əhməd əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin mü-*

*zakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi*

*Dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu bildirən Əhməd əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Hüseynin salamlarını Azərbaycan Prezidentinə çatdırıldı.*

*Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.*

*Qonaq vurğuladı ki, Azərbaycan ilə İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyin ibn Talalın xüsusi rolları olub.*

*Əhməd əs-Səfadi qeyd etdi ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərə imza atıb. O vurğuladı ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.*

*Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.*

*Sonda Əhməd əs-Səfadi dövlətimizin başçısına xatırə hədiyyəsi təqdim etdi.*

## QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ KASIM-JOMART TOKAYEV İLƏ TELEFONLA GÖRÜŞ

*17 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasim-Jomart Tokayevə telefonla zəng etmişdir.*

*Dövlətimizin başçısı Kasim-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzuladı.*

*Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrika görə minnətdarlığını bildirdi.*

*Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxistana səfərini məmənnunluqla xatırladaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğuladı.*

*Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etdilər.*

## SLOVAKİYA PARLAMENTİNİN SƏDRİ BORIS KOLLAR İLƏ GÖRÜŞ

*17 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakia Parlamentinin Sədrı Boris Kolları qəbul etmişdir.*

Dövlətimizin başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürüünü bildirdi, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Slovakia arasında fəal dialoqun həyata keçirilməsindən məmənluğunu bildirərək, Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaradığını qeyd etdi.

Enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumuniya, Macarıstan, Slovakiayanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumun imzalanmasının önemini qeyd etdi, «Həmrəylik halqası» STRING layihəsi çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qə-

*dəm qoyduğunu bildirdi. Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.*

*Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qonaq ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf duyduqlarını vurğuladı. Ulu öndərin böyük müdrikliyə və güclü iradəyə malik, xarizmatik şəxsiyyət olduğunu, Azərbaycanın dövlətçiliyinin əsasını qoyduğunu deyən Slovakia Parlamentinin Sədri məhz onun uzaqqörənliyi nəticəsində ölkəmizin davamlı surətdə inkişaf etdiyini diqqətə çatdırdı.*

*Azərbaycanın çox müasir və gözəl olduğunu vurğulayan Boris Kollar ölkəmizə ikinci dəfə gəldiyini diqqətə çatdırdı, ötən il Şuşaya səfərini məmənunluqla xatırlatdı.*

*Slovakianın Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini deyən Boris Kollar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini qeyd etdi, orada Slovakia şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu nəzərə çatdırdı.*

*Minatəmizləmə sahəsində Azərbaycanın Slovakia şirkətləri ilə səmərəli əməkdaşlığına toxunan qonaq ölkəsində istehsal olunan minatəmizləmə maşınlarının humanitar minatəmizləmə fəaliyyəti üçün ərazidə səmərəli şəkildə tətbiq olunmasını xüsusi vurğuladı.*

*Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olundu, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş «Həmrəylik*

*halqası» təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirildi.*

*Görüşdə Slovakiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına verdiyi dəstək yüksək qiymətləndirildi.*

## AVRASIYA İQTİSADI KOMİSSİYASI KOLLEGİYASININ SƏDRİ MİXAİL MYASNİKOVİÇ İLƏ GÖRÜŞ

*17 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç qəbul etmişdir.*

*Mixail Myasnikoviç ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıldı, ulu öndərin böyük tarixi şəxsiyyət kimi, Azərbaycanın inkişafında müstəsna rolunu qeyd etdi.*

*Görüşdə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olan üzv dövlətlərlə ticarət dövriyyəsinin və ticarət imkanlarının genişləndirilməsi barədə müzakirələr aparıldı.*

*Mixail Myasnikoviç Prezident İlham Əliyevə əməkdaşlıq istiqamətləri barədə təkliflər verdi.*

**BAKİ EKspo MƏRKƏZİNDƏ  
XVI AZƏRBAYCAN BEYNƏLXALQ  
KƏND TƏSƏRRÜFATI – «CASPIAN AGRO»  
VƏ XXVIII AZƏRBAYCAN BEYNƏLXALQ  
QIDA SƏNAYESİ – «INTERFOOD  
AZERBAİJAN» SƏRGİLƏRİ  
İLƏ TANIŞLIQ**

*17 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də Bakı Eksipo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – «Caspian Agro» və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – «InterFood Azerbaijan» sərgiləri ilə tanış olmuşlar.*

*Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və xanımına sərgilərlə bağlı məlumat verdi.*

*Bildirildi ki, hər il olduğu kimi, bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Bakı Eksipo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. «Caspian Agro» və «InterFood Azerbaijan» sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Sri-*

*Lanka, Rusyanın regional qrupları, eləcə də builki débutant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.*

*Dövlətimizin başçısı və xanımı sərgidə «Grow Group Azərbaycan», «Maschio Gaspardo», «New Holland», «Rostselmaş», «MySilo», «Rauch Landmashchinen», «SwissGrow», «AfiMilk», «Gowan», «Can-Pa» şirkətlərinin, Çexiyanın, İtaliyanın, Belarusun, Gürcüstanın, ABŞ-in və Niderlandın stendləri ilə tanış oldular. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin-biçin aqreqatları və kənd təsərrüfatı məhsulları təqdim olunur.*

*Naxçıvan Muxtar Respublikasının stendi ilə tanışlıq zamanı bildirildi ki, kənd təsərrüfatı məhsullarının istehsalında ərzaq və qida təhlükəsizliyi başlıca şərtlərdən biridir və Naxçıvan fermerləri daha çox orqanik məhsulları yetişdirməyə üstünlük verirlər.*

*Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə tanış oldular. Burada ümummilli dider Heydər Əliyevə həsr olunmuş xüsusi təqdimat hazırlanmışdır. Bildirildi ki, bu il xalqımız müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Buna görə də sərgilər də məhz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Azərbaycanda aqrar sahənin inkişafı ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaratır.*

*Pavilyonda, həmçinin Elmi Tədqiqat institutlarının ən son nailiyyətləri, «yaşıl enerji» mənbələrinə dair qurğu və məhsullar nümayiş olunur.*

Burada müxtəlif yarış və müsabiqələrin qalib agrar startapçıları tərəfindən arıcılıqda «varatoz» gənəsinə qarşı mübarizə, ənənəvi baliqyetişdirmə üsullarını hidroponik əkinçiliklə birləşdirən sistem, bioqaz, alternativ enerji mənbələrindən əldə edilmiş hidrogen qazı, «ağlı istixana» idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən agrorobot, avtomobilər üçün portativ qida bloku, külək və Günəş izləmə qurğuları, idarəolunan Günəş panelləri, uzaqdan idarəolunan saygacalar, külək turbinləri, iqlim stansiyası, dəqiq suvarma idarəciliyi üçün sensor, suvarmada istifadə olunan Günəş enerjisi ilə işləyən inventorlar sərgilənir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatının intensiv inkişafı həm də agrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Agrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçularına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.

Bildirildi ki, «Caspian Agro» və «InterFood Azerbaijan» sərgilərində KOBİA-nın dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər.

Sərgi çərçivəsində açıq sahədə kənd təsərrüfatında istifadə olunan texnika nümayiş olunur. Prezident İlham

---

Əliyev və xanımı Mehriban Əliyeva «Azərtexnika» MMC, «Agritex» MMC, «Agromotors» şirkətlərinin və Gəncə Avtomobil zavodunun texnikası ilə tanış ol-dular.

Üç gün davam edən sərgilər çərçivəsində Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Forumda «Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti», «Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar», «Orqanik kənd təsərrüfatı», «Rəqəmsal kənd təsərrüfatı», «Yaşıl kənd təsərrüfatı» və digər mövzular müzakirə ediləcək.

«InterFood Azerbaijan» sərgisi çərçivəsində dekorativ yeməklərin kompozisiyasından ibarət «Qida – sənət əsəri» sərgisi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Qızıl Şah – Qızıl Yüzlük» III Milli Kulinariya Çempionatı da təşkil ediləcəkdir.

## CƏNUBİ AFRİKA RESPUBLİKASI MİLLİ ASSAMBLEYASININ SƏDRİ NOSİVİVE MAPİSA-NQAKULA İLƏ GÖRÜŞ

*18 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası Milli Assambleyasının Sədri Nosivive Mapisa-Nqakulanı qəbul etmişdir.*

*Dövlətimizin başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.*

*Azərbaycan Prezidenti ilə görüşməkdən və ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf hissi duyduqlarını bildirən Cənubi Afrika Respublikası Milli Assambleyasının Sədri ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi.*

*Qonaq ulu öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yaradığını bildirdi.*

*Dövlətimizin başçısının ümummilli liderin siyasetini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula ulu öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və lider olduğunu, ölkəmizin inkişafında onun müstəsna rolunu qeyd etdi. Qonaq söylədi ki, Azərbaycanın keçdiyi inkişaf yoluna bir nümunədir.*

*Prezident İlham Əliyev nəzərə çatdırdı ki, dövlətçiliyimizin qurucusu olan ulu öndər ölkəyə rəhbərliyə gəldiyi dövrda Azərbaycan çox ağır vəziyyətdə idi. Məhz ümummilli liderin güclü iradəsi və yorulmaz səyləri nəticəsində Azərbaycan çətin vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub.*

Söhbət zamanı ikitərəfli əlaqələrin genişlənməsinin vacibliyi vurğulandı, əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edildi, kənd təsərrüfatı, enerji, turizm, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Görüşdə Azərbaycan və Cənubi Afrika Respublikasının beynəlxalq təşkilatlar, həmçinin «Qoşulma Hərəkatı»nda uğurlu əməkdaşlığı qeyd edildi.

## BEYNƏLXALQ MÜLKİ MÜDAFIƏ TƏŞKİLATININ BAŞ KATİBİ XANIM NJUPUO YAP MARIATU İLƏ GÖRÜŞ

*18 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi xanım Njupuo Yap Mariatunu qəbul etmişdir.*

*Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd etdi.*

*Njupuo Yap Mariatu ilk növbədə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi əməliyyat-taktiki təlimdə fəxri qonaq qismində iştirak etməkdən məmənunluğunu bildirdi.*

*Heydər Əliyevin görkəmli dövlət xadimi və siyasetçi olduğunu vurğulayan Mülki Müdafiə Təşkilatının baş katibi Prezident İlham Əliyevin ölkədə sabitliyin və dinamik inkişafın təmin edilməsi ilə onun siyasətini uğurla davam etdiriyini vurğuladı. Dövlətimizin başçısının regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini yüksək*

*qiymətləndirdiklərini deyən qonaq qeyd etdi ki, bu, Prezident İlham Əliyevin Azərbaycan və region üçün verdiyi dəyərli töhfədir. Njupuo Yap Mariatu Azərbaycanın Türkiyədə baş vermiş zəlzələ zamanı göstərdiyi köməyin təşkilat tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıldı.*

*Dövlətimizin başçısı Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verdi.*

*Qonaq qeyd etdi ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq, mülki müdafiə ilə bağlı məsələlərin təsviqi məqsədi daşıyan təşəbbüs'lərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlıqla töhfə verir. Njupuo Yap Mariatu Baş Assambleyanın 2022-ci ildə keçirilmiş sonuncu sessiyasında Azərbaycanın yenidən 4 il müddətinə İcraiyyə Şurasının üzvü seçilməsini məmənluqla vurguladı.*

*O, səfərinin əməkdaşlığımızın daha da inkişaf etməsinə və güclənməsinə təkan verəcəyinə əminliyini bildirdi.*

*Azərbaycan Prezidenti Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, energetika obyektlərimizə də hücumların olduğunu qeyd etdi. Prezident İlham Əliyev işgal-dan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidən qurulma işləri barədə məlumat verdi.*

*Dövlətimizin başçısı COVID-19 pandemiyası zamanı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyi xatırlatdı, bunu Azərbaycanın beynəlxalq*

*təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın «Qoşulmama Hərəkatı»na sədrliyi dövründə Afrika ölkələri ilə six əməkdaşlıq əlaqələri qurduğunu qeyd etdi.*

*Söhbət zamanı iqlim dəyişiklikləri barədə fikir mübadiləsi aparıldı.*

*Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Prezident İlham Əliyevə xatırə hədiyyəsi təqdim etdi.*

## HİNDİSTAN RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHIYYƏTLİ SƏFİRİ SRİDHARAN MADHUSUDHANAN İLƏ GÖRÜŞ

*19 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul etmişdir.*

*Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlətimizin başçısı səfirlər səhbət etdi.*

*Səfir ilk növbədə, Azərbaycanda ulu öndərin andan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrə ölkəmizə gəlməsindən böyük məmənunluq hissi keçirdiyini bildirdi. O, qeyd etdi ki, görkəmli şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin baxışları belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan çiçəklənən, multikultural və çox güclü iqtisadiyyata malik ölkə qurmaq yolundadır.*

*Hazırda Azərbaycanın «Qoşulmama Hərəkatı»-na, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurgulayan səfir məmənunluq hissi ilə bildirdi ki, ölkəsi Azərbaycanın*

*ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.*

*Sridharan Madhusudhanan bildirdi ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq, ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial vardır. O bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd etdi.*

*Səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu dedi, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirdi.*

*Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunu turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirdi. Səfir paytaxtimizda qədim, tarixi binalarla yanaşı, modern üslubda inşa edilmiş tikililərin də xoş təəssürat hissi doğruduğunu dedi.*

*Sridharan Madhusudhanan informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.*

*Prezident İlham Əliyev ulu öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd etdi ki, ümummilli lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində 1 milyondan çox soydaşımız tarixi yurdlarından didərgin düşmüş-*

dü, işgal altında olan ərazilərimiz darmadağın edilmişdir. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyüümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlətimizin başçısı vurğuladı ki, 2 il yarım əvvəl Azərbaycan öz torpaqlarını işgaldən azad etdi və beləliklə, ümummilli liderin arzu və tapşırıqları həyata keçirildi.

Azərbaycan Prezidenti qeyd etdi ki, 30 illik işgal dövründə xalqımız humanitar fəlakətlə üzləşmişdir, 1 milyondan çox soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi torpaqlarımızın işgaldən azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir. İşgaldən azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu özünü bütün sahələrdə göstərir.

Azərbaycan Prezidenti eyni zamanda, vurğuladı ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistandan sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər doğrudan da Ermənistən Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Prezident İlham Əliyev Azərbaycanın «Qoşulma-ma Hərəkatı»na sədrlik məsələsinə toxunaraq, ölkə-

*mizin sədrliyi dövrünün bu Hərəkatın institusional inkişafı üçün çox səmərəli bir dövr olduğunu bildirdi.*

*Dövlətimizin başçısı qeyd etdi ki, məlum olduğu kimi, bununla bağlı Azərbaycanın irəli sürdüyü bir sıra mühüm təşəbbüs'lər uğurla həyata keçirilib. Azərbaycan Prezidenti bundan sonra da «Qoşulmama Hərəkatı»nın üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinin, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, məlum Bandunq prinsiplərinə sadıqlıyın davam etdirilməsinin vacibliyini vurğuladı.*

*Prezident İlham Əliyev Hindistanın «Qoşulmama Hərəkatı»nın əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladaraq, bu təsisatin yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasetdə mühüm amilə çevrilməsinin önemini bildirdi.*

*Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər bu təşkilatda dialoq tərəfdaşı olduğunu, ötən il isə bu təşkilatın Özbəkistanda keçirilmiş sammitində yüksək səviyyədə iştirakımızı önəmlü hadisə kimi dəyərləndirdi.*

*Söhbət zamanı mədəniyyət, nəqliyyat, o cümlədən Şimal-Cənub dəhlizi sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olundu.*

## «BAKİ ÜRƏK GÜNLƏRİ» VIII BEYNƏLXALQ KONQRESİNİN İŞTİRAKÇILARINA

Hörmətli konqres iştirakçıları!

Sizi – Azərbaycan kardiololoqlarını, kardiocərahılarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmış alimləri «Bakı Ürək Günləri» VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmi-mi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.

Buñki konqresin xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır.

Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi, kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur.

Ənənəvi «Bakı Ürək Günləri» Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə

ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardiololoq-alim və cərrahların iştirakı konqresinizin qazandığı yüksək etimadın göstəricisiidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımnıça faydalanaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmış birgə səylərinizin səmərəli olacağına inanıram.

Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisashlı kadrlar hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 20 may 2023-cü il

## **LİTVAN RESPUBLİKASININ SABİQ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDAS ADAMKUSA**

**Zati-aliləri!**

Həyat yoldaşınız, ömür-gün dostunuz Alma Adamkiyenenin vəfati xəbərini dərin kədər hissi ilə qarşılıdıq.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

**İLHAM ƏLİYEV VƏ  
MEHİRİBAN ƏLİYEVA**

*Bakı, 21 may 2023-cü il*

## LİTVА RESPUBLİKASINA RƏSMİ SƏFƏR

*21 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlmişdir.*

*Hər iki ölkənin Dövlət bayraqlarının dalgalanlığı Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.*

*Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Litvanın Ətraf Mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılıdalar.*

---

## PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 22-də Prezident sarayında rəsmi qarşılıqlı mərasimi olmuşdur.*

*Prezident İlham Əliyevin şərəfinə Fəxri qarovul dəstəsi düzəlmüşdü.*

*Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşıladılar.*

*Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentini nə raport verdi.*

*Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirildi.*

*Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda Fəxri qarovul dəstəsinin qarşısından keçdilər.*

*Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və xanımı Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olundu.*

*Sonra birgə foto çəkdirildi.*

*Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xatırə kitabını imzaladılar.*

## LİTVA RESPUBLİKASININ PREZİDENTİ GİTANAS NAUSEDADA İLƏ MƏHDUD TƏRKİBDƏ GÖRÜŞ

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 22-də Litva Respublikasının Prezidenti Gitanas Nausedada ilə məhdud tərkibdə görüşü keçirilmişdir.*

## GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 22-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü keçirilmişdir.*

*Görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son 10 ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi.*

*Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurgulandı. Bu xüsusda Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edildi.*

*Görüşdə ikitərəfli məsələlər müzakirə olundu, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulandı. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpa olunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Litvada keçiriləcək biznes-forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa temasların qurulmasının vacibliyi qeyd olundu.*

*Nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində də müzakirələr aparıldı. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi*

yüksək qiymətləndirildi. Avropa İttifaqı ilə Azərbaycan arasında «Şərqi Tərəfdaşlığı» Programı çərçivəsində həyata keçirilən Twinninq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edildi. Həmçinin bu gün imzalanmış 3 sənədin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla böülüsdürülməsinin önəmi diqqətə çatdırıldı.

Həmçinin bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olundu, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.

Görüşdə eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, hər iki ölkənin aidiyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulandı. Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadıq vətəndaşları olduğunu diqqətə çatdırıldı.

Görüşdə ikitərəfli əlaqələr, Ermənistən–Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev litvalı həmkarına Ermənistən ilə Azərbaycan arasında danışqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verdi.

## SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə mayın 22-də Azərbaycan–Litva sənədlərinin imzalanması mərasimi keçirilmişdir.*

*«Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıqla dair Saziş»i Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Litva Respublikasının Ətraf Mühit naziri Simonas Gentvilas imzaladılar.*

*«Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş»i Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək naziri xanım Monika Navitskiene imzaladılar.*

*«Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024–2025-ci illər üçün Əməkdaşlıq Programı»ni Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene imzaladılar.*

## LİTVА RESPUBLİKASININ PREZİDENTİ GİTANAS NAUSEDА İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 22-də Azərbaycan–Litva sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış etmişlər.*

### **Litva Prezidenti Gitanas Nausedanın bəyanatı**

Zati-aliləri cənab Prezident!  
Əziz qonaqlar!

Mən bu gün Litvanın paytaxtı Vilnüsdə Sizi salamlayıram. Bir il bundan əvvəl Azərbaycana səfərim çərçivəsində biz əhəmiyyətli müzakirələrə start verdik, ikitərəfli əməkdaşlıq baxımından, həmçinin iqtisadiyyat və təhsil sahələrində də əlaqələrimizi gücləndirmək qərarına gəldik. Əminəm ki, bu səfər Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasi-bətlərinə yeni müsbət dinamika əlavə edəcək.

Bu gün cənab Prezident Əliyev ilə mən ikinci Litva–Azərbaycan biznes-forumunun açılışını edə-

cəyik. Əminəm ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Eyni zamanda, bu gün ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu bizim ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir.

Litva 2006-ci ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının «Tvinninq» programı çərçivəsində tərəfdasıdır. Həmçinin Azərbaycan «Şərq Tərəfdəşligi» Programı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdasıdır.

Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdəşlik əlaqələrinin inkişafının tərəfdarıdır. Biz «Şərq Tərəfdəşligi» Programı çərçivəsində də strateji tərəfdəşliğimizin inkişafi üçün yeni imkanlar axtarmalıyıq. Biz Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk. Bu əməkdaşlıq Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərmiş, Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etmişdir.

Rusyanın hazırda Ukraynada apardığı qəddar mührəbə əməkdaşlığımıza yeni məzmun qatıb. Biz Rusyanın sanksiyalardan yayınmaması üçün bir yerdə çalışmalı və Ukraynani qələbəsinə qədər dəstekləməliyik.

Litva Azərbaycan ilə Ermənistən arasında münaqişənin diplomatik yolla dinc, dayanıqlı və əhatəli həllinin tərəfdarıdır. Litva Avropa İttifaqı və

Trans-Atlantik müttəfiqlərimizin bu istiqamətdə səylərini güclü şəkildə dəstəkləyir.

Zati-alıləri, əminəm ki, ölkələrimiz və xalqları-  
mız arasında dostluq bağları bizi gələcək illər üçün  
də birləşdirəcəkdir. Təşəkkür edirəm.

### **Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı**

Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Cənab Prezident, ilk növbədə, dəvətə və qonaqpər-  
vərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.  
Yenidən gözəl ölkənizdə olmağımdan çox məm-  
nunam.

Bu gün geniş fikir mübadiləsi əsnasında bir çox  
önəmli məsələləri müzakirə etdik, bir daha bizim stra-  
teji tərəfdəşliğimizi təsdiqlədik. Keçən il Prezident  
Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə  
mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində  
Davosda da görüşmüştük. Yəni bu özlüyündə onu  
göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və  
bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi  
müstəvidə əldə edilmiş razılışmalar təbii ki, bütün  
digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox  
ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sa-  
hələrində də siyasi səviyyədə olduğu kimi, işlər sürətlə  
gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes-forum  
bu istiqamətdə atılan önəmli addım olacaqdır.

Biznes qurumlarının birgə fəaliyyəti əminəm ki,  
ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxa-  
racaq. Onu da bildirməliyəm ki, hər iki tərəfdən

çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda da Litva–Azərbaycan biznes-forumu keçirilmişdir.

Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Litva Prezidentini Azərbaycan–Ermənistən sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümidi ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistən işğalı altında idi, 1 milyondan çox azərbaycanlı bu işgal nəticəsində öz doğma torpaqlarından didərgin düşməşdür, ərazilərimizin təxminən 20 faizi işgal altında idi. İşgal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işgalçılar tərəfindən dağdırılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaćılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və principləri əhatə etməlidir.

Bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində eyni zamanda, Avropa İttifaqı–Azərbaycan əlaqələri də önemli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən 2 ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycanın təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox

ciddi addımlar atılır. Nəql edilən, yəni ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaqdır.

Biz bu gün eyni zamanda, Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də, demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaqdır.

Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılışdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünkü dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.

Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltık dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək, bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.

Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcəkdir.

Dəvətə və qonaqpərvərliyə görə bir daha təşəkkürümüzü bildirirəm.

## RƏSMİ LANÇDA İŞTİRAK

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə mayın 22-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausėdienė tərəfindən rəsmi lanç verilmişdir.*

*Hər iki ölkənin prezidentləri və xanımları lançda iştirak etdilər.*

## AZƏRBAYCAN-LİTVA BİZNES-FORUMUNDА İŞTİRAK

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə mayın 22-də Azərbaycan–Litva biznes-forumu keçirilmişdir.*

### **Litva Prezidenti Gitanas Nausedanın çıxışı**

Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti! Hörmətli nazirlər, biznes ictimaiyyətinin nümayəndəleri, möhtərəm qonaqlar, xanımlar və cənablar!

Mən litvalı həmkarların da iştirakı ilə Azərbaycandan olan çox sayda iş adamını Vilnüs də salam-lamaqdan məmənunam. Ümidvaram ki, bugünkü müzakirələr ölkələrimizə mövcud əlaqələri dərinləşdirməyə və yeni tərəfdəşliqləri inkişaf etdirməyə kömək edəcək.

Bu il Litva və Vilnüs 700 illiyini qeyd edir. Paytaxtimızın mövcudluğunun ilk günləri Litva hökmdarı Gediminasın xarici liderlərə, tacirlərə, müxtəlif sosial təbəqələrdən və dindən olan sənətkarlara dəvət

məktubları göndərməsi ilə yadda qalıb. O vaxtdan bu yana Litva başqaları ilə birgə fəaliyyət göstərmək, yeni ideyalar əldə etmək və inkişaf etmək üçün ambiisiyalı yolla gedir.

Azərbaycan xalqının ulu əcdadları da bu hekayənin bir parçası olaraq, hələ XV əsrдə Litva elçilərini qəbul ediblər. Bu gün biz ikitərəfli əlaqələrimizin sağlam vəziyyətinə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdasıdır və biz qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıyıq. Biz Azərbaycanı nəhəng enerji potensialına malik və şaxələndirməyə can atan, inkişaf edən iqtisadi güc kimi görürük. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpa olunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir. Biz bu qədər məsələləri müzakirə edə bilərik. Keçmişdə Litva özünü yeni şəraitə asanlıqla adaptasiya olmaq və ondan öz xeyrinə istifadə etmək bacarığını sübuta yetirib. Biz güclü sənaye ənənəsinə və intellektual işçi qüvvəsinə arxalanırıq. Bizim rəqəmsal infrastrukturumuz sürətli və əlcətandır, bütün Avropa İttifaqında ən yaxşılardan biridir.

2020-ci ildə qlobal tənəzzül zamanı Litva ümumi daxili məhsulun mənfi dəyişməsinə imkan vermədi. Bu uğurlu antitsiklik iqtisadi siyaset təcrübəsi yeni qlobal təlatümlərin öhdəsindən gəlmə prosesində istifadə edəcəyimiz mühüm təcrübə olmuşdur.

Hazırda biz «yaşıl» texnologiyaların sənaye istehsalatını dəstəkləmək üçün Avropa İttifaqının planlarını nəzərdən keçiririk. Yeni imkanlar inqilabi və sıfır tullantılı istehsalatla təmin olunacaq. Bu, Litva

iqtisadiyyatına fayda verəcək. Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdırıbilər. Bizim bugünkü özgüvənimiz son 10 il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir. Bu, Litvaya Rusiyadan enerjinin, o cümlədən, neft, elektrik enerjisi və təbii qazın təchizatını tamamilə dayandıran ilk Avropa ölkəsi olmağa imkan verdi. Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerji həm qurudakı, həm də dənizdəki bərpa olunan enerji mənbələrindən generasiya olunur. Bu bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalana maq üçün bu prosesə qoşula bilərlər.

Məmnuniyyətlə qeyd edirəm ki, birinci iqtisadi toplantı ötən il Bakıda keçirildi. Orada mənə zati-aliləri Azərbaycan Respublikasının Prezidenti ilə biznes-forumun açılışını etmək şərəfi nəsib oldu. Bu gün mən həqiqətən də inanıram ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalidirlər. Yol genişdir və bizim qarşımızdadır. Qoy bu biznes-forum düzgün istiqamətdə atılmış əlavə addım olsun.

Mən bu biznes-forumu təşkil etdiklərinə görə Litvanın «Litfood» Agentliyinə, İnnovasiya Agentliyinə, Sənayeçilər Konfederasiyasına və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO-ya və iştirak edən bütün digər təşkilatlara xüsusi təşəkkürümü ifadə etmək istəyirəm.

Hamınıza maraqlı və faydalı müzakirələr arzulayıram. Təşəkkür edirəm.

### **Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı**

Hörmətli Prezident Nauseda!

Hörmətli xanımlar və cənablar!

Əvvəlcə mən bir daha cənab Prezidentə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl ölkənizə yenidən gəlməyimə, ikitərəfli və regional məsələlərə, o cümlədən iqtisadi gündəliyə dair cənab Prezidentlə geniş fikir mübadiləsi aparmaqdan çox şadam. Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes-forumda çıkış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət verdiyimizin təzahürüdür.

Hesab edirəm ki, Prezident Nauseda ilə əməkdaşlığımız üçün çox güclü bünövrə qoymuşuq, çox fəal siyasi dialoq qurmuşuq. Artıq söylədiyim kimi, biz ötən ilin mayında Bakıda görüşmüştük. Sonra bu ilin yanvarında Davosda görüş keçirdik. İndi isə Vilnüs də görüşürük. Bu həqiqətən, əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmaları üçün qarlıqliq surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib.

İki həftə önce burada, Vilnüs də Litva–Azərbaycan hökumətlərarası birgə Komissiya iqtisadi gündəliyiimdə duran mühüm məsələləri müzakirə etmək məqsədilə öz iclasını keçirdi. Hesab edirəm ki, birgə iqtisadi Komissiyanın oynadığı rol biznes dairələrinin

səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.

Bu baxımdan planlarımız barədə məlumat mübadiləsi çox əhəmiyyətlidir. Əminəm ki, bu gün keçirilən biznes-forumda ölkələrimizdə icrası planlaşdırılan layihələrin növləri, o cümlədən işgüzar dairələrin onlarda iştirakı yolları barədə bir çox müzakirələr olacaq. Bu gün biz cənab Prezidentlə əməkdaşlıq üçün potensial sahələri geniş şəkildə müzakirə etdik. Prezident onları artıq qeyd etdi. Fikrimcə, potensial həqiqətən, var. Biz bərpa olunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə – Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin Günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Biz onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı 2 dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xə-

zərdə ən iri yataqlardan birində hasilatın başlanılmasını elan edəcəyik. Həmçinin bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq.

Buna görə Avropanın etibarlı təchizatçısı kimi, Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən «yaşıl hidrogen»ı ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq.

Düşünürəm ki, işgüzar dairələrin nəzərə alacağı digər mühüm sahə logistika, şəbəkələr və daşımalarда olan böyük potensiala aiddir. Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük.

Bu gün Litva və Azərbaycan öz regionlarında mü hüüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmaliyiq və bu mümkündür. Çünkü Avropanın enerji xəritəsinə nəzər salsaq görərik ki, əsasən Azərbaycanın təşəbbüsleri sayəsində xeyli şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımıza yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə

gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə hesab edirəm ki, biznes dairələrə bu fırsatı də-yərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazımdır, çünki birmənali olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək.

Həmçinin litvalı dostlarımıza məlumat vermək istərdim ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda əsas hədəf şaxələndirmədir. Düşünürəm ki, iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacaq, baxmayaraq ki, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək.

İqtisadi göstəricilərimiz müəyyən statistik məlumatlarda eks olunub. Litva şirkətlərini Azərbaycana daha çox cəlb etmək üçün demək istəyirəm ki, bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Əminəm ki, sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb. Bu, kifayət qədər böyük həcmidir. Dövlət Neft Fondu məsələsindən sonra valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu 10 dəfədən çox üstələyir.

Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir, çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılıması ilə şərtlənmir. Bu, kifayət deyil. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir.

Buna görə Azərbaycan bazarı genişlənir, əhali artır. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Həmçinin ölkənizin yerləşdiyi regionla güclü bağantwortaların qurulması birmənalı olaraq əlavə imkanlar yaradacaq.

Bir sözlə, əminəm ki, bu görüş yaxşı nəticələr verəcək. Artıq qeyd edildiyi kimi, bu gün bir sıra sənədlər imzalandı. Ümid edirik ki, onların hamısı yaxşı nəticələr verəcək və bu cür toplantıların səmərəliliyini nümayiş etdirəcək. Həmçinin bu fürsətdən istifadə edərək, mən Litvanın biznes icmasından olan dostlarımı Azərbaycana səfərə və dialoqu davam etdirməyə dəvət edirəm. Çox sağ olun.

\* \* \*

*Litvanın İqtisadiyyat və İnnovasiyalar naziri Auşrine Armonaite biznes-forumda çıxış edərək, Azərbaycanın Cənubi Qafqaz regionunda Litvanın önəmli tərəfdası olduğunu qeyd etdi. Nazir Litvanın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin çoxşaxəli olduğunu qeyd edən Auşrine Armonaite Litvanın birbaşa qarşılıqlı xarici investisiyaların stimullaşdırmasında maraqlı olduğunu vurguladı. Ölkələrimiz arasında əməkdaşlıq layihələrinin genişləndirilməsində çoxlu imkanların mövcud olduğunu qeyd edən nazir Azərbaycanla ən yaxşı təcrübə, ekspert biliyi və uğur hekayələri ilə bölüşməkdə maraqlı olduğunu qeyd etdi.*

---

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında investisiyaların qorunması və ikili vergiqoymaya yol verilməməsi mexanizminin mövcud olduğunu bildirdi, bunun investorların fəaliyyətinə töhfə verdiyini qeyd etdi. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi hədəfindən danişan Mikayıl Cabbarov ötən 4 ildə ölkəmizin qeyri-neft və qaz ixracının iki dəfə artdığını dedi. Alternativ enerji mənbələrindən danişan nazir bu enerji mənbələrinə keçidin Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli və müsbət təsir etdiyini vurğuladı.

Biznes-forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən ümumilikdə 80-dək şirkət təmsil olunubdur.

## LİTVA RESPUBLİKASININ BAŞ NAZİRİ XANIM İNQRİDA ŞİMONİTE İLƏ GÖRÜŞ

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Litva Respublikasının Baş Naziri xanım İngrida Şimonite ilə görüşmüştür.*

*Əvvəlcə birgə foto çəkdirildi.*

*Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.*

*Baş Nazir Litvanın Avropa İttifaqının «Şərq Tərəfdarlığı» Programı çərçivəsində həyata keçirilən Tvinininq layihələrində fəal rol oynadığını xüsuslu qeyd etdi, ölkəsinin bundan sonra da bu sahədə əməkdaşlıqla hazırlığını bildirdi.*

*Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə bu sahədə böyük potensialın olduğu vurğulandı. Xüsusilə investisiyalar, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.*

*Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışqları prosesi haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması*

---

üzrə 5 prinsip təqdim olunub. Həmçinin Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib.

Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulandı. Litvanın Baş Naziri ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd etdi. O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradi birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

**LİTVА RESPUBLİKASININ MÜSTƏQİLLİYİ  
UĞRUNDА MÜBARİZƏDƏ HƏLAK  
OLANLARIN XATİRƏSİNƏ UCALDILMIŞ  
ABİDƏNİ ZİYARƏT**

*Vilnüs*

*22 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 22-də Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.*

*Dövlətimizin başçısının şərəfinə burada Fəxri qarovul dəstəsi düzülmüşdü.*

*Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.*

## VİLNÜS QƏDİM ŞƏHƏRİNDE GƏZİNTİ

22 may 2023-cü il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 22-də Vilnüs Qədim şəhərini gəzmişlər.*

*Dövlətimizin başçısına və xanumuna Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verildi.*

*Bildirildi ki, Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin və gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadratkilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko və neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır.*

*Qeyd olundu ki, Vilnüs Qədim şəhərinin universal dəyəri və orijinallığı nəzərə alınaraq, 1994-cü ildə UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilib. Litvanın paytaxtına gələn qonaqlar mütləq Qədim şəhərlə tanış olurlar. Çünkü Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur.*

### Səfər başa çatdı

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri mayın 22-də başa çatdı.*

*Hər iki ölkənin Dövlət bayraqlarının dalgalanlığı Vilnüs Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə Fəxri qarovalı dəstəsi düzülmüşdü.*

*Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.*

**GÜRCÜSTANIN BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB İRAKLİ QARİBAŞVİLİYƏ**

Hörmətli cənab Baş Nazir!

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

105 il bundan əvvəl təxminən eyni vaxtda müstəqilliklərini elan etmiş Azərbaycan ilə Gürcüstan arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən güclər. Belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu gün dinamik və hərtərəfli inkişaf edərək hazırkı yüksək səviyyəyə çatması bizi sevindirir.

Gürcüstan bizim üçün vacib tərəfdəş, müttəfiq və dost ölkədir. Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə və daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz irimiqyashlı enerji, nəqliyyat layihələri, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə, regionumuzun təhlükəsizliyinə və tərəqqisinə mühüm töhfə verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 23 may 2023-cü il*

## GÜRCÜSTAN PREZİDENTİ XANIM SALOME ZURABİŞVİLİYƏ

Hörmətli xanım Prezident!

26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Əsrlərboyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsin-dən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiyyashlı regional layihələr strateji tərəfdaşlığını və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar vardır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq, birgə səylərimizlə Azərbaycan–Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacaqıq.

Belə bir əlamətdar bayramda Sizə möhkəm can-sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanhıq diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 23 may 2023-cü il*

## MONTENEQRO PARLAMENTİNİN SƏDRİ XANIM DANIYELA CUROVIÇ İLƏ GÖRÜŞ

*23 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro Parlamentinin Sədrini xanım Daniyela Curoviçi qəbul etmişdir.*

Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirdi, hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdəşə çevrildiyini, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önemini vurğuladı.

Parlamentlər səviyyəsində əlaqələrin əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti ölkələrimizin müxtəlif parlamentlərarası beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd etdi. Dövlətimizin başçısı Daniyela Curoviçin ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını vurğuladı.

*Qonaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və qarşidan gələn 28 May – Müstəqillik Günü münasibatlı təbriklərini çatdırıldı.*

Daniyela Curoviç Azərbaycanla Monteneqronun dost ölkələr olduğunu vurğulayaraq, Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə «Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu» mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsinin önəminə toxundu, bu tədbirdə enerji və ərzaq təhlükəsizliyi, həmçinin digər mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Monteneqro Parlamentinin Sədri konfrans çərçivəsində Zəngilan rayonuna səfərin də təşkil ediləcəyini və işğaldan azad edilmiş ərazilərimizdə yenidən qurulma işləri ilə yerində tanış olacaqlarını diqqətə çatdırıldı.

Qonaq Monteneqronun Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı. Ölkələrimiz arasında çarter aviareyslərin həyata keçirildiyini deyən Daniyela Curoviç bunun turizm sahəsində əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd etdi, gələcəkdə bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanların olduğunu bildirdi.

Görüşdə, həmçinin sərmayələr sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.

## ATƏT PARLAMENT ASSAMBLEYASININ SƏDRİ XANIM MARQARETA SEDERFELT İLƏ GÖRÜŞ

*23 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul etmişdir.*

*Marqareta Sederfelt Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə «Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolü» mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğuladı və bu tədbirdə ATƏT-ə üzv ölkələrin çox sayda parlament nümayəndə heyətlərinin təmsil olunduğunu bildirdi, burada gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradığını qeyd etdi.*

*ATƏT Parlament Assambleyasının sədri nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcəklərini və ərazilərimizin yenidən qurulması prosesləri ilə tanış olacaqlarını vurğuladı.*

*Marqareta Sederfelt hazırda Ermənistən ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edərək sülh gündəliyi ilə maraqlandı.*

*Dövlətimizin başçısı Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən*

beynəlxalq konfransın əhəmiyyətini vurğuladı. Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önemini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıldı.

Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistənla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycanın çıxış etdiyini vurğuladı. Dövlətimizin başçısı bu xüsusda, son dövrlərdə iki ölkənin Xarici İşlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Šarl Mişelin dəstəyi ilə özünün Ermənistənən baş naziri ilə keçirdiyi görüşlərini qeyd etdi, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmizin sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan, Gürçüstan və Ermənistən eyni platformada bir araya gətirilməsi və integrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürüllüb.

Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri də müzakirə olundu.

## **RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİNİN DƏVƏTİ İLƏ MOSKVAYA İŞGÜZAR SƏFƏR**

*25 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlmişdir.*

*Moskvanın Vnukovo-2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılıdalar.*

**DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ  
ŞƏRƏFINƏ TƏŞKİL OLUNMUŞ İŞÇİ  
SƏHƏR YEMƏYİNDE İŞTİRAK**

*Moskva*

*25 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Ali Avrasiya İqtisadi Şurasının üzv, müşahidəçi və dəvət olunmuş ölkələrin dövlət və hökumət başçılarının şərəfinə təşkil olunmuş işçi səhər yeməyində iştirak etmişdir.*

---

## ALİ AVRASIYA İQTİSADI ŞURASININ GENİŞ TƏRKİBDƏ İCLASINDA İŞTİRAK

*Moskva*

*25 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etmişdir.*

*Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını Rusiya Prezidenti Vladimir Putin açdı, Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğuladı.*

**Vladimir Putin:** Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qismində iştirak edir. Mən onu və Azərbaycan nümayəndə heyətini salamlamaq istərdim.

*Sonra Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən üzv dövlətlərin başçıları çıxış etdilər.*

*Təşkilatda müşahidəçi ölkə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iclasda videobağlantı vasitəsilə çıxış etdi, daha sonra Kuba Prezidenti Migel Diaz-Kanelin iclas iştirakçularına videomüraciəti nümayiş olundu.*

**Vladimir Putin:** Mən məmənuniyyətlə sözü qonaqlarımıza verirəm. Bir daha təkrar edirəm ki, sözü belə tədbirlərdə ilk dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm. İlham Heydər oğlu, söz Sizə verilir, buyurun.

### Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Hörmətli Vladimir Vladimiroviç!

Hörmətli dövlət başçıları, hörmətli iclas iştirakçıları!

İlk növbədə, Avrasiya İqtisadi Birliyinin üzv dövlətləri sammitinin işində qonaq qismində iştirak etməyə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümüz bildirmək isteyirəm.

Ermənistən istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistən arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüğünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistən rəhbərlərinin üçtərəfli görüşü olacaq.

Həmkarlarına məlumat vermək isteyirəm ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın oldu-

ğunu görürük. Azərbaycan Şərqi-Qərbi və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturunu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. 15 milyon ton yükün daşınmasına hesablanmış Əlet Dəniz Ticarət Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yüksək məsələlərin həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı Gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışqlar və fəal iş aparılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son 2 ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə re-

gionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin, demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyaset kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən 4 ildir Azərbaycan 120 dövləti birləşdirən «Qoşulmama Hərəkatı»na uğurla sədrlik edir. «Qoşulmama Hərəkatı» Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in, demək olar ki, 9 faizindən aşağı səviyyədədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstləyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik.

Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım – son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb – yeni iş yerlerinin yaradılması üzrə fəal səylər tələb edir. Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda – biz bunu

uğurla edirik – həm də çoxtərəfli formatda möhkəm-ləndirmək fikrindəyik.

Artıq qeyd olunduğu kimi, mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də baxmayaraq ki, mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək. Vladimir Vladimiroviç, sonda bir daha Sizə dəvət üçün, eləcə də bütün həmkarlarımı bu dəvəti dəstəklədiklərinə görə təşəkkür etmək istərdim. Sağ olun.

**Vladimir Putin:** Cox sağ olun. Həqiqətən, Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələrimizlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün – həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir.

\* \* \*

*Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon iclasda videoağlıntı vasitəsilə çıxış etdi.*

**Vladimir Putin:** Artıq dediyim kimi, həm Azərbaycan, həm də Tacikistanla münasibətlərimiz ikitərəfli planda fəal şəkildə inkişaf edir. Ona görə də belə çoxtərəfli formatda müzakirələrə qoşulmaq şübhəsiz ki, yalnız faydalı ola bilər. Son nəticədə Tacikistan və Azərbaycan bizim təşkilatın işində fəal iştirakçıları ilə bağlı qərarlar qəbul edəcəklər. Bu, tam şəkildə Özbəkistana da aiddir. Bizim ümumi işimizdə və

bugünkü tədbirimizdə iştiraklarına görə həmkarlarıma təşəkkürümü bildirirəm.

Sözü Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri...

**Nikol Paşinyan:** Üzr istəyirəm, Vladimir Vladi-miroviç, olar? Mənim kiçik replikam var.

**Vladimir Putin:** Bəli, buyurun.

**Nikol Paşinyan:** Azərbaycan Prezidenti çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdi. Demək istəyirəm ki, bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi çərçivəsində istifadə olunur. Vurğulamaq istərdim ki, bu Bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir. O, Rusiya sülhməramllarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Digər tərəfdən, Ermənistən Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistən Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm. Biz bunu erməni yolayıcı adlandıırıq. Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırlıq. Mən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəqliyyat və iqtisadi kommunikasiyaları nəzərdə tuturam. Sağ olun.

**Vladimir Putin:** Çox sağ olun. Lakin eşitdiyim kimi, Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə

təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər.

Mənim üçün qeyd etmək çox xoşdur ki, Ermənistannın baş naziri ölkəsinin də bu cür düşündüyünü dedi. O hesab edir ki, bu mümkündür və müsbət düşünür. Lakin mənə elə gəlir ki, bu gün biz üçtərəfli görüşdə bütün bunları müzakirə edə bilərik. Ümidvaram, tamamilə aydınlaşdır ki, həm Azərbaycanın, həm Ermənistanın, eləcə də bütün regionun iqtisadi inkişafına dair məsələlərlə bağlı razılıq əldə edə biləcəyik. Mənə elə gəlir ki, bizim bunu üçtərəfli formatda detallı şəkildə müzakirə etməyə vaxtimız olacaq.

**İlhəm Əliyev:** Mən diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. İstifadə etdiyim «dəhliz» sözünə gəlincə, o zaman mən bu kəlməni dəqiq olaraq Şimal-Cənub dəhlizinə münasibətdə də işlətmışəm, bu söz elə həmin dəqiqliklə Şərq-Qərb dəhlizinə münasibətdə də istifadə olunur. «Dəhliz» sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq terminindir və düşünürəm, beynəlxalq terminolojiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin de-

diyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun.

**N i k o l P a ş i n y a n:** Vladimir Vladimiroviç, üzr istəyirəm. Demək istəyirəm ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın mətni ilə tanış olan hər kəs bilir ki, bu Bəyanatda «dəhliz» sözü yalnız bir halda işlənilib. Bu kontekstdə həmin söz xüsusi məna daşıyır. Bu da, təkrar edirəm, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya Federasiyasının nəzarəti altında olmalı olan və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi haqqındadır. Lakin təessüf ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan bu dəhlizi qanunsuz şəkildə bloklayıb. Digər tərəfdən, təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik.

Bu kontekstdə çox mühüm məsələni qeyd etmək istəyirəm. Ümidvaram ki, «Dağlıq Qarabağ» sakınlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və «Stepanakert» arasında normal, konstruktiv dialoq başlanacaq. Sağ olun.

**V l a d i m i r P u t i n:** Çox sağ olun.

**İ l h a m Ə l i y e v:** Vladimir Vladimiroviç, bağışlayın, Ermənistanın baş nazirinin sözlərində yenə ittiham səsləndi. Əgər Siz diqqət etdinizsə, nə çıxış zamanı, nə də replika zamanı mənim sözlərimdə heç bir itti-

ham yox idi. Amma mən bunu cavabsız qoya bilmərəm. Başa düşürəm, biz diskussiyani bir az başqa istiqamətə aparırıq, hərçənd düşünürəm ki, bu, bir çoxları üçün maraqlıdır. İcazənlə, cavab verim və deyim ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediym Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışımı diqqətlə qulaq asilsa, orada deyilir ki, «Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb». Hər hansı təşəbbüsə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmışkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir.

**N i k o l P a ş i n y a n:** Cox maraqlıdır, sağ olun. Vladimir Vladimiroviç, üzr istəyirəm, mənə cox maraqlıdır bilim ki, Sizin dediyiniz həmin layihəni Rusi-

ya dəstəkləyirmi? Düzünü desəm, mən bu barədə ilk dəfədir eşidirəm. Bilirəm ki, Rusiya bizim regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmاسını dəstəkləyir. Sizin dediyiniz Laçın yoluna gəlincə, bizim üçtərəfli Bəyanatımıza əsasən, Laçın yolu mövcud deyil, Laçın dəhlizi mövcuddur, biz üçümüzün imzaladığımız üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Yaxud, başqa heç kim həmin dəhlizdə heç bir nəzarət həyata keçirə bilməz. Orada baş verənlər – üçtərəfli Bəyanatın birbaşa pozulmasıdır. Siz dediniz ki, dəhliz açıqdır. Biz bunu görmürük. Biz belə hesab etmirik, buna görə də vacib hesab edirik ki, həm Laçın dəhlizinə, həm də Dağlıq Qarabağa beynəlxalq missiya göndərilsin və bu missiya Dağlıq Qarabağda humanitar vəziyyəti dəyərləndirsin. Deməliyəm ki, orada təəssüflər olsun, dekabr ayından bəri humanitar böhran yaşayırıq. Çünkü Laçın dəhlizinin bağlanması səbəbindən ərzaq və zəruri məhsulların tədarükü üçün maneələr yaradılır. Bu, olduqca ciddi vəziyyətdir, Azərbaycan tərəfindən qaz, elektrik kəsilib. Dağlıq Qarabağa gedən qaz və elektriği nəzərdə tuturam. Vladimir Vladimiroviç, Siz bu barədə çox yaxşı bilirsiniz, biz bu barədə dəfələrlə danışmışıq. Lakin belə çıxır ki, ...

**Vladimir Putin:** Mən Sizin siqnalları gördüm və buna reaksiya verim. Həmkarlar öz mövqelərini söylədilər, dürüst ifadə etdilər, bu onlar üçün vacibdir. Bax, bunu demək istəyirəm. Bu hissənin sonunda mənə elə gəlir ki, biz sizinlə üçümüz hər halda yaxşı bilirik, terminologiya başqa sözlə hüquqi texnikadır, dəhliz, digərləri – bu vacibdir və burada müəyyən

ziddiyət var. Lakin daha vacib olanı indi sizin – həm Azərbaycan Prezidentinin, həm Ermənistanın baş nazirinin dediyi kimi, prinsipial məsələ ərazi bütövlüyü məsələsidir. Bu razlaşma prinsipial xarakterlidir. Bu, digər, hər halda, ikincidərəcəli məsələlər üzrə razılığa gəlmək üçün həqiqətən, bazadır. Halbuki onlar da mühüm əhəmiyyətə malikdir. Lakin bizim indi imkanımız olacaq ki, razılaşdırığımız kimi, üçtərəfli formatda bütün bunlar barədə sakit və işgüzar şəraitdə danışaq. Mən ümidiyəm ki, təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də bütövlükdə regionda vəziyyəti belə konstruktiv yola çıxarıcaq hansısa razılaşmaya nail olacaq. Sizi inandırmaq istərdim ki, buraya toplaşanların hamısı bunda maraqlıdır. Tam hamısı. Bax, Aleksandr Qriqoryeviç bu gün bu barədə qapalı formatda kifayət qədər inandırıcı danışdı.

Çünki hər halda, burada Sovet İttifaqının keçmiş respublikalarıdır. Biz vahid xalqlar ailəsində yaşamışlıq və əfsuslar olsun ki, indi bizim xeyli ziddiyətlərimiz var, hətta silahlı münaqişələrə belə, gedib çıxır. Rusiyada da məlum istiqamətdə eynisi baş verir. Buna görə də bütün bunlar olduqca həssasdır, bütün bunlar insan faciələri ilə bağlıdır. Hamımız maraqlılığımız, bütün bu problemlər həll olunsun. Bu vəziyyətə gəlincə, bir daha təkrar edirəm, bizim üçtərəfli formatda danışmaq fürsətimiz olacaq. Buna görə də Ermənistanın baş nazirinə və Azərbaycan Prezidentinə gəldiklərinə görə minnətdaram. Ermənistanın baş nazirinə minnətdaram ki, o bu səfərə mane olmayıb. Biz hamımız buraya toplaşmışlıq ki, bu həssas mövzular barədə danışaq.

\* \* \*

*Sonra Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç çıkış etdi.*

*Üzv dövlətlərin başçıları iclasın yekun sənədlərini imzaladılar.*

*Rusiya Prezidenti Vladimir Putin iclasın işinə yekun vurdu.*

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ GÖRÜŞ

*Moskva*

*25 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olmuşdur.*

**V l a d i m i r P u t i n:** Hörmətli İlham Heydər oğlu! Hörmətli həmkarlar!

İlk növbədə, sizi bir daha salamlamaq və Azərbaycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində bizim bugünkü görüşümüzə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etmək istəyirəm.

Artıq deyildiyi kimi, formal olaraq qonaq qismində, lakin həqiqətən, İlham Heydər oğlu haqlıdır, bu çox şerti addır, çünkü Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi istiqamətində irəliləyir. Mən çox istərdim ki, gələcəkdə də belə davam etsin, çünkü regional əməkdaşlıq potensialı çox yüksəkdir.

İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həm-

çinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarslılıq Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq.

Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminiə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyyada sənədli filmlərin nümayishi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini kimi, BAM-in tikintisinə kuratorluq edən Heydər Əliyevin adının vərildiyi Anqoya stansiyasında da tədbirlər oldu.

Bunlar mənim əvvəldə söyləmək istədiklərimdir və mətbuat çıxandan sonra biz başqa məsələlər barədə də danışarıq. Buyurun.

**İ l h a m Ə l i y e v:** Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Avrasiya İqtisadi Birliyinin sammitinə dəvətə görə bir daha təşəkkürümü bildirirəm.

Bu gün qeyd olunduğu kimi, mən bu təşkilatın sammitində ilk dəfədir iştirak edirəm. Baxmayaraq ki, biz artıq həmkarlarla fikir mübadiləsi aparmışq, həm

Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında və əlbəttə, ikitərəfli formatda müntəzəm işləyirik.

Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hörmətə görə təşəkkür etmək istərdim. Biz bunu yüksək dəyərləndiririk, Azərbaycanda bütün bunları çox yaxşı bilirlər. Sizin qeyd etdiyiniz kimi, yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də regionlarda keçirilib. Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırlı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi, ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik. Bu bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir.

Əlbəttə, biz bu gün regional məsələlərdən də danışacaqıq. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığımızı bildirmək istərdim. Biz bu səyləri çox yüksək dəyərləndiririk. Bu gün keçiriləcək üçtərəfli görüşdə Sizin iştirakınız da Azərbaycan və Ermənistanın, nəhayət, sülh razılaşmasına gəlməsinə Rusiya Federasiyasının necə böyük əhəmiyyət verdiyini göstərir. Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımı

barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılışdırılması məsələsi daha asan olacaq. Çünkü bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik.

Vladimir Vladimiroviç, bir daha ümid edirəm ki, bu gün biz üçtərəfli formatda da iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım atacaqıq.

İkitərəfli gündəliyə gəlinçə, o, kifayət qədər genişdir. Onu ətraflı nəzərdən keçirəcəyik. Dəvətə görə bir daha sağ olun.

**RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN VƏ ERMƏNİSTANIN  
BAŞ NAZİRİ NİKOL PAŞİNYAN  
İLƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ**

*Moskva*

*25 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistən Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olmuşdur.*

**V l a d i m i r P u t i n:** Hörmətli İlham Heydər oğlu! Hörmətli Nikol Vovayeviç!

Hörmətli həmkarlar, dostlar!

Biz növbəti görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq və ümid edirəm ki, bu bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacaqdır.

Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub. 2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayandırılmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb.

Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmayacağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda, vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzəvəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfindən, həm də Ermənistən tərəfindən olan həmkarlarla danışdıq. Bu məsələlər sərf texniki xarakter daşıyır.

Biz bu mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqtəyi-nəzərindən – mən özümü, Ermənistən baş nazirini və Azərbaycan Prezidentini nəzərdə tuturam – bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində bunlar sərf texniki məsələlərdir. Ona görə də biz qərara aldiq ki, yaxın vaxtlarda, bir həftədən sonra – indi həmkarlarımdan bu tarixi razılışdırmağı xahiş edirəm – Rusiya, Azərbaycan və Ermənistən Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar, belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır.

---

Vaxta gəldikdə, biz bir həftədən sonra görüş barədə razılığa gəldik. Bu gün cümə axşamıdır. Ermənistan, yaxud Azərbaycan nümayəndə heyətlərinin hər hansı təklifi varmı? Çünkü həmkarlar bu barədə öz aralarında razılaşmalıdır. Bir həftədən sonra normaldır?

**Nikol Paşinyan:** Bəli.

**Vladimir Putin:** İlham Heydər oğlu?

**İlham Əliyev:** Bəli.

**Vladimir Putin:** Mətbuat nümayəndləri çox sağ olsunlar. Biz bir az qapalı rejimdə işləyəcəyik.

### Səfər başa çatdı

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mayın 25-də başa çatdı.*

**«MİNA TƏHLÜKƏSİ İLƏ MÜBARİZƏ –  
DAYANIQLI İNKİŞAFA GEDƏN YOL»  
MÖVZUSUNDA KEÇİRİLMİŞ  
BEYNƏLXALQ KONFRANSIN  
İŞTİRAKÇILARINA**

Hörmətli konfrans iştirakçıları!

Sizi «Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol» mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bugünkü konfransın mövzusu Azərbaycan üçün və ümumiyyətlə, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Ermənistən məqsədyönlü siyaseti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirkənmiş ölkələr sırasında yer almışdır.

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistən tərəfindən işğalına son qoymuşdur. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanmışdır. Ermənistən otuzillik təcavüzü və işgalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir.

Ermənistən bununla kifayətlənməyib işgal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə

1,5 milyondan artıq mina basdırılmışdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olmuş, onlardan 57-si həlak olmuş, 245-i isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkmiş, onlardan 587-si həyatını itirmişdir. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütłəvi qırğıın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər.

Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Hazırda işğal dövründə dağdırılmış bütün infrastruktur yenidən bərpa olunur, «yaşıl enerji» zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Gör-düyümüz bəzi işlərin nəticələri artıq göz qabağındadır və siz Azərbaycanda səfərdə olarkən bunların şahidi olmuşunuz.

Əfsuslar olsun ki, münaqişə bitdikdən sonra belə, Ermənistan Laçın yolundan istifadə edərək, Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir. Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilmişdir.

Torpaqlarımızın kütləvi şəkildə minalarla çirkəlməsi hazırda burada apardığımız bərpa və yenidən qurulma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşıyan yüz minlərlə məcburi köçkünen hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasetinin əsas prioritətlərindən biridir. Bu siyasetin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Ulu öndərin strateji baxışı, uzaqgörənliyi və müdrik siyaseti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA yaradılmışdır. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur.

Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətdində davamlı olaraq iş aparılır və son 2 il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artmışdır.

Qeyd etmək istərdim ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz eyni zamanda, bir sıra xarici tərəfdaşlarımıza bu sahədə səmərəli əməkdaşlıq edir

və bizi dəstək göstərən ölkələrə və beynəlxalq təşkilatlara buna görə minnətdarıq. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur.

Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisine mühüm töhfə verəcəyini və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq, Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayaniqli İnkışaf Məqsədi olaraq rəsmən elan edilir.

Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq, biz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırda sədrlik etdiyimiz «Qoşulmama Hərəkatı»nda da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.

Bugünkü konfrans mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağrıları və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahi və gələcək nəsillərə «minalardan təmizlənmiş dünya»

miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslerin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 26 may 2023-cü il

## **İORDANIYA KRALI ƏLAHƏZRƏT II ABDULLAH İBN HÜSEYNƏ**

Əlahərzət!

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 26 may 2023-cü il*

## AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SOSİAL MEDİA HESABLARINDAN

*27 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım etmişdir.*

*Paylaşımındaki fotonun üzərində bu sözlər yer alıb:  
«Müstəqillik Günü – 28 May».*

## **EFİOPIYA FEDERATİV DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ XANIM SAHLE-VORK ZEVDEYƏ**

Hörmətli xanım Prezident!

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, ölkələrimiz arasındaki ikitərəfli münasibətlər xalqlarımızın mənafələri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 27 may 2023-cü il*

## KƏLBƏCƏR RAYONUNA SƏFƏR

*27 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfərə gəlmışdır.*

*Dövlət başçısı həmin gün Kəlbəcər rayonu Yanşaq kəndinin təməlqoyma mərasimində iştirak etdi.*

*Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Yanşaq kəndində üümilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddət-dən sonrakı inkişaf nəzərə alınmaqla, 121 hektardan çox torpaq sahəsinin ayrılmazı nəzərdə tutulub. Birinci mərhələdə kənddə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird-yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.*

*Qeyd olundu ki, Yanşaq kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında «yaşıl enerji»dən istifadə olunacaq.*

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxdı.

Daha sonra Prezident İlham Əliyev Yanşaq kəndinin təməlini qoydu.

### Zallar kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlət başçısına kəndin layihəsi barədə məlumat verildi.

Qeyd olundu ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonraki inkişaf nəzərə alınmaqla, 137 hektar torpaq sahəsi ayrılib. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird-yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

Məlumat verildi ki, Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşillaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında «yaşıl enerji»dən istifadə olunacaq.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

*Sonra Azərbaycan Prezidenti kəndin inkişaf planı barədə videoçarxa baxdı.*

*Daha sonra Prezident İlham Əliyev Zallar kəndinin təməlini qoydu.*

### **Qamışlı Kiçik Su-Elektrik Stansiyasının açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda Qamışlı Kiçik Su-Elektrik Stansiyasının açılışı mərasimində iştirak etmişdir.*

*«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülmüş işlər barədə məlumat verdi.*

Kəlbəcəri tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları Qamışlı Kiçik Su-Elektrik Stansiyası da «Azərenerji» tərəfindən tamamilə yenidən tikilib. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq yaradılmış 6,3 meqavat gücündə Qamışlı Kiçik Su-Elektrik Stansiyası üçün zələ inşa edilib.

*Bildirildi ki, Qamışlı stansiyası da daxil olmaqla, indiyədək azad edilmiş ərazilərdə tikilmiş və tikilən su-elektrik stansiyalarının hər birində çayın 50 faiz təminatı nəzərə alınmaqla, ekoloji normanın saxlanması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılıb. Boru ilə axan su da yenidən çaya buraxılır. Bütün yerlərdə, o cümlədən Qamışlı stansiyasında da su ehtiyatlarından səmərəli istifadə olunması, daşqın-*

*ların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarəolunan suqəbuləcicilər tikilib. Eyni zamanda, təbii mühitin, flora və faunanın qorunması da aidiyyəti dövlət qurumları ilə razılışdırılmış şəkildə xiüsusi diqqətdə saxlanılıb.*

*Prezident İlham Əliyev Qamışlı Kiçik Su-Elektrik Stansiyasını işə saldı.*

*İki hidroaqreqatdan ibarət Qamışlı stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılıb. Burada enerji-sistemə tam integrasiya olunmaqla, məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sistemi qurulub. Stansiyada Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir hidroturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb.*

*Qamışlı Kiçik Su-Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz «yaşıl hidroenerji»nin istehsal edilməsi nəzərdə tutulur.*

### **Meydan Kiçik Su-Elektrik Stansiyasının açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda Meydan Kiçik Su-Elektrik Stansiyasının açılışı mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına stansiyada görülmüş işlər barəda məlumat verildi.*

*Bildirildi ki, alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından*

səmərəli istifadə olunması, işğaldan azad edilmiş ərazilərin «yaşıl enerji» zonasına çevriləməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-liq kiçik su-elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərafından partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyani «Azərenerji» daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zali tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbulədici qurğu, eləcə də 4564 metr uzunlığında derivasiya borusu tam yenidən qurulubdur.

*Meydan Kiçik Su-Elektrik Stansiyası enerjisistemə integrasiya olunmaqla, məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi program təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə forsmajor hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan Meydan Kiçik Su-Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.*

*Prezident İlham Əliyev Meydan Kiçik Su-Elektrik Stansiyasını işə saldı.*

*Diqqətə çatdırıldı ki, işğaldan azad olunmuş ərazilərdə «Azərenerji» ASC tərəfindən bu günə qədər 11 su-elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su-elektrik stansiyasının tikintisi davam edir. Eləcə də Kəlbəcər*

və Laçında daha 9 yerdə su-elektrik stansiyasının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su-elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saatə yaxın ekoloji cəhətdən təmiz «yaşıl hidroenerji» istehsal ediləcək.

**Uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda inşa edilmiş tunellər və uzunluğu 76 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayına dek ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolunda görülən işlərlə tanış olmuşdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər haqqında məlumat verdi.

Bildirildi ki, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 1-ci, 2-ci və 3-cü texniki dərəcəli yol 2, 3 və 4 hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlangıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.

Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qıсадır. 1-ci və 2-ci texniki dərzəcəli bu yol ikizəlaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yoluñ üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaqdır.

### **Kəlbəcərdə hərbi hospitalın açılışı mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışı mərasimində iştirak etmişdir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Sonra Azərbaycan Prezidenti hərbi hospitalda yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, 3,6 hektar ərazidə salınmış Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Müasir, tam rəqəmsal, süni intellektə əsaslanan tibbi cihaz və avadanlıqlarla təchiz olun-

*muş hərbi hospitalda poliklinika, terapiya, cərrahiyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yolu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilib.*

*Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolaringoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.*

*Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Müalicə korpuslarında hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, o cümlədən onların müayinə və müalicəsi üçün bütün şərait yaradılıb. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir. Burada müasir laborator müayinə üsulları tətbiq edilməklə klinik, biokimyəvi və mikrobioloji analizlərin aparılması mümkündür.*

*Kəlbəcər hərbi hospitalı, həmçinin bioloji təmizləmə qurğusu, ehtiyat generator, cərrahi əməliyyatlarının fasiləsizliyi üçün UPS, mərkəzləşdirilmiş su, istilik və digər kommunikasiya sistemləri ilə tam təchiz olunub. Bundan əlavə, hərbi hospitalın avtomobil parkında reanimobilər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobilər vardır. Hərbi hospitalın ətrafindakı ərazidə yaşlılaşdırma və abadlıq işləri də görülübdür.*

### **Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.*

*Bildirildi ki, yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafinda salınacaq yaşlılıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtinin səmərəli keçirilməsinə xidmət edəcək.*

*Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənilib.*

*Dövlət başçısı yaşayış məhəlləsinin təməlini qoydu.*

### **Kəlbəcər şəhərində 960 şagird-yerlik məktəb binasının təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird-yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak etmişdir.*

*Elm və Təhsil naziri Emin Əmrullayev dövlət başçısına görüləcək işlər barədə məlumat verdi.*

*Bildirildi ki, işgaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.*

*Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.*

*Dövlət başçısı Kəlbəcər şəhərində 960 şagird-yerlik məktəb binasının təməlini qoydu.*

## LAÇIN RAYONUNA SƏFƏR

27 may 2023-cü il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfərə gəlmişdir.*

*Dövlət başçısı həmin gün «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq «Qorcu» yarımstansiyasının açılışı mərasimində iştirak etdi.*

*«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülmüş işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sistemini qoşulması, dayanıqlı və fasıləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorcu kəndində 2021-ci ildə istismara verilmiş «Kəlbəcər» yarımstansiyasından 42 kilometr məsafədə iki-dövrəli olmaqla, 110 kilovoltluq yüksək gərginlikli ötürmə xətti çəkililib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sildirim qayalıq, çaylaq, six meşəlik və ən əsasi yolsuzluq şəraitində çəkilmiş ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildirimötürücü funksiyalı fiber-optik kabellə internet xətti çəkililib ki, bu da enerjisistemin idarə olunmasında siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir.*

*Qeyd edildi ki, paralel olaraq, Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklidə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımkəndə tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla, 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal idarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemindən qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilmiş yeni yarımkəndə hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımkəndə transformatorlarının gücünü artırmaq mümkün olacaqdır.*

*Məlumat verildi ki, xüsusisi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilmiş yarımkəndə binasında bütün parametrlər nəzərə alınib. Sistem əhəmiyyətli «Qorçu» yarımkəndə binasının ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır.*

*«Qorçu» yarımkəndə binası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqala-yihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusisi rol oynayacaq. Yaxın perspektivdə «Qorçu» yarımkəndə binasından «Laçın» şəhər yarımkəndə binasına 110 kV-luq ikitidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilmiş ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaqdır.*

*«Azərenerji» ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla, 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işgaldan azad olunmuş bütün rayonlar elektrik enerjisi ilə təmin edilibdir.*

### **Laçın rayonunun Qorcu qəsəbəsinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Qorcu qəsəbəsinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Prezidentin Laçın rayonunda xiüsüsi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayının sol qolu olan Qorcu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.*

*Qorcu qəsəbəsi Laçının Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağılı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.*

*Diqqətə çatdırıldı ki, Qorcu qəsəbəsinə birinci mərhələdə köçürülcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə*

tutulur. Bir fərdi evin həyətyanı sahəsi 700 kvadrat-metr olacaq. Ərazinin kəskin relyefli olduğunu nəzərə alaraq, perspektivdə Qorcu qəsəbəsinin inkişaf dövrü üçün dördmərtəbəli 39 yaşayış binasından ibarət məhəllələrin salınması planlaşdırılıb.

Qeyd edildi ki, qəsəbənin mərkəzində birinci mərhələdə sosial və ictimai obyektlər olan inzibati bina, klub-icma mərkəzi, kitabxana və internet zalı, tibb məntəqəsi, mehmanxana, idman-sağlamlıq mərkəzi, restoran, xalq sənətkarlığı emalatxanaları, satış köşkləri və bazar kompleksinin tikintisi nəzərdə tutulur. Qəsəbədə təhsil ocaqlarına olan tələbatı ödəmək məqsədilə ilk növbədə 264 yerlik məktəb və 140 yerlik uşaq bağçası, perspektivdə isə 864 yerlik məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Bildirildi ki, həmçinin qəsəbədə yaşayacaq əhalinin məşğulluğunun təmin olunacağı idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri üçün şərait yaradılır. Yaşayış zonalarını əlaqələndirmək üçün Qorcu çayının üzərində körpülərin inşası da planlaşdırılır.

### **Şəlvə kəndinin təməlqoyma mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlət başçısına Şəlvə kəndi barədə məlumat verildi.

Bildirildi ki, rayonun şimalında, Şəlvə çayının sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yer-

laşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək.

*Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird-yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə saqlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək.*

*Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərdən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib.*

*Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfali və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayı-*

*nin sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır.*

*Prezident İlham Əliyev kəndin təməlini qoydu.*

### **Aqro və Sənaye Parkında aparılan işlərlə tanışlıq**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olmuşdur.*

*«Bakı Abadlıq Xidməti» MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısına görülən işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.*

*Məlumat verildi ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonuna dək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik məbel fabrikları, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq Ke-*

*ramik Məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklarının açılması, müxtəlif istiqamətlər üzrə qisamüddətli kursların təşkili də nəzərdə tutulubdur.*

**«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin  
110/35/10 kv-luq «Laçın» şəhər  
yarımtansiyasının açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq «Laçın» şəhər yarımstansiyasının açılışı mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına yarımstansiya barədə məlumat verildi.*

*Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisistemini qoşulması, dayanıqlı və fasıləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilmiş 110/35/10 kV-luq «Laçın» şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə «Qubadlı» yarımstansiyasından başlayaraq və Gülbərkdən Su-Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.*

*İşğaldan azad edilmiş ərazilərdə indiyədək «Azərenerji» ASC tərəfindən 11 yerdə tikilmiş 110 kV-luq yarımstansiyalardan «Laçın» şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunmuş ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, yeni istifa-*

dəyə verilən 330 kV-luq «Cəbrayıl» Enerji Qovşağından və Füzulidəki «Şükürbəyli» yarılməstansiyasından çıxaraq 110 kV-luq «Cəbrayıl», «Zəngilan», «Qubadlı» yarılməstansiyaları, oradan isə Gülbərkdə Su-Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq «Laçın» şəhər yarılməstansiyasına birləşdirilib.

Digər istiqamətdən «Daşkəsən», «Kəlbəcər» və «Qorçu» yarılməstansiyalarına, o cümlədən «Şükürbəyli» yarılməstansiyasından «Füzuli» və «Şuşa» yarılməstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikitidövrəli xətlər də gələcəkdə «Laçın» qovşaq yarılməstansiyası ilə əlaqələndiriləcək. Bumunla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikitidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xətdə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcək.

Prezident İlham Əliyev yarılməstansiyani işə saldı.

Məlumat verildi ki, strateji əhəmiyyətli «Laçın» şəhər yarılməstansiyasında ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu və rəqəmsal idarəetmə mərkəzi tikilib. 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş İdarəetmə Mərkəzində yaradılmış SCADA dispetçer idarəetmə sistemi rəqəmsal qaydada enerjisistemin mərkəzi SCADA sistemində integrasiya olunub. Bunun üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiber-optik şəbəkə yaradılıb. Eyni zamanda, yarılməstansiyada yanğın və partlayışa qarşı SERGİ sistemi qurulub.

Yarılməstansiya ərazisində əməkdaşlar üçün xüsusi yataqxana korpusu tikilib.

Dövlət başçısının Böyük Qayıdış strategiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə «Azərenerji» tərəfindən tikilən bütün stansiya və yarımstansiyalarda əməkdaşlar yerli kadrlardan seçilir, onların işlə təminatı və məskunlaşmaları üçün digər zəruri tədbirlər görülür.

Prezident İlham Əliyev yoluüstü bəhər istehsah müəssisəsinə də baxdı.

### Zabux kəndində aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olmuşdur.

Qaçqınların və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kənddə 223 ailə köçürüüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Qeyd olundu ki, Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında «yaşıl enerji»dən istifadə edilməsi nəzərdə tutulub.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcəkdir.

\* \* \*

*Bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırladır. İşgaldən azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidən qurulma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Laçında indiyədək bir sira infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq iki-sində işlər tamamlanıb. İdman kompleksi və Həkəri çayının ətrafında çimərlik-istirahət mərkəzi salınır.*

*Hazırda bütün yeraltı kommunikasiya xətləri təmamlanmaq üzrədir. Yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görüluüb.*

*Laçın şəhərinə girişdə bir neçə kilometri əhatə edən meyvə bağları göz işlədikcə uzanır. Şəhərə gedən yol-dakı aşırımların ən yüksək nöqtəsindən açılan möhtəşəm manzərəni seyr etmək üçün böyük terras qurulub. Laçının ətrafında vaxtilə Abdallar adlanan ərazidəki qədim kahalar bərpa olunaraq etnoqrafik turizm üçün maraqlı obyektlərdən birinə çevrililib.*

*Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Təkcə yol və binalar deyil, məkanın real coğrafi relyefini əks etdirən sal qayaların, yüksək zirvələrin, sildirimlərin işıqlandırılması da Laçının gözəliyini əks etdirir.*

## Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını etmişdir.*

*Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına küçələrdə görülsək işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Laçın şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10–12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılmış Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.*

*Qeyd edildi ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.*

*Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidən qurulma konsepti barədə məlumat verildi.*

*Dövlət başçısı küçələrin adları yazıldığı lövhələrin üzərindən örtükləri götürdü.*

**Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin  
kəsişməsində istiqamət bildirən  
lövhələrin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını etmişdir.*

*Dövlət başçısına küçələrdə görüлəcək işlər barədə məlumat verildi.*

*Bildirildi ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq.*

*Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.*

*Qeyd edildi ki, küçələrdə aparılacaq yenidən qurulma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.*

*Dövlət başçısı küçələrin adları yazıldığı lövhələrin üzərindən örtüyü götürdü.*

*Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxdı.*

**1 Dekabr küçəsinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində «1 Dekabr» adı verilmiş küçədə lövhənin açılışını etmişdir.*

*Dövlət başçısına küçədə görüləcək işlər və yaradılacaq şərait barədə məlumat verildi.*

*Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlan-*

*dirilib. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.*

*Prezident İlham Əliyev küçənin adı yazıldığı lövhənin üzərindən örtüyü götürdü.*

*Sonra dövlət başçısı küçədə yerləşən və bərpa edilən yaşayış evində yaradılmış şəraitlə tanış oldu.*

---

## LAÇIN ŞƏHƏRİNƏ QAYIDAN SAKİNLƏRLƏ GÖRÜŞ ZAMANI ONLARA EVLƏRİNİN AÇARLARINI TƏQDİMƏTMƏ MƏRASİMİ

*28 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı evlərinin açarlarını onlara təqdim etmişdir.*

### **Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı**

Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə, sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətlə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünkü bu gün Laçın şəhərinin sakinləri uzun fasılədən sonra öz doğma şəhərinə qayıdiblər və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.

Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünkü cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamaamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4000-ə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu hələ tam programımız deyil. Laçın şəhərinin baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görülcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.

Bununla paralel olaraq, indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımı şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyüünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Biz öz doğma torpaqlarımızı işgalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün, bax, budur. Gözəl təbiət, əzəmətli dağ-

lar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmış maqda olan bütün şəhər və kəndlərimiz təxminən, bax, bu səviyyədədir. Dünən Kəlbəcər və Laçın rayonlarında yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərində iştirak etmişəm. Yəni azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Bu bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri qurmaq üçün, yaratmaq üçün gəlmışik. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağdırıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi 2 il yarım ərzində artıq keçmiş köckünlərin birinci qrupunu Ağalı kəndinə, Taliş kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köckünlər qayıdır, Laçın şəhəridir. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işgalçılarından azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızi normal şəraitlə təmin edəcəyik.

Laçın rayonunun işgal altına düşməsi hamımız üçün böyük faciə idi – ilk növbədə, sizin üçün, çünkü siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz, eyni zamanda da gənc, müstəqil Azərbaycan üçün. Çünkü Laçının işgal altına düşməsi ilə Ermənistanla keçmiş

Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdı. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işgal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç 1 yaşı tamam olmayıdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət etmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC–Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən cirkin əməllərə də əl atdı, Şuşanı, Laçını, demək olar ki, düşmənə təhvil verdi. Bu tarixlərin – yəni Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işgal altına düşdü, may ayında laçınlılar Laçna qayıtdılar. Dözdür, 31 ildən sonra, amma biz qayıtdıq.

1993-cü ilin aprel ayında Kəlbəcər işgal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan–Ermənistən sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq, öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni bu tarixlər arasında bağlılıq var. O vaxt Azərbaycan müstəqil ölkə kimi yaşasa da, ancaq müstəqil siyaset apara bilmirdi. Azərbaycan zəif idi, gücsüz idi, ölkədə gedən dağıdıcı proseslər yeni əldə edilmiş müstəqilliyi faktiki olaraq, şübhə altına qoymuşdu. Ölkədə həm iqtisadi böhran, siyasi böhran, hərbi böhran hökm sü-

rürdü, həm də hakimiyyət uğrunda mübarizə, demək olar ki, savaş gedirdi, vətəndaş müharibəsi alovlanırdı. Bütün bu işlərin səbəbkər o vaxt Xalq Cəbhəsi–Müsavat cütlüğünün mənfur fəaliyyəti idi.

Bu ay biz ulu öndər Heydər Əliyevin 100 illiyini qeyd etmişik və ilin sonuna qədər tədbirlər davam edəcək. Məhz onun Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından – Heydər Əliyev Prezident vəzifəsinə seçiləndən bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. O vaxt isə vəziyyət tam fərqli idi. Laçın, Kəlbəcər və Şuşa işğal olunandan sonra təbii ki, erməni silahlı qüvvələri böyük strateji hərbi üstünlük əldə etmişlər və digər torpaqlarımızı da işğal edə bilmışlər.

Siz yaxşı bilirsiniz, mən uzun illər ərzində çalışırdım ki, biz bu işgala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir. Ancaq siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistən bizim torpaqlarımızdan öz xoşu ilə çıxmamaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmamaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çasdırmaq üçün belə bir təklif irəli süründü ki, bəli, guya onlar 5 rayonu qaytarmağa hazırlırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyüümüz tam

bərpa edilməlidir. Bu gün Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məglub etmişik. Danışqlar yolu ilə olsayıdı, daha yaxşı olardı, ancaq mən deyirdim ki, biz hər varianta hazır olmalıyıq və azadlıq gününü hər birimiz yaxınlaşdırmağa və yaxınlaşdırırdıq. Danışqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənək ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırırdıq, bu gün Azərbaycanla hesablaşırılar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqə kimi sayılır.

Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdiridik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacaqıq. Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır.

İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önemlidir. Çünkü müharibə başa çatanda,

demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vəsitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağrularını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu təbiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə – əslində bu, ayı xidməti idi – ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımı addımlar ataraq, bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan–Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq, məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyüümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və eks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.

Bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan–Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış mən-

təqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistani məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim: Azərbaycanla Ermənistən arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl «Qarabağ Ermənistandır» deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacaqıq. Mən isə deyirdim ki, yox, barışmayacaqıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacaqıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da editirik. Bir neçə gün bundan əvvəl Ermənistən rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq, mənim bir neçə il əvvəl dediyim «Qarabağ Azərbaycandır!» söz-lərimin təkrarıdır.

İndi artıq Ermənistən bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq, sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə – əgər yenə də Ermənistən saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə – sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda, Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünkü güclü tərəf bizik, danışqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacaqıq.

Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümde mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən, adətən, öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və o gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içinde yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünkü İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar.

İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması – bu sadəcə olaraq, birinci mərhələdir – göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bura həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və bura-da əbədi yaşamaq istəyirdi.

Onu da bildirməliyəm ki, Laçın rayonunda, eyni zamanda, Kəlbəcər rayonunda ermənilər qanunsuz məskunlaşma aparırdılar. Bu, beynəlxalq konvensiyalarla hərbi cinayət sayılır. Ancaq onların hansı

vəziyyətdə yaşamalarını mən buraya sentyabr ayında gələndə gördüm. Onların özləri üçün qurduqları şəraiti mən heç nə ilə müqayisə edə bilmirəm. Çünkü insan o şəraitdə necə yaşayıb, onu yəqin ki, ancaq özləri bilər.

Biz Laçına qayıdanın dərhal sonra quruculuq işlərinə start verdik. Mən sentyabr ayında gəldim, sentyabrin sonundan isə biz artıq işlərə başladıq.

Siz yaxşı bilirsiniz ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdam rayonunun böyük hissəsi hələ də işgal altında idi. Müharibə zamanı dəfələrlə deyirdim ki, Ermənistən rəhbərliyi mənə tarix verməlidir, torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxarıcaq, ancaq o təqdirdə biz müharibəni dayandırıa bilərik. Şuşa işğaldan azad olunan dan, bir çox kəndlər azad olunandan sonra Ermənistən faktiki olaraq, kapitulyasiya aktına imza atdı. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistən arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idi. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq, işgal altında idi və məhz noyabrin 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün 3 il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırıldıq, il yarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşayan ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik,

buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Mən razılaşdım, çünki 20 gün o qədər də böyük fərq deyil. Beləliklə, avqustun 25-də sonuncu erməni işgalçı, yaxud qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.

Bax, bu bir daha onu göstərir ki, hər qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işgalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqemiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. 5 rayon bizə qaytarılsın, 2 rayon qalın əbədi ermənilərin nəzarəti altında – bu, mümkün deyil. Biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik. Aprelin 23-də sərhəddə qoyulmuş sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərdik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq?! Birincisi, bu qanunsuzdur. Biz öz doğma

torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, 2 il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.

2 il yarım ərzində bütün planlarımız ardıcılıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. «Miatsum» kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dəlinca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta «dövlət atri-butları»nı zibil yesiyinə atmaq, «parlament»i buraxmaq. Guya orada «parlament» fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyati keçirmək üçün hər bir imkanımız var. Ona görə «parlament» buraxılmalıdır, özünü «prezident» adlandıran ünsür təslim olmalıdır, bütün «nazirlər», «deputatlar» və digərləri öz vəzifələrini artıq kənara qoymalıdır. Ancaq o təqdirdə onlara güzəşt oluna

bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Onu da bildirməliyəm ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq, bizim mövqemizlə tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyiq və ona görə ki, biz mövqemizdən kənara bir addım belə, atmırıq. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açımir. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət edib Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina ediblər. Bundan sonra ikinci dəfə biz onları dəvət etdik Bakıya. Yəni Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayıacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacaq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmassis-

lar. Onlar bir çox fürsətləri qaçırlılar, çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vurayıdıq ki, özlərinə gəlsinlər.

Bir müddət bundan əvvəl bizim iki hərbçimiz yolu azaraq, Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. Bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razlığa gəliblər, əgər kimsə yolu azsa – cünki bu ehtimal çox böyükdür, xüsusilə qış aylarında, siz özünüz bilirsiniz ki, burada iqlim çox sərtdir, dağlardır, dərələrdir, yolu azmaq olar – əgər belə bir hal baş verərsə, maksimum 2 günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-sual tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün onlar nə etdilər?! Onlar, birinci si, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətlərini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu harada görülüb? Mayın 14-də Brüsseldə keçirilmiş üçtərəfli görüşdə mən bildirdim ki, bu dözülməzdır. Əgər siz bu razılaşmani pozursunuzsa, bunun acısını özünüz çəkəcəksiniz. Dərhal bizim hərbçilərimizi qaytarın. Amma bunun əvəzinə onlara iş verilib, 11 il müddətinə məhkum ediliblər. Nə məhkəmə olub, nə vəkil olub, nə hakim olub, nə də media nümayəndəleri. Belə məhkəmə olar? Bu qanunsuzluqdur. Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil, hələ ki, Ermənistanın de-fakto olmasa da hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qə-

bul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim. Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolmuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistən ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu bizim şərtlərimizdir. Mən bu şərtləri burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistən kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni onu da unutmasınlar.

Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi olaraq, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərdə. Ondan daha ağırı mənəvi əzab idi. Yəni öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işgal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidi lə bir az səngiyirdi, bu da təbiidir. Yəni 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına

baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köckünlər üçün ən yaxşı şərait olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.

Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

\* \* \*

*Sonra dövlət başçısı Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim etdi.*

*Sakinlər dövlət başçısına minnətdarlıqlarını bildirdilər.*

**Elbrus Sadıqov:** Cənab Prezident, xoş gördük. Mən çoxdan arzulayırdım ki, Sizi qucaqlayıb öpüm. Şükür Allaha, arzuma çatdım. Cox sevinirəm. Allah Sizin canınızı sağ eləsin.

**İlhəm Əliyev:** Sağ olun.

**İshaq Musayev:** Cənab Prezident, mən də Sizə həm «Cox sağ olun!» deyirəm, həm də Sizi təbrik edirəm. Sizə cansağlığı, hərbçilərimizə uzun ömür, sağlamlıq, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazılərimizə, əllilərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun ki, bu günü bize nəsib etdiniz.

**İlhəm Əliyev:** Sağ olun.

**Elbrus Sadıqov:** Cənab Prezident, 31 illik işgaldən sonra Sizi cənnətə çevirdiyiniz Laçın şəhə-

rində salamlayır və «Xoş gəldiniz!» deyirəm. Biz 31 il bu həsrətlə yaşamışıq. Şükürlər olsun Allaha, qayıtmışıq torpağımıza. Axşam mən gələndə qürur hissi duyдум, Laçının belə gözəlləşməsi, tez bir zamanda quruculuq işləri, abadlıq işləri Sizin sayənizdə görünlübdür və biz çox qürur hissi keçiririk. Siz bizim torpağımızı qaytarmışınız, Siz bizi həyat bəxş etmişiniz. Mən bir ağsaqqal kimi, Laçın ağsaqqalları və bütün laçınlılar adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Cənab Prezident, 44 günlük müharibə vaxtı Sizin bütün çıxışlarınızı, məlumatlarınızı izləyirdik. Şəhidlər verdik. Allah onlara rəhmət eləsin.

**İlhəm Əliyev:** Amin.

**Elbrus Sadıqov:** Allah qazilərimizə cansağlığı versin, xoşbəxtlik versin. Qısa zamanda torpaqlarımızı azad etdiniz, 50 milyonluq Azərbaycan xalqının başını uca etdiniz. Allah Sizə yar olsun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bu gün 3 gözəl bayramımız var – Müstəqillik Günüümüz, Laçına qayıtış günüümüz və Türkiyədə Prezident seçkiləri günü. Allah dua edirik ki, bu gün bizim dostumuz, qardaşımız, arxamız, dayağımız olan hamımızın sevimlisini Prezident görək. Allah ona da cansağlığı versin.

**İlhəm Əliyev:** Sağ olun.

**Elbrus Sadıqov:** Səbirsizliklə gözləyirik ki, bir yaxşı xəbər eşidək. İnşallah, eşidərik. Bir arzum da var idi. Şükür Allaha ki, onu da görmək nəsib oldu. Mən həmişə televiziyyada Sizi izləyirdim. Müharibə başa çatanda Sizi televiziyyadan öpdüm, minnətdarlığımı bildirdim. Allah Sizi başımızın üstündən əskik etməsin. Bu gün arzuma çatdım, mənim ən böyük

arzum yerinə yetdi. Qayıtmışaq, həm sevinir, həm kədərlənirik. Əzizlərimizdən dünyadan köçənlər var, Sizin sayənizdə ruhları şad olacaq. Allah Sizi qorusun. Allah Sizi daim bizim Prezidentimiz eləsin. Arzu edirəm ki, siz 100 yaşıınızı, bax, burada qeyd edəsiniz.

**Ə j d ə r Ə h m ə d o v:** Cənab Prezident, Sizi doğma yurdumuzda, torpağımızda xoş gördük. Mən Sizi, Mehriban xanım Əliyevanı 28 May bayramı münasibətilə səmimi-qəlbən təbrik edirəm. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim yaşlı nəsil, şəxsən mənim atam, anam bu gün burada iştirak edə bilmir. Bu gün burada olduğuma görə həm sevincliyəm, həm də kədərliyəm. Onlar burada iştirak etməsələr belə, biz bir övlad kimi, Laçınımızdayıq və Sizə bildirmək istəyirəm ki, bu gündən etibarən biz doğma yurdumuzda yaşayacaqıq, yaradacaqıq. Laçınınımızın gözəlləşməsi üçün əlimizdən gələni edəcəyik. Cənab Prezident, bu günü bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizdən razı olsun.

**Q a d ı r V ə l i y e v:** Hörmətli Prezident, cənab Ali Baş Komandan, Siz bizi 44 günlük müharibədə Zəfər yaşatdınız. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Sizin müdrik siyasetiniz nəticəsində biz laçınlıların 31 illik həsrətinə son qoyuldu. Sizi və ailə üzvlərinizi bu münasibətlə bütün laçınlılar adından təbrik edirəm. Sizə uzun ömür və cansağlığı arzulayıram.

**İ l h a m Ə l i y e v:** Sağ olun, bir daha bayramınız mübarək olsun.

*Sonra xatırə şəkilləri çəkdirildi.*

## Laçın şəhərinin baş planının təqdim olunması mərasimi

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mayın 28-də Laçın şəhərinin baş planı təqdim olunmuşdur.*

*Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə baş planda nəzərdə tutulan tədbirlər və plana əsasən görülən işlər barədə məlumat verdi.*

*Bildirildi ki, baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sıfırışı əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu – İsvəçrənin «SA Partners» şirkətinin iştirakı ilə hazırlanub.*

*Şirkətin həmtəsisçisi və tərəfdası Dunya Kovari-Binggeli bildirdi ki, Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreatiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaqdır. Beynəlxalq hava limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18000 nəfərə çatacağı proqnozlaşdırılıb.*

*Diqqətə çatdırıldı ki, baş planın konseptual əsasını «Təbiətlə vəhdətdə olan şəhər» yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalasdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühfizəsi, «yaşıl enerji» mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri «ağlılı idarəetmə», müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Qeyd olundu ki, baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarда və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırında tətbiq edilmiş «15 dəqiqlik şəhər» prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq, sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.*

*Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.*

Xatırladaq ki, ərazinin coğrafi yerləşməsinə, quruşuna uyğun olaraq, yerli ənənələrə, müasir yanaşmalaşan əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının formallaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata keçiriləcək.

### **İşgal və Zəfər Muzeyi Kompleksinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində İşgal və Zəfər Muzeyi Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Azərbaycanın otuzillik erməni işgalindən azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə yeksan edilibdir. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşgal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.*

*Mədəniyyət naziri Adil Kərimli dövlət başçısına kompleksdə görüləcək işlər barədə məlumat verdi.*

*Bildirildi ki, Laçın rayonunda qurulacaq kompleks İşgal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi Memorial Parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.*

*Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhə-*

*rinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir.*

*Muzeyin binası əzəmətli və estetik gözəlliyi ilə fərq-lənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə edir. Rəmzi olaraq, binanın quruluşu torpaq-dan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir.*

*Muzeyin interyeri hər tərəfdən rahat giriş imkani yaratmaq və ətrafdakı parkla integrasiyani təmin etmək üçün xüsusi formada dizayn olunub. Ərazinin reliyefi ilə ahəng yaranan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkani olan iki panoramlı terras yerləşəcək.*

*Beş mərtəbədən ibarət olacaq muzeyin birinci mərtəbəsində bilet satış mərkəzinin yerləşdiyi geniş foyenin və inzibati otaqların yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə İşgal Muzeyi, üçüncü mərtəbədə kafe, dördüncü mərtəbədə isə Zəfər Muzeyi yaradılacaq. Sonuncu – beşinci mərtəbədə istirahət zalı və kitab mağazasından ibarət olan və yuxarı hissədən binaya girişi təmin edən foye yerləşəcək.*

*İşgal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtalifməzmunlu sərgilər təşkil ediləcəkdir.*

*Kompleksin ərazisində şəhərin dağidlılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii istalyasiyalarla zənginləşdirilərək açıq səma altında müzeyə çevriləcək.*

*Dövlət başçısı Laçın İşgal və Zəfər Muzeyi Kompleksinin təməlini qoydu.*

*Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövliyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yadınaşına həkk edərək, əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdırıran təşviqat və informasiya mərkəzi olacaqdır.*

### **Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdir.*

*Dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.*

*Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasirliyi yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin rel-*

yəfi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.

*Diqqətə çatdırıldı ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.*

*Məlumat verildi ki, ərazidəki idman sahələri müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.*

*Yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.*

*Dövlət başçısı yaşayış məhəlləsinin təməlini qoydu.*

\* \* \*

*Prezident İlham Əliyev, həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə də tanış oldu.*

*Ölkəmizin hər bir guşəsində yaradılan, ən müasir avadanlıqlarla təchiz edilən bu cür idman infrastrukturunu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir.*

### **32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşları-*

*nin təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılıxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak etmişdir.*

*Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dövlət başçısına görülmüş işlər barədə məlumat verdi.*

*Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi signalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı.*

*Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərqi yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000–3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsüm dən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan nəslə tükmənib.*

*Həmçinin qeyd olundu ki, adı «Qırımızı kitab»a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Programı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xizi, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.*

*Sonra dövlət başçısına xatırə hədiyyəsi təqdim olundu.*

*Bildirildi ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5–8-də rayon ərazisin-*

*də monitoring aparılıb. Monitoring zamanı Laçın şəhəri ərazisində 10 müxtəlif yerdə ümumilikdə 13 hektar yaşlılıq sahəsinin, Laçın yolu adlandırılan ərazidə isə 448,8 hektar meşə sahəsinin yandırılması faktı müzeyyən edilib. Yaşlılıq sahəsinin yandırılması nəticəsində müxtəlif növ 7135 ağacın, six örtülü meşə sahəsinin məhv edildiyi aşkarlanıb.*

*Dövlət başçısına nadir və həssas növlərin artırılması və populyasiyalarının bərpası istiqamətində 30 ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda fauna və flora növlərinin tədqiqi, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş «Qızımızı kitab»ın üçüncü nəşri ilə bağlı görülmüş işlər və perspektivlər barədə məlumat verildi.*

*Qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərdə ötən dövrda fauna növlərindən 33 baş ceyran öz tarixi areallarına qaytarılıb. 30 ilə yaxın işgal dövründə ekoloji tarazlığın pozulması, regionala xas növlərin yaşama yerlərinin fragmentlaşması kimi mənfi halların aradan qaldırılması üçün təbii bərpa prosesinə dəstək tədbirləri davam etdiriləcək.*

*Bildirildi ki, işgal dövründə tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitoring şəbəkəsi yenidən qurularaq modernləşdirilib. Ərazidən axan əsas çaylar üzərində 11 avtomat hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji, Zəngilan rayonundakı «ağilli kənd» ərazisində avtomat aqrometeoroloji, həmçinin transsərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanması məqsədilə avtomat radioekoloji stansiyalar quraşdırılıb.*

Bununla yanaşı, işgaldan azad edilmiş ərazilərdə formallaşan bərk məişət tullantılarının idarə olunması istiqamətində görülən işlər barədə də məlumat verildi. Bu ərazilərdə tullantıların müasir standartlara uyğun idarə olunması üçün xüsusi təyinatlı texnika və avadanlıqların alındığı və regional strategiyanın hazırlanlığı diqqətə çatdırıldı.

Sonra Prezident İlham Əliyev istirahət üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış oldu.

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

*28 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng etmişdir.*

*Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı Prezident seçeneklərində əldə etdiyi qələbə münasibətilə təbrik etdi.*

*Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək, əmin olduğunu bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.*

*Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanara Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naməs fəaliyyətində yeni-yeni uğurlar arzuladı.*

*Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıldı.*

*Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirdi.*

---

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət etdi.*

*Dəvət minnətdarlıqla qəbul edildi.*

*Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildirdilər.*

*Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA

Hörmətli cənab Prezident!  
Əziz qardaşım!

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.

Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyashi siyasetə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Son 20 il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək, beynəlxalq aləmdə proseslərə həllədici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq, bizi də olduqca qırurlandırır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdiriyimiz irimiyyətli layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda, regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa süntunuunu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz qardaşım, fürsətdən istifadə edərək, Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan–Türkiyə birliyi və müttəfiqliyi «Bir millət – iki dövlət» və «Bir yumruq» fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 28 may 2023-cü il*

## DÜNYA TAEKVONDO FEDERASIYASININ PREZİDENTİ ÇUNQ VON ÇO VƏ BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ SER MİANQ NQNİ İLƏ GÖRÜŞ

29 may 2023-cü il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çonu və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Ser Mianq Nqnı qəbul etmişdir.*

*Dövlətimizin başçısı Çunq Von Ço ilə görüşlərini məmənunluqla xaturladaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırdı.*

*Görüşdə taekvondo üzrə 26-ci dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulandı.*

*Çunq Von Ço bu tədbirin yüksək səviyyədə təşkil olundığını məmənunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın ulu öndər Heydər Əliyevin ana-dan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşlığıını vurğuladı.*

*Çunq Von Ço rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyatə keçirdiyini bildirdi.*

---

Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirildi.

Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini qeyd etdi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğuladı.

Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-ci ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlandı.

## **QAZAXISTAN RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ALİM BAYEL İLƏ GÖRÜŞ**

*29 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qazaxistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul etmişdir.*

*Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdikdən sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.*

*Dövlətimizin başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, bu baxımdan özünün Qazaxistana, Qazaxistan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğuladı.*

*Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd etdi, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirdi. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını qeyd etdi.*

Dövlətimizin başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımaların həcminin artırılması istiqamətində fəal danışqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərdən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Azərbaycan Prezidenti eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazi-sindən nəql olunmasının əhəmiyyətini vurğuladı və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini dedi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd etdi.

Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik etdi.

Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geo-iqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirdi. Bu xüsusda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberop-

*tik rabitə xəttinin çəkilməsini, Qazaxistan neftinin ixracının şaxələndirilməsini qeyd etdi.*

*Görüşdə Azərbaycanla Qazaxistanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulandı.*

## BÖYÜK BRİTANIYA BAŞ NAZİRİNİN AZƏRBAYCAN ÜZRƏ TİCARƏT ELÇİSİ BARONESSA EMMA NİKOLSON İLƏ GÖRÜŞ

*29 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolsonu qəbul etmişdir.*

*Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş Naziri Rişti Sunakin məktubunu dövlətimizin başçısına təqdim etdi.*

*Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirdi.*

*Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münəsibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, energetika, neft-qaz sektorunda əməkdaşlıqla toxunuldu, uzun illər Azərbaycan ilə bp arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu xüsusda «Cənub Qaz Dəhlizi»nin icrasının önəmi qeyd edildi.*

*Görüşdə baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmənnunluqla vurğulandı.*

*Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqlarının qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olundu.*

## **TAEKVONDO ÜZRƏ XXVI DÜNYA ÇEMPİONATININ AÇILIŞI MƏRASİMİ**

*29 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 29-da Bakıda keçirilmiş taekvondo üzrə XXVI dünya çempionatının açılışı mərasimində iştirak etmişlər.*

*Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlətimizin başçısı və xanımı «Baku Crystal Hall»a gəldilər.*

*Əvvəlcə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çünq Von Co ilə görüşdülər.*

*Çünq Von Co Mehriban xanım Əliyevaya 8-ci dan Fəxri qara kəmər və sertifikatını təqdim etdi.*

*Dövlətimizin başçısı və xanımı Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət etdilər.*

*Sonra taekvondo üzrə XXVI dünya çempionatının açılışı mərasimi keçirildi.*

*Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradi oldu.*

*Sonra Dünya Taekvondo Federasiyası himminin sədaları altında qurumun bayrağı səhnəyə gətirildi.*

*Daha sonra Azərbaycan Respublikasının Dövlət bayrağı səhnəyə gətirildi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.*

*Sonra hakimlər, idmançılar və məşqçilərin andiçmə mərasimi oldu. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsipinə və ideallarına riayət edilməsinin ən yüksək prioritet olduğunu bir daha xatırlatdı.*

*Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Ço Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmənunluğunu bildirdi. Pandemiyadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsuslu vurğulayan Çunq Von Ço qeyd etdi ki, Bakıya – taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi ona görə adlandırırlar ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan, həmçinin parataekvondonun yaradığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq, Paralimpiya oyunlarının programına da salınıbdır.*

*Azərbaycan Prezidenti İlham Əliyevin idmanaya göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunq Von Ço bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-ci dan Fəxri qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunq Von Ço Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmənunluğunu ifadə etdi. O, Bakıda keçirilən XXVI dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidi var olduğunu bildirdi.*

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomürcaciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək, dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi. Taekvondonun 2000-ci ildən olimpiya idman növü olduğunu vurgulayan Tomas Bax qurumun ötən müddətdə Çınq Von Çonun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaćqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayaniqli İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırıldı.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurguladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıbdır.

Kəmaləddin Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı. Bildirdi ki, bu siyaseti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyashlı yarışların təş-

kilinin artıq ənənəyə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdiyini vurgulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondo Federasiyasının 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün təşkilatın rəhbərliyinə təşəkkürünü bildirdi. O həm iştirakçı ölkələrin, həm də idmançiların sayına görə rekord göstəricisinin qeydə alıldığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini dedi.

Sonra Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov taekvondo üzrə XXVI dünya çempionatını açıq elan etdi.

Açılış mərasimində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ümummilli liderin, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu.

Dünya çempionatının açılışı mərasimi bədii hissə ilə davam etdi.

\* \* \*

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadiif edən çempionat «Öz gücünü alovlaşdır» şüarı altında təşkil olunub. İyunun 4-dək «Baku Crystal Hall»da keçiriləcək XXVI dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reyting xalı əlavə edəcək.

*Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılarından ibarət heyətlə qatılıb.*

*Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.*

*Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsvəçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunmuş və qurumun prezidenti Tomas Baxin qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə də, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanistan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən 7-ci ölkədir.*

---

## İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ İSHAQ HERSOQUN RƏSMİ QARŞILANMA MƏRASİMİ

*30 may 2023-cü il*

*Azərbaycan Respublikasına rəsmi səfərə gəlmış İsrail Dövlətinin Prezidenti İshaq Hersoqun mayın 30-da rəsmi qarşılıqlı mərasimi olmuşdur.*

*Hər iki ölkənin Dövlət bayraqlarının dalgalandığı meydanda İsrail Prezidentinin şərəfinə Fəxri qarovul dəstəsi düzəlmüşdü.*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İshaq Hersoqu və xanımı Mixal Hersoqu qarşıladılar.*

*Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi.*

*Prezident İshaq Hersoq Azərbaycan əsgərlərini salamladı.*

*Dövlət başçıları Fəxri qarovul dəstəsinin qarşısından keçdilər.*

*İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri sösləndirildi.*

*Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İshaq Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti*

*İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim olundu.*

*Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İshaq Hersoqun qarşısından keçdi.*

*Dövlət başçıları rəsmi foto çəkdirildilər.*

## İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ İSHAQ HERSOQ İLƏ TƏKBƏTƏK GÖRÜŞ

*30 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 30-da İsrail Dövlətinin Prezidenti İshaq Hersoq ilə təkbətək görüşü olmuşdur.*

*Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibatlərin müxtəlif sahələrdə inkişafından məmənunluq ifadə olundu, İshaq Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.*

*Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.*

## GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

30 may 2023-cü il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İshaq Herso-qun mayın 30-da geniş tərkibdə görüşü keçirilmişdir.*

**İlham Əliyev:** Cənab Prezident, hörmətli nümayəndə heyətinin üzvləri, Azərbaycana xos gəlmisiniz! Sizi ölkəmizdə qəbul etmək imkanına malik olduğumuza görə çox şadıq. Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək. Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağlı çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin iştiraki ilə görüşdə, bu gün və sabah davam edəcək səfəriniz çərçivəsində təmaslarda geniş-diapazonlu məsələlər müzakirə olunacaq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünkü mən tama-milə əminəm, böyük potensial mövcuddur, baxmaya-raq ki, biz ayrı-ayrı istiqamətlər – ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çox işlər görülməlidir. Əlbəttə, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ölkəmizdə vaxtinizi yaxşı keçirəcəksiniz. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.

**I s h a q H e r s o q:** Cox sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf və məmənunluq hissi duyuram. Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamız ölkə yaratmışınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib.

İsraillə Azərbaycan arasında tərəfdəşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünkü biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk. Buna görə çox sağ olun. Əlbəttə ki, cənab Prezident, mən qarşılıq göstərərək, Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm.

**İ l h a m Ə l i y e v:** Təşəkkür edirəm.

## AZƏRBAYCAN İLƏ İSRAİL ARASINDA SƏHİYYƏ VƏ TİBB ELMİ SAHƏLƏRİNĐƏ ƏMƏKDAŞLIQ PLANININ İMZALANMASI MƏRASİMİ

*30 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İshaq Hersoqun iştirakı ilə mayın 30-da «Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023–2028-ci illər üçün Əməkdaşlıq Planı» imzalanmışdır.*

*Sənədi Azərbaycan Respublikasının Səhiyyə naziiri Teymur Musayev və İsrail Dövlətinin Daxili İşlər və Səhiyyə naziri Moše Arbel imzaladılar.*

## İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ İSHAQ HERSOQ İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

*30 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İshaq Hersoq mayın 30-da mətbuata bəyanatlarla çıxış etmişlər.*

### **Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı**

Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, ölkəmizə xoş gəlmisiniz! Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam. Sizin səfəriniz ölkələrimiz arasında six tərəfdəşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız vardır. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və daha six qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır.

Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırduğumız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayıcaq. Bu na baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqdə davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.

Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünkü biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.

Biz həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik.

Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sərr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi

də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.

Təhdidlərdən danişarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmənuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyüümüzü müdafiə etməyə imkan yaradır.

Bu gün biz, həmçinin qarşılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız 4 reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox – çünkü, adətən, yay vaxtlarında daha çox uçuşlar olur – daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlərboyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyüümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə ciyin-ciyanə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsrail-

də yaşayın azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə – İsraildə bu təşkilat əsasən yəhudü mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqli, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlərboyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqdə davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.

Bizim gündəliyimiz həqiqətən də genişdir. Mətbuat konfransı üçün vaxtimız məhduddur, əks halda, ikitərəfli əməkdaşlığımızın geniş gündəliyi haqqında saatlarla danışardıq. Əlbəttə ki, nümayəndə heyətlərinin üzvləri bu gün və sabah daha six qarşılıqlı əlaqədə olacaqlar.

Yekunda mən bir daha cənab Prezidentə dəvətimi qəbul etdiyinə və Azərbaycanı rəsmi səfərlə ziyarət etdiyinə görə təşəkkürümüz ifadə etmək istəyirəm. Ona və İsrail xalqına sülh, uğur və çıxəklənmə, Azərbaycanda yaxşı vaxt keçirməyi arzu etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, cənab Prezident!

## İsrail Prezidenti İshaq Hersoqun bəyanatı

Təşəkkür edirəm, cənab Prezident.

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur. Bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.

Cənab Prezident, qonaqpərvərliyinizi, dəvətinizə görə təşəkkür edirəm. Mən bunun qarşılığında Sizi və xanımınızı İsrailə dövlət səfərinə dəvət etmək istərdim. Bu, əsası mərhum məşhur atanız tərəfindən qoyulmuş və illər ərzində inkişaf etmiş heyrətamız əlaqərimizin ifadəsi olar. Prezident Əliyev dövlətinizi qurub və Siz son bir neçə ildə onu genişləndirərək inkişaf etdirmisiniz.

Bizim əlaqərimizin dərin kökləri vardır. Yəhudilərin bu ölkədəki irsi kökləri, yeri gəlmışkən, özlüyündə nümunə olan nadir irsi və yəhudü icmalarının 120–130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır.

Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındaki sevgi və bağlılıq dünyani necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir. İndicə Səhiyyə nazirlərimiz arasında şahidi olduğumuz mərasim, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, əməkdaşlıq üçün nə qədər məsələ və

sahənin olmasının daha bir nümunəsi və təcəssümüdür.

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdırınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərinindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarını səbirsizliklə gözləyirik.

Mən bu möhtəşəm an üçün Sizə səmimi-qəlbdən minnətdarlığını bildirmək istəyirəm. Biz İsrailin müstəqilliyinin 75 illiyini, eyni zamanda, dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik. Əminəm ki, mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafi baxımından bir mərhələ olacaq. Təşəkkür edirəm, bizim dediyimiz ki-mi, «şalom», cənab Prezident.

## RƏSMİ LANÇDA İŞTİRAK

*30 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından mayın 30-da İsrail Dövlətinin Prezidenti İshaq Hersoq və xanımı Mixal Hersoqun şərəfinə rəsmi lanç verilmişdir.*

*Hər iki ölkənin prezidentləri və xanımları rəsmi lançda iştirak etdilər.*

## BAKİ ENERJİ HƏFTƏSİNİN İŞTİRAKÇILARINA

Hörmətli sərgi və forum iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi Xəzər regionunun bir sıra nüfuzlu enerji tədbirlərini özündə birləşdirən Bakı Enerji Həftəsinin işə başlaması münasibətilə salamlayır və bu çərçivədə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Əminəm ki, Bakı Enerji Həftəsi enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirəcəkdir.

Bakı Enerji Həftəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və «Yaşıl enerji» Sərgisi və 28-ci Bakı Enerji Forumu ki-mi mötəbər tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən «yaşıl enerji» layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Bu ilki Bakı Enerji Həftəsi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin for-

malaşması Heydər Əliyevin müstəsna rolü ilə bağlıdır. Xəzər Neft və Qaz Sərgisinin bünövrəsinin qoyulması və ümummilli liderin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış «Əsrin müqaviləsi»ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır. Hazırda Azərbaycan «yaşıl enerji» ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Son illərdə enerji istehsalı texnologiyalarının davamlı inkişafı, eləcə də qlobal iqlim hədəfləri dünyanın aparıcı ölkələrində enerji siyasetinin əsas istiqamətlərindən olan «yaşıl enerji»yə keçidi sürətləndirməkdədir. Ölkəmiz malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpa olunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin şaxələndirilməsi kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və «yaşıl enerji»nin – hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. «Yaşıl enerji»nın inkişafına yönəlmış layihələrin ölkədə artıq işə salınması «Cənub Qaz Dəhlizi» kimi iri layihənin analoqu hesab olunan «yaşıl enerji dəhlizi» yaratmaq üçün mühüm fürsətdir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda «yaşıl enerji» zo-

nasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcəkdir.

Enerji keçidində «Cənub Qaz Dəhlizi» layihəsinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. «Cənub Qaz Dəhlizi»nin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan belə qlobal əhəmiyyətli tədbirə uzun müddətdir ev sahibliyi edir. İnanıram ki, özünün çoxilik təcrübəsi sayesində sərgi və forum dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir.

Bakı Enerji Həftəsinin uğurlarının davamlı olmasına dileyir və fəaliyyətinizdə yeni-yeni nailiyyyətlər arzu edirəm.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 31 may 2023-cü il

## ABŞ DÖVLƏT KATİBİNİN ENERJİ EHTİYATLARI ÜZRƏ KÖMƏKÇİSİ CEFİRİ PYATT İLƏ GÖRÜŞ

*31 may 2023-cü il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatti qəbul etmişdir.*

*Cefri Pyatt Bakı Enerji Həftəsinin əhəmiyyətini qeyd etdi. Qonaq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirdi.*

*Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakinin önəminə toxunaraq, ABŞ Hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüs'ləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırduğum qeyd etdi. Azərbaycan Prezidenti bu xüsusda ABŞ Hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğuladı.*

*Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpa olunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıldı.*

*Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xiüsuslu vurğulandı, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunuldu.*

## QEYDLƏR

**1. Azərbaycan Diplomatik Akademiyası (ADA University)** – beynəlxalq münasibətlər və diplomatiya, biznes administrasiyası, enerjinin idarə edilməsi və ətraf mühit kimi sahələr üzrə mütəxəssis hazırlanır. 2006-ci ildə təsis edilmişdir. ADA-nın fəaliyəti bakalavr, magistr, xarici siyaset programı, doktorantlara dəstək programı – doktoranturada təhsil alan gənc alımlarə elmi işləri üçün qrantlar ayırmadır. Dörsələr ingilis dilində aparılır. ADA-da dünyanın 16 aparıcı institutundan cəlb edilmiş professor-müəllim heyəti çalışır. – 5.

**2. Heydər Əliyev, H e y d ə r Ə l i r z a o ğ l u** (1923–2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (1993–2003), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı.

1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul (1969) plenumunda Heydər Əliyev MK-nın Büro üzvü, Azərbaycan KP MK-nın Birinci katibi seçilmişdir.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə (1969–82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdür.

H.Əliyev 1976-ci ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edilmişdir.

H.Əliyev Moskvada işlədiyi dövrdə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada tanıdılması üçün əlindən gələni etmişdir.

H.Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş və Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir.

H.Əliyev 1990-ci ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Sovetinin Sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti həmişə obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, keçmiş Dağlıq Qa-

rabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və təqsirkarların dəqiq ünvanını göstərmişdir. 1993-cü ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş mühəribəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın ozamankı dövlət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüşər oldu, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici siyaseti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon Summitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi» adı almış mü hüüm müqavilələr bağlandı.

1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur.

H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanı Azərbaycanın dünyaya və Avropaya integrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 1996-ci ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almiş, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdilliklə yenidən Prezident seçildi.

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə universitetlərinin Fəxri doktoru və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. – 5, 17–19, 39, 92–99, 101–104, 110, 112, 119, 122, 123, 131, 139, 140, 143, 147, 151, 152, 154, 155, 159, 161, 162, 164, 167, 169, 171, 205, 224, 225, 232, 258, 265, 292, 295, 300, 301, 316, 317.

**3. Pakistan**, Pakistan İslam Respublikası – Cənubi Asiyada dövlət. Sahəsi 804 min km<sup>2</sup>, əhalisi 207,8 milyon nəfərdir. İnzibati cəhətdən 4 əyalətə və federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Islamabad şəhəridir. – 5, 6.

**4. Zəngəzur, Zəngəzur qəzəzi – XIX əsrin ikinci yarısında Azərbaycanda inzibati ərazi vahidi. 1861-ci ildə təşkil edilmişdir. Çar Rusiyası hökumətinin 1867-ci il dekabr tarixli Fərmanına əsasən yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdir.** – 5, 6, 42, 102, 103, 104, 107, 111, 213, 219, 259.

**5. Çin Xalq Respublikası (ÇXR)** – Mərkəzi və Şərqi Asiyada dövlət. Sahəsi 9,6 milyon km<sup>2</sup>, əhalisi 1,4 milyard nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansız), 5 muxtar rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay, Tyantszin) bölünür. Ali dövlət hakimiyyəti orqanı Ümumçın Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı Çin Xalq Respublikasının Sədridir. Paytaxtı Pekin şəhəridir. – 5, 6, 8, 302.

**6. Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 2,15 milyon km<sup>2</sup>, əhalisi 34,2 milyon nəfərdir. İnzibati cəhətdən 4 əyalətə bölünür.**

Səudiyyə Ərəbistanı mütləq teokratik monarxiyadır. Dövlət başçısı Kraldır. Ölkədə bütün haki-miyyət Krala məxsusdur. İcra orqanı Nazirlər Şurasıdır, Şurani Kral təyin və həm də başçılıq edir. Hökumətin nəzdində Məşvərət Şurası vardır. Müsəlmanların 2 müqəddəs şəhəri Məkkə və Mədinə Səudiyyə Ərəbistanında yerləşir. Paytaxtı Ər-Riyad şəhəridir. – 5–7.

**7. İran, İ r a n İ s l a m R e s p u b l i k a s i – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km<sup>2</sup>, əhalisi 81 milyon nəfərdir. İnzibati cəhətdən 24 ostanə bölünür. Ali qanunverici orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş Nazir təşkil, Prezident isə təsdiq edir. Paytaxtı Tehran şəhəridir.** – 5–8, 314.

**8. Şuşa** – Azərbaycan Respublikasında şəhər. Sahəsi 289 km<sup>2</sup>, əhalisi 32,8 min nəfərdir. Elmi ədəbiyyatda Şuşanın əsasının XVIII əsrin 50-ci illərinin evvəllərində Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın qədim yaşayış məntəqəsi olduğunu qeyd edir. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlandırılmışdır.

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən, Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda törətdikləri qırğın nəticəsində Şuşanın bir hissəsi tamamilə yandırıldı və minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə əsasən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini

8 noyabr 2020-ci ildə işgaldən azad etmişdir. – 5, 17–20, 53, 61, 74–77, 80–82, 84–86, 89–91, 98, 107, 109, 110, 112–122, 126, 128–130, 155, 255, 264, 265, 286.

**9. Şanxay Əməkdaşlıq Təşkilatı** – Şanxay Əməkdaşlıq Təşkilatı, həmçinin Şanxay Paktı kimi tanınan transkontinental siyasi, iqtisadi, təhlükəsizlik və hərbi ittifaq. Coğrafi əhatə dairəsi və əhalisi baxımından dünyanın ən böyük regional təşkilatlarından biridir. Ali qəbuledici orqanı ildə bir dəfə toplanan Dövlət başçıları Şurasıdır. – 6, 8, 170.

**10. Türkiyə, Türk Məsələləri Respublikası** – Qərbi Asiyada və Avropanın cənub-şərqində dövlət. Sahəsi 783,5 min km<sup>2</sup>, əhalisi 84,34 milyon nəfərdir. İnzibati cəhətdən 81 ilə (vilayətə) bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı Türkiyə Böyük Millət Məclisidir. Paytaxtı Ankara şəhəridir. – 6, 7, 10, 38, 39, 42, 118, 127, 138, 165, 213, 288, 290, 291.

**11. Qırğız Respublikası** – Orta Asyanın şimal-şərqində dövlət. Sahəsi 200 min km<sup>2</sup>, əhalisi 6 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayət və 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Bişkek şəhəridir. – 6, 118.

**12. Özbəkistan, Özbəkistan Respublikası** – Orta Asyanın mərkəzində dövlət. Sahəsi 448,8 min km<sup>2</sup>, əhalisi 35,7 milyon nəfərdir. Özbəkistanın tərkibinə

Qaraqalpaqıstan Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 6, 15, 17, 18, 118, 143–146, 211, 215.

**13. Naxçıvan** – Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Respublikasının paytaxtı. Sahəsi 35 km<sup>2</sup>, əhalisi 95 min nəfərdir. Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan Antik və orta əsr şəhər yerinin xarabaliqları üzərində yerləşmişdir. E.ə. IX–VI əsrlərdə qədim Manna və Midiyanın, eramızın əvvəllərində Albaniyanın, IV əsrдən Sasanilərin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal etmişlər. Atabəylər dövlətinin (1136–1225) paytaxtlarından biri olmuşdur. 1828-ci il Türkmənçay müqaviləsinə qədər müxtəlif dövlətlərin nüfuz dairəsində olmuş, məhz bu ildən Rusiya imperiyasına birləşdirilmiş və qəza mərkəzinə çevrilmişdir. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil ediləndən muxtar respublikanın paytaxtıdır. – 6, 10, 19, 39, 96, 97, 275.

**14. Füzuli** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km<sup>2</sup>, əhalisi 144 min nəfərdir. 1993-cü ildə ərazi-sinin bir hissəsi Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndləri, 17 oktyabr tarixində isə

Füzuli şəhəri işğaldan tam azad edilmişdir. – 7, 51–53, 60, 63–69, 74, 75, 107, 119, 144, 213, 255, 286.

**15. Zəngilan** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 707 km<sup>2</sup>, əhalisi 42 min nəfərdir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 7, 30–37, 61, 107, 119, 206, 207, 213, 242, 255, 286.

**16. Gürcüstan** – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km<sup>2</sup>, əhalisi 3,7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 7, 147, 148, 158, 159, 201–204, 208.

**17. Rusiya, R u s i y a F e d e r a s i y a s i** – Avropanın şərqində, Asyanın şimalında dövlət. Sahəsi 17,125 milyon km<sup>2</sup>, əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 respublika, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 4 muxtar vilayət və mahal daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı iki-palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 7, 12, 42, 44, 159, 182, 189, 197, 209–212, 216, 218–220, 222, 223, 225, 227–229, 267, 270, 302.

**18. Si Cinpin** (d.1953) – Çinin dövlət və siyasi xadimi, fəaliyyətdə olan Çin Kommunist Partiyası

Mərkəzi Komitəsinin Baş katibi. 2013-cü ildən Çin Xalq Respublikasının, ÇXR Mərkəzi Hərbi Şurasının Sədridir. – 7.

**19. Hafiz Paşayev, H a f i z M i r C e l a l o ğ l u** (d.1941) – fizika-riyaziyyat elmləri doktoru, professor, diplomat, ADA Universitetinin rektoru. 1992–2006-ci illərdə ABŞ-da (eyni zamanda, Meksika və Kanadada) Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, 2006–2019-cu illərdə isə Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini olmuşdur.

Azərbaycan Respublikasının «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. – 8, 11, 19.

**20. Böyük Britaniya, Böyük Britaniya və Şimali İrlandiya Birlişmiş Krallığı** – Qərbi Avropada dövlət. Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km<sup>2</sup>, əhalisi 65,6 milyon nəfərdir. İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 8, 11, 297, 302.

**21. Türk Dövlətləri Təşkilatı, T ü r k d i l l i D ö v l e t l e r i n Ə mək d a ş lı q Ş u r a sı** – 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxistan, Qırğızistan və Türkiyə arasında qurulmuş beynəlxalq təşkilat. 14 sen-

---

tyabr 2019-cu ildə Özbəkistan quruma üzv olmuşdur. – 9, 10, 146, 296.

**22. NATO** (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vansinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka və İslandiyanın imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldılqdan (1991) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə tərəfdaşlıq» Proqramına qoşulmuşdur. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldə yerləşir. – 10, 156.

**23. İslam Əməkdaşlıq Təşkilatı (İƏT)** – müsəlman ölkələrinin çoxunu birləşdirən təşkilat. 1969–2011-ci illərdə İslam Konfransi Təşkilatı adlanırdı. Nizamnaməsinə görə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv dövlətlər arasında əməkdaşlığıga yönəlmışdır. İqamətgahı Ciddədə yerləşir. Azərbaycan 1991-ci ildən İƏT-in üzvüdür. – 11.

**24. «Cənub Qaz Dəhlizi»** – Azərbaycanda hasil olunan enerjidaşıyıcılarını Gürcüstan və Türkiyə vasitəsi-

lə qərb bazarlarına nəql edir. – 11, 15, 16, 134, 297, 317, 318.

**25. Avropa İttifaqı (Aİ)** – Avropa dövlətlərinin ən iri integrasiya birlüyü. Avropa İttifaqına 27 dövlət daxildir.

Avropa İttifaqının yaradılması haqqında müqavilə 1993-cü ildə Maastrichtdə imzalanmışdır. Aİ azadlıq, demokratiya, insan hüquqları və azadlıqlarına hörmət, həmçinin hüququn aliliyi prinsiplərinə – üzv dövlətlər üçün ümumi olan prinsiplərə əsaslanır.

Aİ Avropada iqtisadi integrasiyanın daha da inkişaf etmiş formasıdır. İqtisadi və valyuta ittifaqı 1999-cu ildən fəaliyyətə başlamış və vahid valyuta – avro dövriyyəyə buraxılmışdır. Aİ üzvləri yalnız Avropa dövlətləri ola bilər. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasetinin əsas istiqamətlərindəndir. Təşkilatın mənzil-qərargahı Brüsseldə yerləşir. – 11, 12, 106, 133, 135–137, 156, 177, 178, 182, 184, 188, 192, 196, 197, 208.

**26. Ukrayna** – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 603,5 min km<sup>2</sup>, əhalisi 42,4 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Radadır. Paytaxtı Kiyev şəhəridir. – 12, 182.

**27. Avropa İnvestisiya Bankı** – maliyyə qurumu olaraq, 1958-ci ildə Roma Anlaşması ilə birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı məliyyələşdirmək məqsədilə qurulmuşdur. Avropa

İnvestisiya Bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir.

Bankın üzvləri Avropa Birliyi üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB-in ən əsas hədəfi Avropa Birliyinin taraz inkişafına kömək etməkdir. Bununla yanaşı, Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətrafin qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına, sənaye və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmış layihələri maliyyə ilə təmin edir. Avropa İnvestisiya Bankı Avropa Birliyinin bankıdır və Avropa İttifaqının üzv dövlətlərinə məxsusdur. Onun rolu Avropa Birliyinin məqsədlərinə xidmət edən layihələri maliyyələşdirməkdir. – 12.

**28. Avropa Komissiyası (AK)** – Avropa İttifaqının (Aİ) dövlət strukturundan üstün siyasi institutlarından biri, ümumi idarəetmə orqanı. 1958-ci ildə Avropa iqtisadi integrasiya təşkilatları çərçivəsində yaradılmışdır.

Komissiya Avropa komissarlarından, sədrdən, sədrin 2 müavinindən və üzvlərdən ibarətdir. Avropa İttifaqına hər bir üzv dövlət Avropa Komissiyasında 1 yerə malikdir.

Avropa Komissiyasının hazırladığı aktların və qərarların layihələri kitab formasında dərc olunur və geniş müzakirəyə təqdim edilir. Avropa Komissiyası Avropa İttifaqının büdcə layihəsini hazırlayır və onun yerinə yetirilməsini təmin edir. – 12, 13, 134, 184, 191, 192.

**29. «Şahdəniz» yatağı** – Xəzərin Azərbaycan sektorunda yerləşən dünyanın ən iri qaz-kondensat yataqlarından biri. 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. 1999-cu ilin iyunundan bu günə ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton qaz-kondensatdan ibarət olan nəhəng «Şahdəniz» yatağının kəşf edilməsi və «Şahdəniz» qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdır. – 13.

**30. «Azəri-Çıraq-Günəşli»** – Xəzərin Azərbaycan sektorunda ən iri neft yataqları bloku. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataqlar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti adından *b.p* şirkəti tərəfindən işlənilir. – 13.

**31. SOCAR, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS)** – Azərbaycan Respublikası ərazisində neft sərvətlərindən istifadəni vahid siyaset əsasında həyata keçirən, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirən, yanacaq-enerji kompleksinin inkişafını təmin edən şirkət. Respublikanın bütün ərazisində (quru və dənizdə) neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsi, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. 1992-ci ildə «Azərneft» Dövlət Konserninin və «Azərneftkimya» İstehsalat Birliyinin bazasında yaradılmışdır. ARDNS Azərbaycan Respublikasının təmsilçisi ki-

mi, dünyanın tanınmış neft şirkətləri ilə «Hasilatın Pay Bölgüsü» Sazişi üzrə 30-a qədər neft müqaviləsi imzalamışdır.

ARDNŞ 2008-ci ildən mühasibat hesablarının beynəlxalq standartlarına keçmişdir. – 13, 132, 154.

**32. bp** – dünyanın ən iri neft şirkətlərindən biri. 1909-cu ildən bir çox ölkələrdə neftin kəşfiyyatı, çıxarılması, emalı və satışı ilə məşğuldur. 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. – 13, 14, 39.

**33. TAP**, Trans-Adriatik boru kəməri – Azərbaycan qazını Yunanistandan Albaniyaya, oradan Adriatik dənizindən keçərək İtaliyaya, daha sonra qərbi Avropaya nəql edən boru kəməri. – 14, 318, 319.

**34. TANAP**, Trans-Anadolu qaz boru kəməri – Kəmər 2018-ci ildə istifadəyə verilmişdir. Kəmərin uzunluğu 2000 km-dir. Borudan ildə təxminən 16 milyard m<sup>3</sup> qaz ötürülməsi nəzərdə tutulur. Qaz Türkiyə – Bolqarıstan və Türkiyə – Yunanistan sərhədindən Avropa ölkələrinə nəql edilir. – 14, 318.

**35. Rumuniya** – cənub-şərqi Mərkəzi Avropada dövlət. Dövlət başçısı Prezident, qanunverici orqan isə iki-palatalı parlamentdir. Ərazisi 238,3 min km<sup>2</sup>, əhalisinin sayı 19,4 milyon nəfərdir. Paytaxtı Buxarest şəhəridir. – 14, 148, 154.

**36. Yunanistan**, Yunanistan Respublikası – Cənubi Avropada dövlət. Sahəsi 132 min km<sup>2</sup>,

əhalisi 10,7 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Afina şəhəridir. – 14, 302.

**37. İtalya, İ t a l i y a R e s p u b l i k a s i – Avropanın cənubunda dövlət. Ərazisine Alp dağlarının qərb yamacları, Padan düzənliyi, Apennin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 301,3 min km<sup>2</sup>, əhalisi 61 milyon nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Dövlət başçısı Prezidentdir. Paytaxtı Roma şəhəridir. – 14, 46, 127, 154, 158, 159.**

**38. Bolqarıstan, B o l q a r i s t a n R e s p u b l i k a s i – Cənubi Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 110,9 min km<sup>2</sup>, əhalisi 7 milyon nəfərdir. İnzibati cəhətdən 9 vilayətə bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 14, 154, 302.**

**39. Albaniya, A l b a n i y a R e s p u b l i k a s i – Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və Ion dənizləri sahilində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanistan ilə həmsərhəddir. Ərazisi 28,7 min km<sup>2</sup>, əhalisi 2,8 milyon nəfərdir.**

Albaniya unitar-parlamentar konsitutsional respublikadır. Paytaxtı Tirana şəhəridir. – 14.

**40. Slovakiya, Slovakiya Respublikası –** Mərkəzi Avropada dövlət. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı Bratislava şəhəridir. Ümumi sahəsi 49 min km<sup>2</sup>, əhalisinin sayı 5,4 milyon nəfərdir. Slovakiya parlament respublikasıdır. – 15, 154–156.

**41. Türkmənistan –** Orta Asiyanın cənub-qərbində dövlət. Sahəsi 491,2 min km<sup>2</sup>, əhalisi 6 milyon nəfərdir. İnzibati ərazisi 5 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Aşqabad şəhəridir. – 15, 118.

**42. Qazaxıstan, Kazakistan Respublikası –** Avrasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2,7 milyon km<sup>2</sup>, əhalisi 18,5 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Astana şəhəridir. – 15, 118, 153, 294–296.

**43. Amerika Birləşmiş Ştatları (ABŞ) –** Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Sahəsi 9,5 milyon km<sup>2</sup>, əhalisi 327,6 milyon nəfərdir. İnzibati cəhətdən 50 ştat və Kolumbiya federal paytaxt dairəsinə bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı Prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 15, 19, 158, 159, 310, 319.

**44. Şavkat Mirziyoyev** (d.1957) – Özbəkistanın dövlət və siyasi xadimi. 2003–2006-cı illərdə Özbəkistan Respublikasının Baş Naziri olmuşdur. 2016-cı ildən Özbəkistan Respublikasının Prezidentidir. – 18, 19, 143, 144, 211.

**45. Laçın** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1835 km<sup>2</sup>, əhalisi 79,9 min nəfərdir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. – 21, 33, 34, 98, 99, 107, 119, 213, 216, 218–220, 231, 242–244, 248–259, 261–266, 269–272, 275–281, 283–286.

**46. Mehriban Əliyeva, M e h r i b a n A r i f q ızı** (d.1964) – ictimai və siyasi xadim, fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirmiştir. 1988–92-ci illərdə akademik M.Krasnovun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondunu yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli mədəniyyətimizin inkişafı, təbliği, tanınması üçün xeyli işlər görmüşdür. 1996-ci ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təb-

liğ etmək üçün 3 dildə – Azərbaycan, rus və ingilis dil-lərində çıxan «Azərbaycan–İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmış Heydər Əliyev Fonduna başçılıq edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə aksiyaları şəkər, talasse-miya və anemiya xəstəliklərindən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunur.

Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz işlərinə görə UNESCO və İSESCO-nun Xoşməramlı səfiri seçilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005–2017-ci illərdə isə Milli Məclisin üzvü olmuşdur. Mehriban Əliyeva ölkəmizdə təhsil sisteminin inkişafına, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri olmuş, oyunların yüksək səviyyədə keçirilməsində müstəsna xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 21, 38, 51, 53–56, 59, 63, 74, 75, 80, 88, 90, 91, 112–116, 121, 125, 127, 128, 130, 131, 161, 173–175, 186, 198–200, 278, 298, 299, 301, 303, 304, 315.

**47. Qubadlı** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Qubadlı şəhəridir. 14 mart 1933-cü ildə yaradılmışdır. Ərazisi 802 km<sup>2</sup>, əhalisi 40,2 min nəfərdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 23–30, 37, 61, 107, 254, 255.

**48. Cəbrayıł** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 km<sup>2</sup>, əhalisi 80,8 min nəfərdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 23, 30, 39, 41, 48, 49, 59, 60, 61, 107, 255.

**49. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları** – 7 iyul 2021-ci ildə Azərbaycan Prezidentinin «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanına əsasən yaradılmışdır. Qarabağ iqtisadi rayonuna Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonları, yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonuna isə işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıł, Laçın və Kəlbəcər rayonları daxil edilmişdir. – 23, 37, 39, 42, 75, 122, 231, 250, 255, 257, 262, 281, 286, 317.

**50. Baba Rzayev, B a b a H ü s e y n a ġ a o ġ l u** (d.1957) – Əməkdar mühəndis. 2006–2015-ci illərdə «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin,

2015–2018-ci illərdə «Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. 2018-ci ildən «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin Prezidentidir. – 32, 240, 248.

**51. «Azərenerji»** – dövlət şirkəti. Elektrik sistemləri avadanlıqlarının texniki istismarı, elektrik enerjisinin ötürülməsi, bölgündürülməsi, generasiya güclərinin və şəbəkələrinin planlaşdırılması və inkişaf məsələlərini həll edir. – 32–34, 38, 39, 40, 240, 242, 248, 250, 254, 256.

**52. Kəlbəcər** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 3050 km<sup>2</sup>, əhalisi 93 min nəfərdir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanata əsasən, 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılan Kəlbəcər rayonu 25 noyabrda Azərbaycana təhvil verildi. Məğlubiyyətlə barışa bilməyən ermənilər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişlər. – 33, 34, 99, 107, 238, 239–249, 255, 263–266, 269, 270, 286.

**53. Ramin Quluzadə, Ramin Namiq oğlu** (d.1977) – iqtisadçı. 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda, 2015–2016-ci illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini, 2016–2017-ci illərdə isə Azərbaycan

Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifələrində çalışıb. 2017–2021-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri olmuşdur. 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdiridir. Azərbaycan Respublikasının «Tərəqqi» medalı ilə təltif edilmişdir. – 34.

**54. Xudafərin körpüsü** – Azərbaycan və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ərazisində yerləşən, Araz çayı üzərində salınmış köprü. Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Ermənistan silahlı qüvvələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsü üzərində 18 oktyabr 2020-ci ildə Azərbaycan bayrağı ucaldıldı. – 37.

**55. Naxçıvan Muxtar Respublikası** (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci ildən isə Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Sahəsi 5,5 min km<sup>2</sup>, əhalisi 440 min nəfərdir. Həzirdə 7 inzibati rayonu (Babək, Culfa, Ordubad, Sədə-

rək, Şahbuz, Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi vardır. – 39, 159, 213.

**56. Mikayıl Cabbarov**, M i k a y ı l Ç i n g i z o ğ l u (d.1976) – hüquqşunas-iqtisadçı. 2004–2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkışaf nazirinin müavini, 2013–2017-ci illərdə Azərbaycan Respublikasının Təhsil naziri, 2017–2019-cu illərdə isə Vergilər naziri olmuşdur. 23 oktyabr 2019-cu ildən Azərbaycan Respublikasının İqtisadiyyat naziridir. – 41, 115, 194, 195.

**57. Dünya İqtisadi Forumu**, D a v o s İ q t i s a d i F o r u m u (DİF) – İsveçrənin kurort şəhəri Davosda keçirilən forum. 1971-ci ildə yaradılmışdır. Ötən əsrin 70-ci illərinin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 27–31 yanvar 1995-ci ildə ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan

Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunmuş görüş keçirilib və ulu öndər Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. – 45, 183, 190.

**58. Mehdi Mehdiyadə**, M e h d i M e m m e d o ğ l u (1903–1984) – pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor. 1952–54, 1960–80-ci illərdə Azərbaycan SSR Xalq Maarif naziri. – 49.

**59. Ağoğlan (Hadrut)** – Azərbaycan Respublikasının Xocavənd rayonu inzibati ərazi dairəsində qəsəbə. Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir.

9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmişdir. – 53, 55–60, 64–69, 71, 72, 107.

**60. Saleh Məmmədov**, S a l e h Ə r ş a d o ğ l u (d.1958) – Əməkdar mühəndis. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədridir. Azərbaycan Respublikasının «Tərəqqi» medallı və «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 60, 74, 243.

**61. Serbiya, S e r b i y a R e s p u b l i k a s i –** Cənub-Şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində dövlət. Sahəsi 88 min km<sup>2</sup>, əhalisi 7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Skupşinadır. Paytaxtı Belqrاد şəhəridir. – 73.

**62. Aleksandr Vuçiç (d.1970) –** Serbiyanın dövlət və siyasi xadimi. 2017-ci ildən Serbiya Respublikasının Prezidentidir. – 73.

**63. «Twitter»** – onlayn sosial şəbəkə xidməti. «Twitter» 2006-ci ildə San-Fransiskoda yaradılmışdır. Əsas server ofisləri Nyu York, Boston və San-Antonio şəhərlərində yerləşir. – 79, 92.

**64. İkinci dünya müharibəsi (1939–1945) –** Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanılmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibəyə başladı. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıtdı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini tutdu. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) Al-

manıyanın danışıqsız təslim olması haqqında akt imzalandı.

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla da İkinci dünya müharibəsi başa çatdı. İkinci dünya müharibəsində 62 ölkə iştirak etmişdi. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağılımışdı. – 79.

**65. Mustafa Kamal Atatürk, Q a z i M u s t a f a K a m a l** (1881–1938) – Türkiyənin dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk Prezidenti (1923–1938).

Atatürk 1919-cu ildə «Kamalçılar hərəkatı»na – milli azadlıq hərəkatına başçılıq etmişdir. 1920-ci ildə Atatürk Ankarada yeni parlament – Türkiyə Büyük Millət Məclisini (TBMM) yaratdı, məclisin və təşkil edilən hökumətin sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və «Qazi» fəxri adını vermişdir. 1922-ci ildə Atatürkün komandanlığı ilə Türk Ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə azad etdi.

Atatürk soyadı ona 1934-cü ildə TBMM tərəfin-dən verilmişdir. – 84.

**66. Molla Pənah Vaqif, P ə n a h M e h d i a ğ a o ğ l u** (1717) – XVIII əsr Azərbaycan şairi, məşhur ictimai və siyasi xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri. Vaqif lirikasının əsas xüsusiyyətləri millilik, xəlqilik, realizm, sadəlik və

nikbinlikdir. Vaqif yaradıcılığında «Badi-səba, bir xəbər ver könlümə», «Namə gedər olsan yarın kuyinə», «Bayram oldu», «Gözlərin cəlladdır, baxışın yağı», «Durnalar», «Heyran olmuşam» və s. şeirləri xüsusi yer tutur. 12 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. – 86, 90, 127.

**67. Pənah xan, Pənahəli xan (1693–1763)** Qarabağ xanlığının yaradıcısı və birinci hakimi. Cavanşir xanları sülaləsinin əsasını qoymuşdur. – 86.

**68. Heydər Əliyev Fondu** – qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fonduun prezidenti UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Fondu yaradılmasında məqsəd ümummilli lider Heydər Əliyevin xatırəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini eks etdirmək, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima aşılamaq olmuşdur.

Fondu prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Fondu işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondu nəzdində Ekspert Şurası və digər qurumlar fəaliyyət göstərir. – 87, 88, 90, 112, 113, 121, 127, 128.

**69. Mir Möhsün Nəvvab Qarabağı** (1833–1918) – Şuşa şəhərində yaşayıb yaratmış şair, rəssam, astronom, ədəbiyyatşunas, nəqqas, tarixçi, xəttat və müsiqisünas-alim. – 87, 88, 125, 126.

**70. Üzeyir Hacıbəyli**, Üzeyir Hacıbəyli (1885–1948) – dahi Azərbaycan bəstəkarı, müsiqisünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan professional müsiqi sənəti və milli operasının, həmçinin şərqdə ilk operanın banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. – 90, 117.

**71. 1990-cı il 20 Yanvar hadisələri** – 1990-cı ilin yanvarında Azərbaycanda faciə baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Sovet ordusunun bu kütləvi zorakılıq aktı nəticəsində 131 nəfər öldürilmiş, 744 nəfər yaralanmış, yüzlərlə adam qanunsuz həbs edilmiş və itkin düşmüş, dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymışdır. 1990-cı ilin qanlı yanvari Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının qanı ilə yazılmış şərəfli səhifə oldu. – 95.

**72. Azərbaycan Xalq Cümhuriyyəti** – Müsəlman Şərqində ilk dəfə dünyəvi, demokratik respublikanın əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış,

1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr–1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli Fərmanı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də «Azərbaycan vətəndaşlığı haqqında» Qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadrlar hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100 gənc Avropanın müxtəlif təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadlılığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı–Batum neft kəməri bərpa edildi. – 97.

**73. Yeni Azərbaycan Partiyası (YAP)** – Azərbaycanda ən kütləvi siyasi partiya. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilib. 81 rayon və 5000-ə yaxın ilkin partiya təşkilatı vardır. Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət göstərir. Üzvlərinin sayına görə parlamentdə çoxluq

təşkil edir. Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçirilməsində fəal iştirak edir. YAP-in təsis konfransında (1992) ümummilli lider Heydər Əliyev yekdilliklə partianın sədri seçilmişdir. 2005-ci ilin mart ayından isə YAP-in sədri Prezident İlham Əliyevdir. – 97, 98.

**74. «Əsrin müqaviləsi»** – 1994-cü il sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 100, 101.

**75. «Qoşulmama Hərəkatı»** – özlərini heç bir bloka tərəfdar olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda birləşdikləri blok. 1961-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Cakartadadır. Azərbaycan Respublikası 25–26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Bakı Sammiti ilə Hərəkata sədrlik 2019–2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. – 106, 141, 145, 150, 163, 166, 167, 169, 170, 214, 233.

**76. İkinci Qarabağ müharibəsi** – Azərbaycan Silahlı Qüvvələri və Ermənistən silahlı qüvvələri ara-

sında atəşkəsdən sonra müşahidə olunan ən gərgin döyüşlər. Tarixə «Vətən müharibəsi», «Dəmir Yumruq» əməliyyatı kimi daxil olan döyüşlər Azərbaycanın inamlı qələbəsi ilə başa çatmışdır. Qarşıdurular 27 sentyabr 2020-ci il səhər saatlarında başlamışdır. Rusyanın vasitəciliyi ilə həm Ermənistən, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistən silahlı qüvvələri atəşkəsi yenidən pozmuşdur. Döyüşlər zamanı Azərbaycan Ordu-su Müzəffər Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə işğal altındakı torpaqlar uğrunda qəhrəmancasına mübarizə aparmış və qələbə qazanmışdır. 44 günlük müharibə ərzində 4 oktyabrda Cəbrayıł, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda isə Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi ilə Ermənistən silahlı qüvvələrinə ciddi zərbə vurulmuş, bununla da məğlubiyyətə məcbur edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistənın baş naziri arasında imzalanmış müqaviləyə əsasən, 10 noyabr 2020-ci il tarixinə Bakı vaxtı ilə saat 00:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabr 2020-ci il tarixinədək Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması razılışdırılmışdır. Bu müqaviləyə əsasən, işğal altındakı digər ərazilər Azərbaycana qaytarılmış, döyüşlər Azərbaycan tərəfinin inamlı qələbəsi ilə başa çatmışdır. – 106, 109, 110, 120, 231, 266–272, 274.

**77. Ağdam** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ağdam şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1150 \text{ km}^2$ , əhalisi 202,2 min nəfərdir. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat əsasən, 2020-ci il noyabrın 20-də Ağdam yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Ermənistan silahlı qüvvələri Ağdamı boşaldıb Azərbaycan Respublikasına təhvil vermişdir. – 107, 123, 270, 286.

**78. Suqovuşan** – Azərbaycan Respublikası Tərtər rayonu Çaylı kənd inzibati ərazi dairəsində kənd. Suqovuşan ilk dəfə 1991–92-ci illərdə Azərbaycan Ordu-su tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında isə yenidən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır. – 107.

**79. Natəvan, Xurşidbanu xan qızı** (1832–1897) – tanınmış Azərbaycan şairəsi. Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsidir. «Xan qızı» adı ilə tanınmışdır. Əsərləri dərin səmimiyyəti, incəlirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şeirlərində təkrir, qoşa qafiyə, rədif, məcaz və s. bədii

vasitələri məharətlə işlətmişdir. O həm də istedadlı rəssam olmuşdur. – 112, 123, 124.

**80. Xan Şuşinski, İsfəndiyar Aslan oğlu Cavanşir** (1901–1979) – xanəndə, Azərbaycan SSRİ Xalq artisti. «Kürd-Şahnaz» muğamını heyrətamız bir tərzdə ifa etdiyinə görə müəllimi ona «Xan Şuşinski» adını vermişdir. Xan Şuşinski əsl yaradıcı sənətkar kimi, milli musiqi xəzinəsini yeni mahnilarla zənginləşdirmişdir. Bu baxımdan onun «Qəmərim», «Şuşanın dağları» mahniları dillər əzbəri olmuşdur. – 112, 123, 124.

**81. Yuxarı Gövhər ağa məscidi** – Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. – 113.

**82. Macarıstan** – Mərkəzi Avropada dövlət. Sahəsi 93 min km<sup>2</sup>, əhalisi 9,6 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı Dövlət Şurasıdır. Paytaxtı Budapeşt şəhəridir. – 118, 148, 154.

**83. Səttar Bəhlulzadə, Səttar Bəhlül oğlu** (1909–1974) – görkəmlı Azərbaycan rəssamı, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq rəssamı,

Azərbaycan Respublikası Dövlət mükafatı laureatı. Yaradıcılığa «Kommunist» qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlamışdır. Onun əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət motivləri başlıca yer tutur. Azərbaycanın səfali guşələri onun lirik mənzərələrində real əksini tapmışdır. S.Bəhlulzadənin mənzərələrində poetik əhval-ruhiyyə və kompozisiya quruluşu, işlətdiyi boyalarda isə kolorit gözəlliyi çox güclüdür. Əsərlərində real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirir. Mənzərələrinin koloritində açıq rənglərin vəhdəti əsas yer tutur. – 118.

**84. «Xarıbülbül» festivalı** – 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. «Xarıbülbül» beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskiyin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Dağlıq Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işgal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Şuşa şəhəri Ermənistən işgalindən azad olunduqdan sonra festivalın keçirilməsi bərpa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və «Xarıbülbül» festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-ündə Şuşa şəhərində yenidən «Xarıbülbül» festivalı keçirilmişdir. – 123.

**85. Zərifə xanım Əliyeva, Zərifə Əziz qızı** (1923–1985) – görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli EA-nın akademiki, Rusiya Tibb EA-nın akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologianın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Həmçinin yüksəkxitəslü səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb EA-nın M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. – 131.

**86. Əziz Əliyev, Əziz Məmməd Kərim oğlu** (1897–1962) – görkəmli dövlət və siyasi xadim, səhiyyə təşkilatçısı. Tibb elmləri doktoru, professor. Müxtəlif illərdə Azərbaycan Klinik İnstitutunun direktoru, Bakı Səhiyyə şöbəsinin müdürü, Azərbaycan Xalq Səhiyyə komissarının müavini və Xalq

Səhiyyə komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP MK-nın katibi, Dağıstan MSSR Vilayət Komitəsinin Birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin Birinci müavini, Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyə İnstitutunun direktoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifələrində çalışmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin üzvü olmuşdur. – 131.

**87. Tamerlan Əliyev**, T a m e r l a n Ə z i z o ğ l u (1921–1997) – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi. Dövlət mükafatı laureati, tibb elmləri doktoru, professor. 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur. – 131.

**88. Şarl Mişel** (d.1975) – belçikalı siyasetçi. 2014–2019-cu illərdə Belçikanın Baş Naziri olmuşdur. 2019-cu ildən Avropa İttifaqı Şurasının Prezidentidir. – 133, 136, 137, 197, 208.

**89. Rəcəb Tayyib Ərdoğan** (d.1954) – Türkiyənin siyasi və dövlət xadimi. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. 1994-cü ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olmuşdur. Ədalət və İnkişaf Partiyasının lideridir.

2002-ci ildə keçirilən növbədənkənar seçimlər nəticəsində Ədalət və İnkışaf Partiyası təkbaşına hakimiyyətə gəlmək imkanı əldə etdi və Rəcəb Tayyib Ərdoğan TBMM-də Türkiyənin Baş Naziri, 2014-cü ilin sentyabrında, 2018-ci ilin aprelində, 2023-cü ilin mayında yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 138, 288–290.

**90. Bəhreyn, Bəhreyn Krallığı** – Fars körfəzində yerləşən ada dövlət. Ümumi sahəsi 780 km<sup>2</sup>, əhalisinin sayı 1,4 milyon nəfərdir. Bəhreyn konstitusiyalı monarxiyadır. Qanunverici hakimiyyət Əmirə və bir palatalı Milli Məclisə məxsusdur. Paytaxtı Manama şəhəridir. – 140.

**91. Misir, Misir Ərəb Respublikası** – Afrikanın şimal-şərqində və Asiyadan Sinay yarımadasında dövlət. Sahəsi 1 milyon km<sup>2</sup>, əhalisi 100 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Qahirə şəhəridir. – 149, 150.

**92. Əbdül Fəttah əs-Sisi** (d.1954) – Misirin dövlət və siyasi xadimi. 2014-cü ildən Misir Ərəb Respublikasının Prezidentidir. – 149.

**93. İordaniya, İordaniya Həsimilər Krallığı** – Qərbi Asiyada dövlət. Sahəsi 92,3 min km<sup>2</sup>, əhalisi 10,1 milyon nəfərdir. İnzibati ərazisi 8 əyalətə bölünür. Dövlət başçısı Kral, qanunverici or-

qanı ikipalatalı parlamentdir. Paytaxtı Əmman şəhəridir. – 151, 152, 235.

**94. Kasım-Jomart Tokayev** (d.1953) – Qazaxıstanın dövlət və siyasi xadimi. 2013–2019-cu illərdə Qazaxıstan Senatının Sədri olmuşdur. 2019-cu ildən Qazaxıstan Respublikasının Prezidentidir. – 153.

**95. Gəncə** – Azərbaycan Respublikasında əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhər. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərqində, Gəncə-Qazax düzənliyində yerləşir. Sahəsi  $173 \text{ km}^2$ , əhalisi 360,4 min nəfərdir. – 161.

**96. COVID-19** – koronavirus pandemiyası. 2019-cu ilin ortalarında Çinin mərkəzi Hubey əyalətində yerli sakinlərdə naməlum mənşəli virusun yayılması ilə başlanan xəstəlik. – 165.

**97. Hindistan, Hindistan Respublikası** – Cənubi Asiyada dövlət. Ümumi sahəsi isə 3,2 milyon  $\text{km}^2$ , əhalisinin sayı 1,4 milyard nəfərdir. Hindistan Federativ parlamentli respublikadır. Paytaxtı Yeni Dehli şəhəridir. – 167, 168, 170.

**98. Litva, Lituanya Respublikası** – Avropana, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqedə Belarus, cənub-qərbdə Polşa və Rusyanın Kalininqrad bölgəsilə həmsərhəddir. Ərazisi 65 min  $\text{km}^2$ , əhalisi 2,8 milyon nəfərdir. Öl-

kəni Prezident idarə edir. Paytaxtı Vilnus şəhəridir. – 173–190, 192–194, 196–200.

**99. Muxtar Babayev, Müxtər Babayev, Muxtar Babayev**, M u x t a r B a h a d u r o ğ - 1 u (d.1967) – diplomat. 2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziridir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni və «Tərəqqi» medali ilə təltif edilmişdir. – 179.

**100. Kamran Əliyev, Kamran Əliyev, Kamran Əliyev**, K a m r a n B a y r a m o ğ - 1 u (d.1965) – hüquqşünas, I dərəcəli Dövlət Ədliyyə müşaviri. 2014–2020-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur. 1 may 2020-ci ildən Azərbaycan Respublikasının Baş prokurorudur. Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir. – 180.

**101. «Şərqi Tərəfdaşlığı» Programı** – Avropa İttifaqının üzv ölkələri Polşa və İsveçin MDB-yə daxil olan Azərbaycan, Gürcüstan, Ermənistən, Moldova, Belarus və Ukrayna ilə qonşuluq siyasəti çərçivəsində münasibətlərin yaxşılaşdırılmasına aid layihə. – 182, 196.

**102. Mərkəzi Bank, Milli Bank (AMB)** – Azərbaycan Respublikasının mərkəzi bankıdır. Onun əsas vəzifəsi qiymət sabitliyinin təmin edilməsi, xarici valyutalara nisbətən milli valyutanın kursunun möhkəmləndirilməsi, həmçinin ölkə bank sisteminin sabitliyinin qorunmasıdır. AMB valyuta tənzimləməsi və nəzarətini həyata keçirir, xarici dövlətlərlə hesablaşma qaydalarını müəyyən edir, xarici valyuta

ehtiyatlarını idarə edir. AMB həmçinin Azərbaycan Respublikasının tədiyə-hesablama balansının tərtibinə rəhbərlik edir. – 193.

**103. Dövlət Neft Fondu** – 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanılmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanılmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. – 193.

**104. UNESCO** – BMT-nin maarif, elm və mədəniyyət üzrə hökumətlərərəsi təşkilatı. 1945-ci ilin nobabrında yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. Ali orqanı 2 ildən bir çağırılan konfransdır. Katibliyi Parisdə yerləşir. Azərbaycan 1992-ci ildən UNESCO-nun üzvüdür. – 199.

**105. İrakli Qaribaşvili** (d.1982) – Gürcüstanın dövlət və siyasi xadimi. 2013–2015-ci illərdə Gürcüstanın Baş Naziri olmuş, 2021-ci ildə isə yenidən Baş Nazir seçilmişdir. – 201.

**106. Monteneqro** – Cənub-Şərqi Avropada dövlət. Monteneqro Balkan yarımadasında yerləşir. Ümumi sahəsi  $13,8 \text{ km}^2$ , əhalisinin ümumi sayı 630 min nəfərdir. Dövlət quruluşu parlamentli respublikadır. Paytaxtı Podgoritsa şəhəridir. – 205, 206.

**107. ATƏT-in Parlament Assambleyası** – 317 parlamentarisi olan beynəlxalq parlament qrupu. 1990-ci ildə Parisdə yaradılmışdır. Assambleya ildə bir neçə dəfə Milli parlament deputatlarını toplayaraq, ATƏT-lə bağlı məsələləri müzakirə edir. Hər il Assambleya səs çoxluğu ilə sədr seçilir, sədr əsas yiğincaqlarda iştirak və yiğincaqlara sədrlik edir. Assambleyanın 14 daimi əməkdaşı vardır. Mənzil-qərargahı Kopenhagendə yerləşir. – 206, 207.

**108. Vladimir Putin** (d.1952) – 2000–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri, 1998–99-cu illərdə FTX-nin direktoru, 1999–2000 və 2008–2012-ci illərdə Rusiya hökumətinin başçısı olmuş, 2012 və 2018-ci illərdə isə yenidən Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 209–212, 215–220, 222–227, 229.

**109. Kuba, Kuba Respublikası** – Amerikada, Vest-Hinddə dövlət. Sahəsi 110,9 min km<sup>2</sup>, əhalisi 11 milyon nəfərdir. Ali orqanı birpalatalı Milli Assambleyadır. Dövlət başçısı Prezident, hökumət başçısı isə Dövlət Şurasının Sədridir. Paytaxtı Havana şəhəridir. – 211.

**110. Bakı–Tbilisi–Qars** – Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 213.

**111. Birləşmiş Millətlər Təşkilatı (BMT)** – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərar-gahı Nyu Yorkda yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT Nizamnaməsi 1945-ci il iyulun 26-da San Fransisko Konfransında 50 dövlətin nümayəndəsi tərəfin-dən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hazırda BMT-yə 193 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükə-sizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şu-rası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üz-vüdür. – 214, 233.

**112. Emoməli Rəhmon, Emoməli Şərif oğlu** (d.1952) – Tacikistanın dövlət və siyasi xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin Sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 215.

**113. Müstəqil Dövlətlər Birliyi (MDB)** – 1991-ci il dekabrın 8-də Belarusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları saziş əsasında SSRİ da-ğıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yara-dılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə Azərbaycan, Belarús, Ermənistən, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan daxilidir. MDB-nin 1993-cü ildə qəbul edilmiş Nizamna-

məsində aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat sisteminin və rabitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlərarası İqtisadi Sura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 215, 225, 302.

**114. 10 noyabr Bəyanatı** – Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış, 10 noyabr 2020-ci il tarixində Bakı vaxtı ilə saat 00:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin keçmiş Dağlıq Qarabağın ətrafında Ermənistanın nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi haqqında bəyanat. – 216, 218.

**115. Dağıstan,** Dağıstan Respublikası – Rusiya Federasiyasının subyekti. Sahəsi 50,2 min km<sup>2</sup>, əhalisi 3,4 milyon nəfərdir. Dağıstan Respublikası inzibati cəhətdən 42 rayona bölünür. Paytaxtı Mahaçqala şəhəridir. – 224.

**116. Zakir Həsənov,** Zəkir Həsənov (d.1959) – general-polkovnik. 2003–2013-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikasının Müdafiə naziridir. «Azərbaycan Bayrağı», «Rəşadət», «Şöhrət», «Zəfər» ordenləri ilə təltif edilmişdir. – 244.

**117. Emin Əmrullayev,** Emin Əmrullayev (d.1982) – 2015–2020-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdürü, 2020-ci ilin yanvar–iyul aylarında Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru vəzifələrində çalışmışdır. 2020–2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil naziri olmuşdur. 2022-ci ildən Azərbaycan Respublikasının Elm və Təhsil naziridir. – 247.

**118. Fransa,** Fransa Respublikası – Qərbi Avropana dövlət. Sahəsi 643,8 min km<sup>2</sup>, əhalisi 68 milyon nəfərdir. İnzibati cəhətdən 101 departamentə bölünür. Qanunverici orqanı iki palatadan ibarət parlamentdir. İcra hakimiyyəti Prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 275.

**119. Qətər, Qətər Dövləti –** Qərbi Asiyada dövlət. Ümumi sahəsi 11,5 km<sup>2</sup>, əhalisi 2,5 milyon nəfərdir. Qətər konstitusiyalı monarxiyadır. Paytaxtı Doha şəhəridir. – 285.

**120. Rişi Sunak** (d.1980) – Britaniya dövlət və siyasi xadim. 24 oktyabr 2022-ci ildən Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri, 25 oktyabr 2022-ci ildən isə Birləşmiş Krallığın Baş Naziridir. – 297.

**121. Kəmaləddin Heydərov, Kəmaləddin Fət-ta h o ğ l u** (d.1961) – general-polkovnik, 1995–2006-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar naziridir. Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. – 300.

**122. İsrail, İsrail Dövləti** – Yaxın Şərqdə dövlət. Sahəsi 22,1 min km<sup>2</sup>, əhalisi 8,7 milyon nəfərdir. İsrail Dövləti BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli Qərarına əsasən yaradılmışdır. İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı Prezidentdir, onu birpalatalı parlament seçir. Hökumətə geniş səlahiyyəti olan Baş Nazir başçılıq edir. Paytaxtı Yeruşəlim şəhəridir. – 303, 305, 307–315.

**123. İshaq Hersoq** (d.1960) – İsrail siyasetçisi və dövlət xadimi. 2021-ci ildən İsrail Dövlətinin Prezidentidir. – 305–307, 309, 313, 315.

**124. Teymur Musayev, T e y m u r Y u s i f o ğ l u** (d.1970) – siyasetçi, elmlər namizədi. 2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdürü vəzifəsində çalışıb. 23 aprel 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini təyin edilib. 19 yanvar 2022-ci il-dən Azərbaycan Respublikasının Səhiyyə naziridir. – 308.

### Şəxsi adlar göstəricisi

<b>Abakarova Patimat</b>	– 302
<b>Abdullah ibn Hüseyn</b>	– 152
<b>Adamkiye Alma</b>	– 173
<b>Adamkus Valdas</b>	– 173
<b>Ağayev Cavad</b>	– 302
<b>Arbel Moše</b>	– 308
<b>Armonaite Auşrine</b>	– 194
<b>Azima Fərhad</b>	– 15
<b>Babayev Muxtar</b>	– 179, 285
<b>Bax Tomas</b>	– 300, 302
<b>Bayel Alim</b>	– 294, 295
<b>Bədriəliabadi Həmidrza</b>	– 302
<b>Bəhlulzadə Səttar</b>	– 118
<b>Cabbarov Mikayıl</b>	– 41, 115, 194, 195
<b>Cinpin Si</b>	– 7
<b>Curoviç Daniyela</b>	– 205, 206
<b>Çinq Von Ço</b>	– 292, 298–300
<b>Dadaşov Səyyad</b>	– 302
<b>Diaz-Kanel Migel</b>	– 211
<b>Əbdürrəhmanov Nadir</b>	– 118
<b>Əhmədov Əjdər</b>	– 278
<b>Əhmədov Vüqar</b>	– 61, 80
<b>Əkbərova Minayə</b>	– 302
<b>Əl-Asumi Əbdüləhman</b>	– 139, 141, 142
<b>Ələkbərov Anar</b>	– 87, 122
<b>Əl-Gebali Hanaf</b>	– 149, 150

- Əl-Xəlifə Həməd** – 140  
**Əliyev Ələsgər** – 302  
**Əliyev Əziz** – 131  
**Əliyev Heydər** – 5, 17–19, 39, 92–99,  
101–104, 110, 112, 119,  
122, 123, 131, 139, 140,  
143, 147, 151, 152, 154,  
155, 159, 161, 162, 164,  
167, 169, 171, 205, 224,  
225, 232, 258, 265, 292,  
295, 300, 301, 316, 317  
**Əliyev Kamran** – 180  
**Əliyev Tamerlan** – 131  
**Əliyeva Mehriban** – 21, 38, 51, 53–56, 59,  
63, 74, 75, 80, 88, 90,  
91, 112–116, 121, 125,  
127, 128, 130, 131, 161,  
173–175, 186, 198–200,  
278, 298, 299, 301, 303,  
304, 315  
**Əliyeva Zərifə xanım** – 131  
**Əmrullayev Emin** – 247  
**Ərdoğan Rəcəb Tayyib** – 138, 288–290  
**Əsgərov Akif** – 118  
**Əs-Səfadi Əhməd** – 151, 152  
**Əs-Sisi Əbdülfəttah** – 149  
**Əzizova Fəridə** – 302  
**Gentvilas Simonas** – 174, 179  
**Hacıbəyli Üzeyir** – 90, 117  
**Hacıyev Altay** – 118  
**Hacıyev Vahid** – 23, 30, 37

- 
- Hersoq İshaq** – 305–307, 309, 313, 315  
**Hersoq Mixal** – 303, 315  
**Heydərov Kəmaləddin** – 300  
**Heydərov Müşfiq** – 118  
**Həsənxan Mahmud** – 5  
**Həsənov Zakir** – 244  
**Hüseyn ibn Talal** – 152  
**Hüseynov Emin** – 54  
**Xan Şuşinski** – 112, 123, 124  
**Xurşudbanu Natəvan** – 112, 123, 124  
**Kərimli Adil** – 281  
**Kərimov Aydın** – 84, 86, 113  
**Kərimov Xanoğlan** – 302  
**Kollar Boris** – 154, 155  
**Kovari-Binggeli Dunya** – 279  
**Qafarov Eltac** – 302  
**Qaluzin Mixail** – 209  
**Qaribaşvili İraklı** – 201  
**Qasimov Bünyad** – 253  
**Qolts Tomas** – 19  
**Qrunskiene Nida** – 180  
**Quliyev Anar** – 279  
**Lyayen Ursula** – 11, 134  
**Madhusudhan Siridharan** – 167, 168  
**Maqomedov Qaşim** – 302  
**Mapisa-Nqakula Nosivive** – 162, 163  
**Mariatu Yap** – 164, 165  
**Mehdizadə Mehdi** – 49  
**Məcidova Fatimə** – 302  
**Məmmədov Cavanşir** – 118  
**Məmmədov Məcnun** – 158

- 
- Məmmədov Məsim** – 258  
**Məmmədov Saleh** – 60, 74, 243  
**Mianq Nqni Ser** – 292  
**Mikayılov Zaur** – 72, 75  
**Mir Möhsün Qarabağı** – 87, 88, 125, 126  
**Mirziyoyev Şavkat** – 18, 19, 143, 144, 211  
**Mişel Şarl** – 133, 136, 137, 197, 208  
**Molla Pənah Vaqif** – 86, 90, 127  
**Musayev İshaq** – 276, 303, 304  
**Musayev Teymur** – 308  
**Mustafa Kamal Atatürk** – 84  
**Myasnikoviç Mixail** – 157, 222  
**Nağıyev Fuad** – 51  
**Narbayeva Tənzilə** – 143–145  
**Nauseda Gitanas** – 175–177, 179, 181, 183,  
184, 186, 187, 190  
**Nausediene Diana** – 175, 186  
**Navitskiene Monika** – 179  
**Nichar İləyda** – 8  
**Nikolson Emma** – 297  
**Osmanova Səmərrux** – 302  
**Papuaşvili Şalva** – 147, 148  
**Paşayev Hafiz** – 8, 11, 19  
**Pənahəli xan** – 86  
**Putin Vladimir** – 209–212, 215–220, 222–  
227, 229  
**Pyatt Cefri** – 319  
**Rəhmanzadə Maral** – 118  
**Rəhmon Emoməli** – 215  
**Riçi Maykl** – 11  
**Rzayev Baba** – 32, 240, 248

- 
- Rzayev Rövşən** – 21, 238, 256  
**Sadiqov Elbrus** – 276, 277  
**Sadiqov Sadiq** – 66  
**Sederfelt Marqareta** – 207  
**Simson Kadri** – 15  
**Sultanov Xosrov** – 259  
**Sunak Rişi** – 297  
**Süleymanov Taleh** – 302  
**Şafoyev Sodiq** – 17  
**Şevçoviç Maroş** – 134  
**Şimonite İnqrida** – 196  
**Terraz Nikolas** – 132  
**Tokayev Kasım-Jomart** – 153  
**Vəliyev Qadir** – 278  
**Vuçic Aleksandr** – 73  
**Zevde Sahle-Vork** – 237  
**Zurabişvili Salome** – 203

## Coğrafi adlar göstəricisi

- Ağalaruşağı** – 250
- Ağalı** – 29, 107, 263
- Ağbənd** – 74
- Ağbulaq** – 34
- Ağcabədi** – 269
- Ağoğlan (*Hadrut*)** – 53, 55–60, 64–69, 71, 72, 107
- Alaqurşaq** – 28
- Albaniya** – 14
- Amerika Birleşmiş Ştatları** – 15, 19, 158, 159, 310, 319
- Asiya** – 5, 16, 103, 314
- Aşağı Vəng** – 34
- Avrasiya** – 6, 20, 103, 185
- Avropa** – 12–15, 38, 39, 45, 47, 103, 141, 184, 189, 191–193, 199, 213, 275, 302, 314
- Belarus** – 159
- Belçika** – 133
- Belqrad** – 73
- Bəhreyn** – 140
- Bolqaristan** – 14, 154, 302
- Böyük Britaniya** – 8, 11, 297, 302
- Brüssel** – 134, 136, 137, 208, 274
- Cahangirbəyli** – 36, 37

- 
- Cəbrayıl** – 23, 30, 39, 41, 48, 49,  
59, 60, 61, 107, 255
- Cənubi Afrika Respublikası** – 162, 163
- Cənubi Qafqaz** – 194, 197, 208
- Çapand** – 50
- Çexiya** – 159
- Çin** – 5, 6, 8, 302
- Dağıstan** – 224
- Danimarka** – 302
- Daşaltı** – 75
- Daşkənd** – 18
- Davos** – 45, 183, 190
- Dəcəl** – 48
- Dondarlı** – 25
- Efiopiya** – 237
- Əhmədbəyli** – 74, 75
- Fələstin** – 140
- Fransa** – 275
- Fuğanlı** – 50
- Füzuli** – 7, 51–53, 60, 63–69, 74,  
75, 107, 119, 144, 213,  
255, 286
- Gəncə** – 161
- Göygöl** – 244
- Güləbird** – 21, 22, 254, 255
- Gürcüstan** – 7, 147, 148, 158, 159,  
201–204, 208
- Hacıqabul** – 74
- Həsənqayalı** – 50
- Həstərxan** – 224
- Hindistan** – 167, 168, 170

- 
- Horadiz** – 74  
**Horovlu** – 49, 50  
**Xankəndi** – 123, 219  
**Xanlıq** – 27  
**Xızı** – 285  
**Xocalı** – 74  
**Xocavənd** – 51–54, 61, 107  
**İordaniya** – 151, 152, 235  
**İran** – 5–8, 314  
**İspaniya** – 302  
**İsrail** – 303, 305, 307–315  
**İstisu** – 243–244  
**İsveçrə** – 279, 302  
**İtaliya** – 14, 46, 127, 154, 158, 159  
**Kahramanmaraş** – 165  
**Kalininqrad** – 197  
**Kazan** – 224  
**Kəlbəcər** – 33, 34, 99, 107, 238,  
239–249, 255, 263–266,  
269, 270, 286  
**Korcabulaq** – 250  
**Kuba** – 211  
**Kurd Mahrızlı** – 29  
**Qafqaz** – 20, 57, 58, 103, 178, 184  
**Qamışlı** – 240, 241  
**Qarabağ** – 5, 19, 52, 60, 96, 103,  
107, 111, 129, 218, 220,  
225, 264, 267, 268, 270–  
273, 275  
**Qarabəyli** – 250  
**Qaraqışlaq** – 34

- 
- Qazaxıstan** – 15, 118, 153,  
294–296
- Qətər** – 285
- Qırğızıstan** – 6, 118
- Qorcu** – 248–251, 255
- Qubadlı** – 23–30, 37, 61,  
107, 254, 255
- Laçın** – 21, 33, 34, 98, 99,  
107, 119, 213, 216,  
218–220, 231,  
242–244, 248–259,  
261–266, 269–272,  
275–281, 283–286
- Litva** – 173–190, 192–194,  
196–200
- Lolabağırlı** – 250
- Lozanna** – 302
- Macaristan** – 118, 148, 154
- Mahmudlu** – 48
- Mahrızlı** – 28
- Mərkəzi Asiya** – 194
- Mirik** – 34
- Misir** – 149, 150
- Montenegro** – 205, 206
- Moskva** – 95, 96, 209–211,  
223–225, 227
- Muğanlı** – 28
- Nadirxanlı** – 34
- Naxçıvan Muxtar Respublikası** – 39, 159, 213
- Naxçıvan** – 6, 10, 19, 39, 96,  
97, 275

- Niderland** – 158, 159  
**Oğuldərə** – 250  
**Özbəkistan** – 6, 15, 17, 18, 118,  
143–146, 211, 215  
**Pakistan** – 5, 6  
**Pirəhmədli** – 63, 64  
**Rio-de-Janeyro** – 293  
**Rumınıya** – 14, 148, 154  
**Rusiya** – 7, 12, 42, 44, 159, 182,  
189, 197, 209–212, 216,  
218–220, 222, 223, 225,  
227–229, 267, 270, 302  
**Safarşa** – 50  
**Seləli** – 29  
**Serbiya** – 73  
**Səudiyyə Ərəbistanı** – 5–7  
**Siyəzən** – 285  
**Slovakiya** – 15, 154–156  
**Sofiya** – 14, 135, 154  
**Suqovuşan** – 107  
**Sumqayıt** – 46  
**Sus** – 263, 271  
**Şabran** – 285  
**Şəlvə** – 251, 252  
**Şıxalıağalı** – 48  
**Şimali Avropa** – 199  
**Şimali Kipr Türk Respublikası** – 9, 11  
**Şri-Lanka** – 158, 159  
**Şuşa** – 5, 17–20, 53, 61, 74–77,  
80–82, 84–86, 89–91, 98,  
107, 109, 110, 112–122,

- 
- Şükürbəyli** 126, 128–130, 155, 255,  
264, 265, 286  
– 48, 59, 255
- Tacikistan** – 215
- Taxtakörpü** – 269
- Talış** – 107, 263
- Toğanah** – 243, 244
- Tuğ** – 51–55
- Tunis** – 159
- Türkiyə** – 6, 7, 10, 38, 39, 42, 118,  
127, 138, 165, 213, 288,  
290, 291
- Ukrayna** – 12, 182
- Vaşinqton** – 208
- Vilnüs** – 174–177, 179, 181, 186,  
187, 190, 196, 198–200
- Yanşaq** – 238, 239
- Yuxarı Vəng** – 34
- Yunanıstan** – 14, 302
- Zabux** – 34, 256, 263, 271
- Zağaaaltı** – 250
- Zallar** – 239, 240
- Zəngəzur** – 5, 6, 42, 102, 103, 104,  
107, 111, 213, 219, 259
- Zəngilan** – 7, 30–37, 61, 107,  
119, 206, 207, 213, 242,  
255, 286
- Zilanhı** – 29

## MÜNDƏRİCAT

ADA UNIVERSİTETİNİN TƏŞKİLATÇILIĞI  
İLƏ ŞUŞADA ÜMUMMİLLİ LİDER HEYDƏR  
ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR  
OLUNMUŞ «BÖYÜK AVRASIYA GEOSİYA-  
SƏTİNİN FORMALAŞMASI: KEÇMİŞDƏN BU  
GÜNƏ VƏ GƏLƏCƏYƏ» MÖVZUSUNDΑ  
KEÇİRİLMİŞ IV BEYNƏLXALQ KONFRANSIN  
DAVAMI

4 may 2023-cü il..... 5

### LAÇIN RAYONUNA SƏFƏR

4 may 2023-cü il..... 21

QUBADLI ŞƏHƏRİNDƏ İLK YAŞAYIŞ  
MƏHƏLLƏSİNİN TƏMƏLQOYMA  
MƏRASİMİ

4 may 2023-cü il..... 23

### ZƏNGİLLANDA KONQRES MƏRKƏZİNİN TIKINTİSİ İLƏ TANIŞLIQ

4 may 2023-cü il..... 30

«ARAZ VADİSİ İQTİSADI ZONASI»  
SƏNAYE PARKINDA «AVTOLİZİNQ  
AZƏRBAYCAN» NIN TIKINTİSİ İLƏ  
TANIŞLIQ VƏ «HOLCİM AZƏRBAYCAN»,

---

**«AZ-TEX-IMPORT», «IMPROTEX QARA-  
BAĞ SƏNAYE KOMPLEKSİ» MÜƏSSİSƏ-  
LƏRİNİN TƏMƏLQOYMA MƏRASİMİ**

*4 may 2023-cü il..... 41*

**CƏBRAYIL RAYONUNUN ŞÜKÜRBƏYLİ  
KƏNDİNİN TƏMƏLQOYMA MƏRASİMİ**

*4 may 2023-cü il..... 48*

**XOCAVƏND VƏ FÜZULİ RAYONLARINA  
SƏFƏR**

*5 may 2023-cü il..... 51*

**SERBİYA RESPUBLİKASININ PREZİ-  
DENTİ ZATİ-ALİLƏRİ CƏNAB  
ALEKSANDR VUÇIĆƏ**

*6 may 2023-cü il..... 73*

**ŞUŞA ŞƏHƏRİNƏ SƏFƏR**

*8 may 2023-cü il..... 74*

**AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN RƏSMİ «TWİTTER»  
HESABINDAN**

*9 may 2023-cü il..... 79*

**ŞUŞADA BİR SIRA AÇILIŞ VƏ  
TƏMƏLQOYMA MƏRASİMLƏRİNDE  
İŞTİRAK**

*9 may 2023-cü il..... 80*

**AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN RƏSMİ «TWİTTER»  
HESABINDAN***10 may 2023-cü il..... 92***ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN  
ANADAN OLMASININ 100 İLLİK  
YUBİLEYİ MÜNASİBƏTİ İLƏ  
AZƏRBAYCAN XALQINA MÜRACİƏT***10 may 2023-cü il..... 93***ŞUŞA ŞƏHƏRİNĐƏ BİR SIRA  
TƏDBİRLƏRDƏ İŞTİRAK***10 may 2023-cü il..... 112***FƏXRİ XİYABANDA ÜMUMMİLLİ  
LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI  
ZİYARƏT***10 may 2023-cü il..... 131***«TOTALENERGIES» ŞİRKƏTİNİN  
KƏŞFİYYAT VƏ HASİLAT ÜZRƏ  
PREZİDENTİ NİKOLAS TERRAZ  
İLƏ GÖRÜŞ***11 may 2023-cü il..... 132***BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏR***13 may 2023-cü il..... 133*

---

**AVROPA KOMİSSİYASININ VİTSE-PREZİDENTİ MAROŞ ŞEFÇOVİÇ İLƏ GÖRÜŞ**

*13 may 2023-cü il..... 134*

**AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL İLƏ GÖRÜŞ**

*14 may 2023-cü il..... 136*

**AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYAN İLƏ GÖRÜŞ**

*14 may 2023-cü il..... 137*

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ**

*15 may 2023-cü il..... 138*

**ƏRƏB PARLAMENTİNİN SƏDRİ ADEL BİN ƏBDÜLRƏHMAN ƏL-ASUMİ İLƏ GÖRÜŞ**

*15 may 2023-cü il..... 139*

**ÖZBƏKİSTAN ALİ MƏCLİSİ SENATININ SƏDRİ TƏNZİLƏ NARBAYEVA İLƏ GÖRÜŞ**

*15 may 2023-cü il..... 143*

**GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ  
ŞALVA PAPUAŞVİLİ İLƏ GÖRÜŞ***15 may 2023-cü il..... 147***MİSİR ƏRƏB RESPUBLİKASI PARLA-  
MENTİNİN NÜMAYƏNDƏLƏR PALA-  
TASININ SƏDRİ HANAF ƏLİ ƏL-GEBALİ  
İLƏ GÖRÜŞ***15 may 2023-cü il..... 149***İORDANIYA HAŞİMİLƏR KRALLIĞI  
PARLAMENTİNİN NÜMAYƏNDƏLƏR  
PALATASININ SƏDRİ ƏHMƏD ƏS-SƏFADİ  
İLƏ GÖRÜŞ***16 may 2023-cü il..... 151***QAZAXISTAN RESPUBLİKASININ PREZİ-  
DENTİ KASIM-JOMART TOKAYEV  
İLƏ TELEFONLA GÖRÜŞ***17 may 2023-cü il..... 153***SLOVAKİYA PARLAMENTİNİN SƏDRİ  
BORİS KOLLAR İLƏ GÖRÜŞ***17 may 2023-cü il..... 154***AVRASIYA İQTİSADİ KOMİSSİYASI  
KOLLEGİYASININ SƏDRİ MİXAİL  
MYASNİKOVİÇ İLƏ GÖRÜŞ***17 may 2023-cü il..... 157*

---

**BAKİ EKSPO MƏRKƏZİNDƏ  
XVI AZƏRBAYCAN BEYNƏLXALQ  
KƏND TƏSƏRRÜFATI – «CASPIAN  
AGRO» VƏ XXVIII AZƏRBAYCAN  
BEYNƏLXALQ QIDA SƏNAYESİ –  
«INTERFOOD AZERBAIJAN»  
SƏRGİLƏRİ İLƏ TANIŞLIQ**

*17 may 2023-cü il..... 158*

**CƏNUBİ AFRİKA RESPUBLİKASI MİLLİ  
ASSAMBLEYASININ SƏDRİ NOSİVİVE  
MAPİSA-NQAKULA İLƏ GÖRÜŞ**

*18 may 2023-cü il..... 162*

**BEYNƏLXALQ MÜLKİ MÜDAFİƏ  
TƏŞKİLATININ BAŞ KATİBİ XANIM  
NJUPUO YAP MARIATU İLƏ GÖRÜŞ**

*18 may 2023-cü il..... 164*

**HİNDİSTAN RESPUBLİKASININ  
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ  
SƏFİRİ SRİDHARAN MADHUSUD-  
HANAN İLƏ GÖRÜŞ**

*19 may 2023-cü il..... 167*

**«BAKİ ÜRƏK GÜNLƏRİ» VIII BEYNƏL-  
XALQ KONQRESİNİN İŞTİRAKÇILARINA**

*20 may 2023-cü il..... 171*

LİTVА RESPUBLİKASININ SABİQ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB VALDAS ADAMKUSA

21 may 2023-cü il..... 173

LİTVА RESPUBLİKASINA RƏSMİ SƏFƏR

21 may 2023-cü il..... 174

PREZİDENT SARAYINDA RƏSMİ  
QARŞILANMA MƏRASİMİ

22 may 2023-cü il..... 175

LİTVА RESPUBLİKASININ PREZİDENTİ  
GİTANAS NAUSEDА İLƏ MƏHDUD  
TƏRKİBDƏ GÖRÜŞ

22 may 2023-cü il..... 176

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

22 may 2023-cü il..... 177

SƏNƏDLƏRİN İMZALANMASI  
MƏRASİMİ

22 may 2023-cü il..... 179

LİTVА RESPUBLİKASININ PREZİDENTİ  
GİTANAS NAUSEDА İLƏ BİRGƏ  
MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

22 may 2023-cü il..... 181

---

**RƏSMİ LANÇDA İŞTİRAK***22 may 2023-cü il..... 186***AZƏRBAYCAN-LİTVAN BİZNES-FORUMUNDA İŞTİRAK***22 may 2023-cü il..... 187***LİTVAN RESPUBLİKASININ BAŞ NAZİRİ XANIM İNQRİDA ŞİMONİTE İLƏ GÖRÜŞ***22 may 2023-cü il..... 196***LİTVAN RESPUBLİKASININ MÜSTƏQİL LİYİ UĞRUNDA MÜBARİZƏDƏ HƏLAK OLANLARIN XATIRƏSİNƏ UCALDILMIŞ ABİDƏNİ ZİYARƏT***22 may 2023-cü il..... 198***VİLNÜS QƏDİM ŞƏHƏRİNDE GƏZİNTİ***22 may 2023-cü il..... 199***GÜRCÜSTANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İRAKLİ QARİBAŞVİLİYƏ***23 may 2023-cü il..... 201***GÜRCÜSTAN PREZİDENTİ XANIM SALOME ZURABIŞVİLİYƏ***23 may 2023-cü il..... 203*

MONTENEQRO PARLAMENTİNİN  
SƏDRİ XANIM DANİYELA CUROVİÇ  
İLƏ GÖRÜŞ

23 may 2023-cü il ..... 205

ATƏT PARLAMENT ASSAMBLEYASININ  
SƏDRİ XANIM MARQARETA  
SEDERFELT İLƏ GÖRÜŞ

23 may 2023-cü il ..... 207

RUSİYA FEDERASIYASININ PREZİ-  
DENTİ VLADİMİR PUTİNİN DƏVƏTİ  
İLƏ MOSKVAYA İŞGÜZAR SƏFƏR

25 may 2023-cü il ..... 209

DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ  
ŞƏRƏFİNƏ TƏŞKİL OLUNMUŞ İŞÇİ  
SƏHƏR YEMƏYİNDƏ İŞTİRAK

25 may 2023-cü il ..... 210

ALİ AVRASIYA İQTİSADI ŞURASININ  
GENİŞ TƏRKİBDƏ İCLASINDA İŞTİRAK

25 may 2023-cü il ..... 211

RUSİYA FEDERASIYASININ PREZİ-  
DENTİ VLADİMİR PUTİN İLƏ GÖRÜŞ

25 may 2023-cü il ..... 223

RUSİYA FEDERASIYASININ PREZİ-  
DENTİ VLADİMİR PUTİN VƏ

---

## **ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYAN İLƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ**

*25 may 2023-cü il..... 227*

### **«MİNA TƏHLÜKƏSİ İLƏ MÜBARİZƏ – DAYANIQLI İNKİŞAF AĞDƏN YOL» MÖVZUSUNDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA**

*26 may 2023-cü il..... 230*

### **İORDANIYA KRALI ƏLAHƏZRƏT II ABDULLAH İBN HÜSEYNƏ**

*26 may 2023-cü il..... 235*

### **AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SOSİAL MEDİA HESABLARINDAN**

*27 may 2023-cü il..... 236*

### **EFİOPIYA FEDERATİV DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ XANIM SAHLE-VORK ZEVDEYƏ**

*27 may 2023-cü il..... 237*

### **KƏLBƏCƏR RAYONUNA SƏFƏR**

*27 may 2023-cü il..... 238*

### **LAÇIN RAYONUNA SƏFƏR**

*27 may 2023-cü il ..... 248*

LAÇIN ŞƏHƏRİNƏ QAYIDAN SAKİN-LƏRLƏ GÖRÜŞ ZAMANI ONLARA  
EVLƏRİNİN AÇARLARINI TƏQDİM-  
ETMƏ MƏRASİMİ

28 may 2023-cü il..... 261

TÜRKİYƏ RESPUBLİKASININ PREZİ-DENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN  
İLƏ TELFONLA GÖRÜŞ

28 may 2023-cü il..... 288

TÜRKİYƏ RESPUBLİKASININ PREZİ-DENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB  
TAYYİB ƏRDOĞANA

28 may 2023-cü il..... 290

DÜNYA TAEKVONDO FEDERASIYASININ  
PREZİDENTİ ÇUNQ VON ÇO VƏ BEY-NƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN  
VİTSE-PREZİDENTİ SER MİANQ NQNİ  
İLƏ GÖRÜŞ

29 may 2023-cü il..... 292

QAZAXISTAN RESPUBLİKASININ  
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ  
SƏFİRİ ALİM BAYEL İLƏ GÖRÜŞ

29 may 2023-cü il..... 294

BÖYÜK BRİTANIYA BAŞ NAZİRİNİN AZƏRBAYCAN ÜZRƏ TİCARƏT ELÇİSİ BARONESSA EMMA NIKOLSON İLƏ GÖRÜŞ

29 may 2023-cü il..... 297

---

## TAEKVONDO ÜZRƏ XXVI DÜNYA ÇEMPİONATININ AÇILIŞI MƏRASİMİ

29 may 2023-cü il..... 298

## İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ İSHAQ HERSOQUN RƏSMİ QARŞILANMA MƏRASİMİ

30 may 2023-cü il..... 303

## İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ İSHAQ HERSOQ İLƏ TƏKBƏTƏK GÖRÜŞ

30 may 2023-cü il..... 305

## GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

30 may 2023-cü il..... 306

## AZƏRBAYCAN İLƏ İSRAİL ARASINDA SƏHİYYƏ VƏ TİBB ELMİ SAHƏLƏRİNDE ƏMƏKDAŞLIQ PLANININ İMZALANMASI MƏRASİMİ

30 may 2023-cü il..... 308

## İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ İSHAQ HERSOQ İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

30 may 2023-cü il..... 309

## RƏSMİ LANÇDA İŞTİRAK

30 may 2023-cü il..... 315

**«BAKİ ENERJİ HƏFTƏSİ»NİN İŞTİRAK-ÇILARINA***31 may 2023-cü il.....316***ABŞ DÖVLƏT KATİBİNİN ENERJİ  
EHTİYATLARI ÜZRƏ KÖMƏKÇİSİ  
CEFİR PYATT İLƏ GÖRÜŞ***31 may 2023-cü il.....319***QEYDLƏR .....** 321*Şəxsi adlar göstəricisi .....367**Coğrafi adlar göstəricisi .....372*

**Texniki redaktor**

*Zoya Nəcəfova*

**Yığım üzrə operator**

*İlhamə Kərimova*

**Kompüter tərtibatı**

*Məhəbbət Orucov*

Cildin hazırlanmasında AZƏRTAC-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formatı 84×108 1/32. Ofset kağızı № 1  
Şərti çap vərəqi 24,5. Uçot nəşr vərəqi 25,0. Tirajı 5000  
Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  
Azərbaycan Dövlət Nəşriyyatı  
Bakı, Mehdi Hüseyn küç., 55, dalan 2, ev 3.

«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.